


11  
2007

# YILDUZ

ƏDƏBİ  
BƏDİİ  
JURNAL



Adil Mirseyid



Ədalət Əsgəroğlu




Rafiq Həşimov



Xosrov Natil





# Mövlanda Cəlaləddin Rumi

Səma rəqsi



Ağac oyma  
Seyfəddin  
Mənsim oğlunundur



**Baş redaktor**  
Elçin HÜSEYNBÖYLİ

**Baş redaktor müavini**  
Qulu AĞSƏS

**Məsul katib**  
Oqtay ƏHMƏDOV

**Şöbə redaktorları**  
Hicran  
Fərqanə  
İlqar FƏHMI

**Bədii redaktor**  
Ədalət HƏSƏN

***Redaksiya heyəti***

Kamal Abdulla, Səhər, İlqar İlkin, İbrahim İbrahimli, Elbariz Məmmədli, Rafiq Hümbət, Əyyub Qiyas, Zakir Sadatlı, Qoca Xalid, Faiq Balabəyli, Heyat Şəmi, Rəsmiyyə Sabir, Xanəmir, Əlizadə Nuri, Natəvan Dəmərçioğlu, Nisəbəyim, İrfan Ciftçi (Türkiyə), Xaqani Qayibli (Estoniya)

**Təsisçilər:**

Azərbaycan Yazarlar Birliyi  
və "Ulduz" jurnalının kollektivi

**1967-ci ildən çıxır**  
**Şəhadətnamə № 238**  
**Əlyazmalar qəbul olunmur**

Redaksiyanın ünvani:  
Az-1000, Bakı,  
Xaqani küçəsi, 25

Telefon: 498-72-43      e'mail: [ulduz@ayb.az](mailto:ulduz@ayb.az)  
[fahmi75@rambler.ru](mailto:fahmi75@rambler.ru)

Çapa imzalanıb: 22..11..2007  
 "Ulduz" jurnalı redaksiyasında  
 yıgilıb səhifələnib.  
 "Əbilov, Zeynalov və oğulları"  
 İstehsalat-Ticarət Kompaniyasında  
 nəşr edilib.

Mətbəənin ünvani:  
 Az-1000, Bakı  
 M.İbrahimov küç.43  
 84 / 108 1/16 kağız vərəqi.  
 10,2 uçot-nəşr vərəqi.  
 Sifariş № 90  
 Tiraj 500.



Elçin HÜSEYNBÖYLİ

## GÜNAHIN GÜL ÜZÜ

hekayə

**M**etronun yanındaki parkda cavan qadın meyidi tapılmışdı. Məlumatı parkda gəzışan qoca ər-arvad gecəyə yaxın polisə telefonla çatdırımışdı.

Əməliyyatçılar hadisə yerinə gələndə meyidin yanında heç kim yoxuydu. Qoca və qarı dilə-dişə düşmək istəmədiklərinə görə öz evlərinə çəkilib, gördükleri mənzərəni müzakirə edirdilər. Onların polisə zəngi isə yaddan çıxmaga başlayan humanistlik əlamətiydi. İndi hamı bir-birindən hürkürdü.

Qoca və qarı eyni fikirdəydilər ki, qadını manyak zorlaşıqdan sonra boğub öldürüb. Heç biri "zorlamaq" sözünü dilinə gətirməsə də, bunu eyhamla bir-birilərinə çatdırırdılar. Qarı deyirdi ki, inişil yazıq Məmmədhəsənin də qızını bu hala salmışdır. "Kişi düz bir il utandığından çölə çıxmadı, axırda bağıri çatlayıb öldü". Qoca da onun sözünə dayaq durudu: "Bu binamusluğa hansı ata dözərdi ki... Özü də düşmənini tanımayasan..."

Göydəki Ay meyidin üzərində donmuşdu, şəfəq-ləri ağacların arasından süzülürdü və bir neçə saat bundan əvvəl həyata əlvida demiş qızın bədənində qeyri-mütənasib zolaqlar yaratmışdı.

Meyidin üzərində zor əlamətləri yoxuydu. Yubkası yuxarı dərtilmişdi, qırmızı dikdaban ayaqqabılırinin hərəsi bir tərəfə düşmüşdü, başının altına zoğalı rəngli əl çantası qoyulmuşdu. Sarışın saçları, ehtiraslı dodaqları, iri döşləri, ağappaq balındırları vardi, üzündə uşaq təbəssümü donmuşdu. Bunu hadisə

yerini müayinə edən cavan müstəntiq hamidan əvvəl duydular və ürəyində bu nakam xanıma qarşı qəribə hissələr baş qaldırdı. Bu elə hissələr idi ki, həmin məqam onu dilə gətirmək çətiniydi. O, yalnız bir dəstə gülə bu gözəl xanımın görüşünə tələsdiyini təsəvvürünə getirə bildi.

Ekspertiza əməliyyatçıların ilkin rəyini təsdiq elədi, amma ciddi bir fərqlə: ölməzdən, yaxud öldürüləzdən əvvəl o, kiminləsə cinsi əlaqədə olmuşdu.

Cavan xanımın üstündən və çantasından şəxsiyəti sübut edəcək heç bir sənəd tapılmadı. Səhərisi günü televizorla naməlum qadın meyidinin tapılması barədə məlumat verilsə də, ona sahib çıxan olmadı və meyid bir neçə gün ölüxanada saxlandıqdan sonra, belə demək mümkünsə, nakamlar və sahibsizlər qəbiristanlığında basdırıldı.

Qızın tərtəmiz sıfəti, ağappaq balındırları, mütənəsib əndamı cavan müstəntiqin gözləri öündən getmirdi, ona görə də işi bağlamağa tələsmədi və axtarışa başladı. Nakam xanımın taleyi onu rahat buraxmırıldı, ona elə gelirdi ki, burda bir sərr var.

Metro həndəvərində uzun axtarış bir nəticə vermədi, yalnız həyətdəki skamyada oturmuş qara çarşaklı tənha qarı hadisə yerindən çəkilmiş şəklə baxıb dedi ki, ona oxşar bir qadını iki gün əvvəl burdan keçəndə görüb, yanında ortaböylü, yaraşıqla bir kişi də varmış. Qızdan qəribə ətir iyi geldiyinə görə, qarı onun hardasa ətir dükənlərindən birində işlədiyini zənn eləmişdi. Qarı ətir iynini ona görə tez almışdı ki, son zamanlar həkim ona tez-tez dərman yazırırdı.

-Dərman iyindən zəhləm gedir, -qarı gözlərini qı-

yib, aldan yuxarı müstəntiqə baxıb belə demişdi və elavə eləmişdi ki, yaxındakı ətir dükanlarına dəysin, bəlkə ordan nəsə öyrənə bildi.

Müstəntiq ətir dükanlarına yox, yaxınlıqdakı metroya endi, keçiddəki saticılara bir-bir yanaşib, qızın şəklini göstərdi, onu tanıyb-tanımadıqlarını soruşdu. Hami çiyinini çekdi. Yalnız cavan bir oğlan qızın iki gün əvvəl burdan keçdiyini və ondan əl dəsmalı aldığıni demişdi. Yanında bir kişi də varmış, amma o, heç nəyə qarışmamışdı.

-Qız çox gözəl idi, mənə elə gəldi ki, yanındakı kişi onun əri deyil. Çünkü onların arasında heç bir münasibət yox idi, daha doğrusu qadın kişiyə yox, kişi qadına tabe idi, hövsələ ilə dayanıb, qadının dəsmal seçməsini gözləyirdi. -Cavan oğlan ora yaxınlaşan alıcıyı yola saldıqdan sonra, söhbətinə davam elədi.-Deyəsən, bura adamlarına oxşamırdı. Çünkü o burdan ilk dəfəydi keçirdi. Gözəlliynə söz ola bilməzdi. Qız xeyli dəsmal seçdikdən sonra göy xallı dəsmallardan birini götürdü, bir müddət o tərəf-bu tərəfə çevirdi, iyəldi, sonra pulunu verdi. Vasvası adama oxşayırırdı, uzun yubkası vardi. Namuslu, amma kaprizli qadına bənzəyirdi. Bu cür qadınları saxlamaq çətindi,-oğlan müdrikcəsinə sözünü qurtardı, sonra elavə elədi ki, qadın yaxınlıqdakı piştaxtaya yaxınlaşıb, ordan da nəsə soruşub, sonra yolu davam edib.

Müstəntiq oğlan deyən piştaxtaya yaxınlaşdı. Piştaxtanın arxasında göygöz, kök bir satıcı qadın dayanmışdı. Qadın şəkər baxıb, təsdiq elədi ki, o mərhumu doğrudan da görüb, görüb nədi, hətta yaxşı-yaxşı yadında saxlayıb, çünkü həmin qadın piştaxtada olan malların az qala hamisinin qiymətlə maraqlanıb, xeyli çənə döyüb, satıcının zəhləsini töküb, axırdı isə heç nə almayıb. Özünü elə aparılmış ki, kişilər hamısı, elə bayaq danişdiyi satıcı oğlan da qızın dalınca xeyli baxıb, köks ötürüblər. Bu sözlərin dalınca o, satıcı oğlana "alley" verib dedi ki, "kişilərin hamısı bir bezin qıraqıdır!" Satıcı oğlan qadının bu hikkəsinə gülümseməklə cavab verdi. Qadın davam elədi:

-Belələrindən çox görmüşük, çərhəyanın biriydi, allah bilir kimin güdazına gəlib. Yanındakı kişiyə elə sarılmışdı ki, az qalırkı küçənin ortasındakı kişini soyundursun! Amma kişi abırlı-həyalı adama oxşayırırdı, çərhəyanın hərəkətlərindən turp kimi qızarmışdı.

Müstəntiq söhbətin bu cür qəzəbli tonunu görüb, qadından düz-əməlli nəsə öyrənəcəyinə inanmadı, ona görə də yolu davam elədi.

Metronun çıxacağında oturmuş şikəst dilənçi şəkər bir müddət baxandan sonra qızı tanıdığını dedi.

-Gödək yubka geyinmişdi, yaraşıqlı, siğallı, ağap-paqq ayaqları vardi. Ondan gözəl qoxu gəlirdi və səxavətli adama oxşayırırdı, mənə bir manat verdi.

Müstəntiqin soruşduğu adamların heç biri qızın harda yaşadığını bilmirdiler, qız barədə dedikləri isə çox ziddiyətliydi.

Müstəntiq fikirli-fikirli keçiddən çıxdı. Bu zaman onun karşısından bəstəboy, yaraşıqlı bir kişi keçdi. Ondan qəribə ətir iyi gəlirdi. Müstəntiqə elə gəldi ki, bu adam nəsə bilir, istədi onu saxlayıb nəsə soruşsun, amma fikrindən vaz keçdi.

Əslində müstəntiqin zənni onu aldatmamışdı və həmin kişi doğrudan da o qızı tanıydı. Hadisə isə belə olmuşdu:

Naməlum kişini "N", mərhumu isə "A" hərfiylə işarələyək.

Cənab N əlli yaşın astanasındaydı, yaraşıqlıydı, sanki kinolardan düşüb gəlməşdi. O, evliydi, üç uşağı vardi, dindar ailəde böyüdüyüne görə, bir dəfə də olsun özgə qadınla yaxın temasda olmamışdı. Gözəl qadınlara tamahı düşmüdü, ancaq nəfsini saxlamışdı. Uşaqlıqdan onu belə öyrətmışdilər. Daha doğrusu uşaqlıq xətası ona baha başa gəlmışdı. Sən demə, nikahsız kiminsə qızına, yaxud arvadına pis gözlə baxmaq günahdır. O, sinif yoldaşlarından birinə həyəsiz təklif eləmişdi. Bunun üstündə atası onu döymüş, üstəlik də gecəni soyuq çöldə keçirməli olmuşdu. İki gündən sonra isə anası durduğu yerdə yixilmiş, ombasını sindirmişdi. Hami bu cəzəni onun ayağına yazmış və bu tərbiyə onun qanına və yaddaşına hopmuşdu.

Bu dəfə hər şey onun iradəsinin əksinə oldu, Adəm babasının ruhu hardansa onun içine qondu və qarşısında Həvvəni gördü. Həvvə, yəni A işarəli xanım elektriçkada şəhənə oturmuşdu, döşlərini qabartmışdı, dodaqları azca aralanmışdı, kitab oxuyurdu, hərdən başını qaldırıb, gözlerilə ətrafi seyr edirdi, sanki kimisə axtarırdı və birdən gəlib onu tapdı. A-nın gözləri onun sıfətində lövbər saldı, nəsə demək istədi, sözləri dodaqlarında donub qaldı, sonra kitabı bağladı. Kitabın üstündə erotik səhnə təsvir olunmuşdu. N qızın baxışları altında yalnız bir kəlmə deyə bildi, daha doğrusu, kimse bu sözü onun əvəzindən piçildədi: "Cənnat mələkləri". A onun bu sözünə gülümsündü, bir qədər yana çəkilib, onunçun yer boşaltdı. O isə qeyri-ixtiyari oturdu. A kitabı açıb, oxumağını davam etdirdi, hərdən gözlerinin quyruğu ilə oğrun - oğrun N-ə baxdı.

A-nın hərəkətlərində narahatlıq yağırdı, sanki kimisə gözləyirdi. Növbəti dayanacaqların birində A ayağa qalxdı, qalxarkən əlini N-nin dizinə dayayıb durdu, sinəsi qeyri-ixtiyari N-nin üzünə dəydi, A-dan qəribə qoxu gəlirdi, alma iyinə bənzər bir şey

idi və N-i özünə tərəf dartırdı. Qız gülümsündü, N özündən asılı olmayaq ayağa durdu, qızın əlindən tutub qaldırdı, onu qapıya tərəf ötürdü, qapı bağlanmaq istəyəndə özü də çölə çıxdı və qızın dalına düşdü. O, niyə belə elədiyini düşünmək istəsə də, fikirləri dolaşdı, beyni dumanlandı, axırda yoruldu və özünü taleyin ixtiyarına buraxdı.

A yeraltı keçiddən özünə burun dəsmalı aldı, sonra qıraqda gözləyən N-nin qoluna girdi. Bu, N-ə təəccübüllü gəldi, hətta yuxu gördüyüն də zənn elədi, əlini cibinə saldı, dəmir pullar soyuq və kitrikliydi, deməli, hər şey gerçəkdəydi. Yolboyu onlar heç nə danışmadılar. A əvvəlcə onun qolundan yavaş, sonra isə möhkəm yapışmağa başladı, axırda isə N-ə bərk-bərk siğndı.

N narahat idi, onları görə bilərdilər. A onu parka tərəf dartanda sevindi. Onlar şər gözlərdən gizlənmişdilər. Parkın ortasına çatanda A dayandı, təzəcə aldığı əl dəsmalı ilə N-nin tərləmiş biğ yerini sildi, kişiye məftunluqla xeyli baxdı, köks ötürdü, sonra:

-Məni bərk-bərk qucaqla -dedi.

N uzun tərəddüdlərdən sonra onu qucaqladı. A kişiye elə sıyrılmışdı ki, sanki sevdiyi bir adamı ömürlük həbsxanaya aparırdılar. Bir müddət belə qaldıqdan sonra A kişisinin sinəsini iyəldi, pəmbə dodaqları ilə N-nin köynəyinin yaxasını və çölə çıxmış cod tüklərini öpdu. N-nin bədəninə çoxdan dan bəri duymadığı rahatlıq və sözə deyiləsi mümkün olmayan bir xoşbəxtlik çökdü.

A:

-İndi məni öpl-!-deyə piçildədi.

N qızın əvvəlcə gözünün üstündəki xalından, sonra isə dodaqlarından öpdü. Qız sanki bunu gözləyirmiş, əvvəlcə N-nin öpüşlərinə sakitcə, sonra isə ehtirasla cavab verdi, inildədi, hansısa ilahi bir işaretəni gözləyirmiş kimi ona sarıldı. Sonra əlini kişinin köynəyinin altından içəri saldı.

Qız titrəyirdi, nəsə piçildəyirdi, onun səsini eşidə bilərdilər.

-Elə burda?-N çəşqinqılıqla soruşdu.

-Burda!-A inildədi.

N qızı qucağına aldı...

A kişini əzalalarıqarışiq udmaq istəyirdi. Dırnaqları ilə N-nin köynəyini cırmağa, kürəyini didməyə çalışırdı...

Hər şey qurtaranda N onu astaca yerə buraxdı, A yerə sərildi.

N onun başının üstüne çökdü. A-nın dodaqları azca aralanmışdı, gülümsəyirdi. N birdən hiss elədi ki, A tərpənmir. A-nın nəfəsi gəlmirdi, o ölmüşdü.

N biabır olmaqdən qorxdu. İçindən gizlili keçdi. A-nın pantalonunu geyindirdi, yubkasını aşağı dart-

dı, çantasını başının altına qoyub, oradan uzaqlaşdı.

N günah içindəydi. O, nə edəcəyini bilmirdi. N metroya düşdü, bayaqqı mənzərəni təsəvvür etməyə çalışdı, hər şey ona yuxu kimi göründü. O, geri qayıtmaq, hər şeyin bir ilgim olmasına özünü inanırmış istədi, amma qorxdu. Fikirləri o qədər uzun çəkdi ki, düşəcəyi dayanacağı buraxdı, qatar son-suz qaranlığa soxuldu. O, həmin qaranlıqdan geri dönmək istəmirdi. Günahın etirafı - biabırçılıq, susmaq isə cəhənnəm əzabiydi...

Müstəntiq idarəyə qayidanda, kriminalist yoldaşı onun qabağına gəldi, əlindəki kağızı göstərib dedi:

-Axtarmağa dəyməz. Onun ürəyi xəstəyimiş. Elə ona görə də bir il qabaq ərindən boşanıbmış.

Müstəntiq kağızlara baxdı. Xəstəlik haqda epikrızda yazılmışdı ki, A intim münasibətlər zamanı iki dəfə infarkt keçirdiyindən, ona daha heç zaman kişi ilə cinsi əlaqəyə girmək olmaz. Məhkəmə qərarında isə göstərilirdi ki, əri arvadının sağlamlığı namənə onunla intim əlaqədə olmaqdən boyun qaçırb və arvadın tekdil şikayətləri əsasında onların nikahı pozulmuş hesab olunub.

Müstəntiq işi bağlamaq qərarına gəldi, amma nədənse geri qayıtdı, metronun keçidindən bir dəstə cansız çiçək aldı. O, bu çiçəklərdən həmişə anasının qəbri üstünə aparardı, amma indi anasının məzarı uzaqlardaydı. O, A-nın meyidinin tapıldığı yerə gəldi. Hadisə yerinə çatanda gözlərinə inanmadı, bayaq qarşısından keçən kişini gördü. N gözlərini bir nöqtəyə zilləyib baxırdı, addım səslerini eşidən kimi yerindən sıçradı. Müstəntiq gulləri N-nin ayaqları altına atdı.

N zəif və hüznlü səslə:

-Mənim günahım yox jdi, amma özümü günahkar sıyaram,-dedi və başına gələnləri karşısındakı yad adama danışdı. Ona elə gəlmişdi ki, müstəntiq A-nın əzizlərindən biridir.

Müstəntiq onu ayaqüstə axıradək dinlədi, amma heç nə demədi və dönüb getdi. Ona elə gəldi ki, kimsə A-nın son nəfəsinin kəsildiyi yerdə hıçqırır...

Avqustun əvvəli

2007

# QƏRİBƏ ADAMIN PALİTRASI

**B**əzən Bakı küçələrində, bağlarında, dəniz kənarında, bukinist dükənində təpədən dırnağadək səliqəli cins paltarda, ciyinində çantası, başında sevdası, çal saçından, saqqalından, üst-başından şeir yağa-yağa həzin-həzin gəzən dalğın bir adam görsəniz bilin ki, budur həmin o qəribə adam.



Çağdaş Azərbaycan poeziyasında ÖZ SÖZünü deməyə məhkum edilmiş bu qəribə adamın adı Adil Mirseyiddir. Bəli, məhz məhkum edilmiş. Fəqət, hansı zamanda, hansı məkanda və kim tərəfindən məhkum edilib? Bu soruların cavabı onun şeirlərindədir.

*Allah məni quşa döndər,  
ağaca, daşa döndər -  
bir də şair eləmə*

adilin şeirlərini oxuduqca adama elə gəlir ki, bu

şeirlər şairin doğumundan çox-çox qabaq yaranıb. Bəlkə elə bu səbəbdən o, şeirdən və şairliyindən sui-istifadə edə bilmir. Bir də şeir Adilin özüdür, onun cismidir. O, yalnız şeir və ruhun maddi təzahürüdür.

*öz nəbzimi tuturam  
görürəm hələ sağam  
ya ruhsuz bədənəm mən,  
ya da bədənsiz ruham*

bəli, bu ruh Adil Mirseyid adlı tənə ulu Tanrıının lütfi-inayətidir. Bu lütfün bərəkətindəndir ki, gah Bulud Adam olur, gah Ay süvarisi, gah da adamlar arasında sırlı bir kölgə. Adət etdiyimiz bəşəri arşınlarla ölçüyə gəlmədiyindən gah da güzgü adam olub özəl bir proyeksiyadan baxır dünyaya.

*adam öz adını unudur bəzən,  
bir səhər güzgüyü baxıb görür ki,  
gözləri qan çəkib güzgündəki adamın  
...özüm istəmədən aldatdım səni,  
vaxtsız qocaltdım səni  
güzgündəki adam, kimsən, nəcisən?*

Adilin şeirlərini diqqətlə oxuyandan sonra adam ölümündən qorxmur, maraqlıdır ki, yaşamaqdan da bezmir, əksinə, həzz alır. Labüd ölümə də hər an hazır olur:

*nə günahın sahibiydim belə uzun yaşadım  
otuz yaş da qocalıqdı mənimçün  
gicgahımda bir ağrı var,  
qəfil sancır gicgahımda bir damar,  
güllə yeridi bəlkə*

Bu qəribə şair bəşəri və bəşər övladını sevir, Torpağı, Günəşini, dənizi, quşları və bütün yaran-

mışları sevir. Özü də insan övladını, ata-anasını sevən kimi çox sakit, çox həzin... pafossuz, reklamsız, filansız.

*ölüm günümün yaxınlaşdığını  
və dünyanın faniliyini duyuram  
“Quran”a əl basırmış kimi  
əlimi şeirlərimin üstünə qoyuram -  
bu gün bütün insanlara  
“qardaş” deyəcək halda deyiləm*

Adil Mirseyidin şeirlərində Şərq təfəkkürü ilə Qərb lirizminin vəhdətidir ölümü öldürən. O, bu dünyasını fələyin badına vermeyib. Onu günbə-gün, saatbasaat, anbaan şeirlərinə, rəsm əsərlərinə hopdurub. Ona görə də bu dünyadan nə umacağı var, nə təmənnası.

*ölümdən betərdi əkdiyin ağacdan  
yazdığın şeirdən uzun yaşamaq*

Adilin şeirlərini oxuyan hər bir fəhmi adam onun rəssamlığını, rəsm əsərlərinə baxan isə şairliyini sezər zənnindəyəm.

*yarızırzəmi otaq  
divarlar yaşıla çalan mavi, tavan ağ  
bu otağı görmür Allah  
bir şüşə qırmızı çaxır,  
bir cüt cənnət meyyəsi,  
bir cüt büllür qədəh-qədəhlər dolu  
qədəhlərdə sevinc, kədər  
görüşlər, ayrılıqlar  
qara sevda, göz yaşı -  
qədəhlərdə tale naxışı*

Adilin qəribliyi də qəribədir. Bu bir insanın vətəndən uzaq düşüb qəribsəməyi deyil. Bu qəriblik dəryada qərq olmuş gəmidən dalğaların sağ-salamat sahilə atlığı bir balıqçının dəniz üçün qəribsəməyidir. Öz vətənində bütün hüquqları pozulmuş bir şairin qəribliyi deyil bu qəriblik. Şairin bir məqamı var ki, eger o məqama çatırsa, bütün Yer üzü qurban olur. O halda ki, elə şair doğula, şair ömrü yaşaya. O elə bir məqamdır ki, Homerdən Şeyx Nizamiyə, Şah İsmayıla, Nazim Hikmətə qədər bütün şairler o məqamda birləşir.

*“Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,  
Bu matəmgahi  
kim görmüs sürürabad şəklində” -  
deyən Məhəmməd Hadi əfəndi də.  
“Mən istərim ki, gözəllər, bütün gözəlliklər,  
Uzaq... uzaq, çox uzaq bir üfüqdə əylənsin  
Uzaq və incə təbəssümlərilə şamü-səhər  
Aləmə nuri-səfa səpərək çıçəklənsin”,  
deyən Cavid əfəndi də.  
“ruhum uçub bədənimdən,  
beşinci mövsümdə yaşayıram mən”  
deyən Adil əfəndi də.*

Bəli, bu vətənin şairləri zaman-zaman doğmaca yurd-yuvalarında qəribsəyib. Bu vətən hələ beş yüz il önce Mövlanə Füzuli "bir yerdəyəm əsir ki, torpağı qan içər" deməyə məcbr etmədimi? Yüz il bundan əvvəlki M.Hadi əfəndi isə;

*“Mən solmaliyam ta ki açılsın da baharım,  
Mən sönməliyəm şəxşələnsin də naharım,  
Mən ölmədən əvvəl vatanım oldu məzarım,  
Ərkabi-zəka duşmanıdır şimdidiyərəm,  
Söndükçə zəka, əhli-vətən ağlayacaqdır,  
Göz incisi - yaşlar o zaman parlayacaqdır”.*


deyərkən sanki bugünkü Adil Mirseyidə təselli verib.

Adil Mirseyidin bütün poeziyasının və rəsm əsərlərinin mayasında böyük Hadi əfəndinin həqiqəti durur. Bəlkə də ruhani yaxınlıqdadır, böyük şair zamn-zaman Adilin duşlarında onunla həmsöhbət olur. Görəsən, Adilin varlığı və ona ruhən yaxınlığı Hadiyə də əyan olurmu? Olursa, necə olur? Bax bu soruların cavabını tapsaq, bir çox həqiqətlərdən hali olarıq. Mənəcə, bu nüktəni Adil bilir, fəqət onu bildiyini bilmir. O, haqqı qazananda dilə gətirər, insallah!

Məhz bu həqiqətdə spiritualizmlə pozitivizmin çulğalaşmasından yaranan bəşəri bir EŞQ var. Bəşəri EŞQə ulaşanların hansı dünyanın harasında yaşamağının elə bir fərqi olmur. O ali məqamdan yarananla yaranmışlar eyni müstəvidə görünür. Budur bəşərin vəhdəti, budur vəhdəti-vücut fəlsəfəsi.

Azər MEHDİOĞLU

## Adil MİRSEYİD — 55



## Ağdaşda avqust bürküləri

Fikrət Qocaya ithaf

1

deyirlər insanın qiyməti hümməti qədərdi  
 nə cılələr çəkdir tanrıma bəlli  
 bəlkə bütün dualarım hədərdi  
 ağdaşda incir ağacı altında  
 dua oxuyuram avqust bürküsündə  
 dünya dağılır şair dünya dağılır  
 mən şansız adamam hər şeyi unut  
 gecə diskə barlarında özünü satır indi  
 bir vaxtlar dəlicəsinə sevdiyimiz gözəlim  
 göyçeyim umud  
 mənim həyat mücadiləsində sağ qalmaq  
 və bir gün parisdə lövbər salmaq şansım  
 yoxdu daha  
 dörd dildə dörd dua elədim  
 buddaya krişnaya isaya məhəmmədə  
 və bütün dinlərlə bir olan allaha

dünya dağılır şair  
 içimi didir çözülməz bir sərr

2

insan gözüylə görünməyən  
 başqa bir dünyadayam mən  
 ölümümü düşünürəm hərdən  
 burda başqa bir zaman içindəyəm  
 mənim vaxtim sizin vaxtla uzaşmir  
 burda ulduz uçqunları olur hər gecə  
 bu dəfə də sağ çıxmışam bir ulduz uçqunundan  
 bir zamanlar orda sizin mavi dünyada  
 yaşadığımı peşiman deyiləm  
 mən əhfələmişəm sizi heç kimə düşman deyiləm  
 burda nə ayrılıq nə də ölüm var  
 burda yalnız gerçekləri göstərir bütün aynalar  
 yazdığınış şeirlərə görə utanmiram özümdən  
 amma hərdən bir damla ümidi  
 sürüşüb düşür gözümdən

3

bir kuzə ömər xəyyam şərabım var  
 bir sadiq dost arayıram ağalar  
 gedər gəlməz deyilən son yolçuluqdan önce  
 gecənin qurd saatında ay işığı qəfildən  
 qaranlığın damarını ülgüt kimi kəsəndə  
 tanrı dağlarımızdan qanlı rüzgar əsəndə  
 qədərim bəlirlənər divardakı aynada  
 aynadan bir mələk çıxar bəyaz bir mələk çıxar  
 durub durub gözlərinin içini baxar  
 iki damla göz yaşım iki damla göz yaşım  
 iki damla şərab kimi axar axar qardaşım  
 isti bir damar soyuyar soyuyar gicgahimda  
 sənə açmadığım sırr yanar mənim ahımda

bir kuzə ömər xəyyam şərabım var  
havada suda könüldə bahar

4

gecə yarı ay görmüş boz qurd kimi  
ulayır içimdə divanə umud  
sən hıçkırlarımı və göz yaşımı unut  
qəzaya uğramadım teyyarədə gəmidə  
rəssamlarla araq içdim çardaqla zirzəmidə  
son romantik şairiyəm iyirminci əsrin  
bir suçlu mələyəm mən könlümlə aram sərin  
nə cavan ölmək istərəm  
nə də yüz il yaşamaq gələr ağılima  
eşitsən ölmüşəm bir hava çaldır  
qol götür oyna mənim havama  
yenə yalquzağa döndüm bu bürkülü gecədə  
yenə pəncərəmdə bədirlənmiş ay  
yaşamaq çox zülm ölüm çox qolay  
ay təbəssümündə bir sərr saxlayır  
bilirsənmi bilirsənmi ümid necə ağlayır  
yel dəyirmanları gəlir üstümə  
hardasan dostum sanço

hardasan qardaşım rosinan  
hardasan çıldırdım mən  
qələm düşdü əlimdən

5

tut ağacı və ay rəsmi çəkdim bu gün  
bəs boz qurd hanı  
ulayan bir yalquzaq səsi gəlir bu kətandan  
hər gecə ay doğunca mən yalquzaq oluram  
hər gecə bu kətandan axır yalquzaq qanı  
hər gecə bir yarpaq düşür könlümün budağından  
hər gecə bir müjdə gözləyirəm uzaq tanrı dağından  
ax ölümdən qaçdim bu gün  
qanad açıb uçdum bu gün  
bir badə almaq keçir könlümdən  
qara sevda mələyinin əlindən  
son eşq badəsi içmək  
içib də candan keçmək  
ax bu dünya məni yixacaq bir gün

şirin can bədəndən çıxacaq bir gün  
hər gecə umudlar daha solğun daha ufaq  
hər gecə ay məndən bir az daha uzaq  
ağ kətanda tut ağacı  
qara sevda ölüm ay və bir yalquzaq

6

provansda bir dordeldə van qoqla bir süfrədə  
bir şüşədən şərab içir qərib ruhum

mən ayışam sərxoş deyiləm hələ  
yat vinsent gözünü yum

teonun gözləri girəcək yuxuna  
teonun gözlərində ölümün təbəssümü

niyə qogenə qoşulub taitiyə getmədin  
niyə aldatmadın müsyo ölümü

səhər günəbaxanlar boylanacaq pəncərədən  
səhər başqa bir adam kimi döğulacam mən

7

gəncliyimi aradım ləki vağzalında  
qatarlar keçirdi avqust gecəsindən  
xatırələr diksinirdi qatarların səsindən  
mən gələcəyi olmayan bir adamam  
təkcə dan ulduzu bilir bunu  
amma hər adamın bir keçmiş olur şair  
siz fani dediyiniz bu dünyada  
ömür adlı qarışq bir röyada  
bir zamanlar bu vağzaldan  
yola salmışdım gəncliyimi  
bax o gündən itirmişəm yollarda dincliylimi  
nə bir məktub nə bir xəbər  
xəyalimdə bir hücrə  
ay və açıq pəncərə  
bir kabus dolaşır burda hər gecə  
yenə ləki vağzalında ay yağmuru

daha ölüm yoxdu mənə  
tənha bir ulduza uçuram yenə

niyə qüssələnir insan  
 hər axşam üfüqdə gün batan zaman  
 baltik dənizinin sahillərində  
 uzun sürüən qırub çağları necə vardısa eləcə  
 qalıb gözlərimin yaddaşında  
 yağmur mələyi kimi bir qızvardı orda  
 bir də qərib şair vardi iyirmi bir yaşında  
 damarlarında qurd qanı axardı  
 bu dünyaya bir macara filmi kimi baxardı  
 ürəyi tumurcuqlayardı ovçunda  
 hər yaşıl tumurcuğın içindən bir mavi umud çıxardı  
 hər mavi umudun içindən bir bəyaz sevda  
 hər bəyaz sevdanın içindən bir qara ayrılıq  
 niyə qüssələnir insan  
 gün batımına baxdığı zaman  
 ax tallınlı bir röya idı yağışlı gecələrdə  
 maşınların işqları sürüşərdi küçələrdə  
 iyirmi bir yaşımin başı havalı  
 yuxuma girərdi ləki vağzalı  
 yadimdadı tallındə ilk bahardı  
 yadimdadı tallındə bir vana tomas vardi  
 yadimdadı yuxularımı danişardı ona  
 o da özü bildiyitək anlardı

\*\*\*

ob-la-di ob-la-da life goes on bra-la-la\*  
 bu o uzaq illərin musiqisidi  
 hələ də içimdə səslənir mənim  
 insanları tanıdıqca quşları daha çox sevdim  
 ağaclarla qardaş oldum  
 quşlara yoldaş oldum  
 uzun sevda yollarında dəli könlümü yordum  
 bu gün yenə ağaclarla buludlara quşlara sordum  
 söyləyin niyə qüssədən ölüür insan  
 gün batımına baxdığı zaman  
 dinim imanım məmləkətim  
 cənnətim və qürbətim  
 mən ölüm dən dönmüşəm bir röyadan dönən kimi

---

\*. "the beatles" qrupunun repertuarından

ləki vağzalında illər öncəsi  
 yasəmən qoxulu bir yay gecəsi  
 gecəyəri ötüb keçən qatarın səsi  
 və ruhumda göyüzünə dönmək həvəsi  
 dünyani başıma zindan elədi  
 məni öz könlümə düşman elədi  
 körpünün üstündən bir atlı keçir  
 ruhu ruhum kimi qanadlı keçir  
 körpünün altından çox sular axıb  
 sevgilər umudlar arzular axıb

mən içimə kömdüm olub keçəni  
 qoy yağmur çiləsin bütün gecəni

neçə sənə oldu dostum öləli  
 sanıram ki hələ də ciyinimdədi sağ əli  
 sanıram ki gecəyəri zəng vuracaq qəfildən  
 sanıram ki hardasa onu görəcəyəm mən  
 bəlkə bir gün ərk ilə qapımızı döyəcək  
 şair evdə arağın varmı deyəcək  
 heç baxmaz içimi yandıran aha  
 bilməz ki mən çoxdan içmirəm daha  
 qəfil gəldiyitək qəfil qeyb olar  
 bu dünya gözümüzə saralar solar  
 neçə sənə oldu dostum öləli  
 sanıram ki hələ də ciyinimdədi sağ əli

ağ gün qara gün  
 bəlli olmaz bizimcün  
 hələ ölməmişəm ağalar bəylər  
 hələ ölməmişəm sağam diriyəm  
 bəlkə də mən bu gözəlim məmləkətin  
 sonuncu qara sevdalı romantik şairiyəm  
 gecələr ay doğub bədirlənəndə  
 elə bilirəm ki dünya mənimdi  
 elə bilirəm ki indicə qapımı döyəcək  
 illər üzünü yağmur içində gözlədiyim səadət  
 zatən qapım da açıq urayım də süfrəmdə

zamanı durdurdu mən durdurdu gecəyari  
 bu dünyanın bütün saatlarında  
 siz səadət aramayın bəylər ağalar  
 bu zamansız dünyada umud yoxmu sabaha  
 heç nə olmamış kimi baxır göyüzdən ay  
 lütf eləyin ölüləri öldürməyin bir daha

12

bir çöl göyərçini kimi yaşadım məmləkətdə  
 başımın nələr çəkdiyi tanrıma bəlli  
 bu qədəri yaşamayan bilməz zatən belədi bəli  
 bu umudsuz günlərdə ən yaxın dostum ölüm  
 ax bu avqust bürküsündə  
 ölmək istəmirəm mən bir kamança səsində  
 ən gözəl anılarım çiçəkləri töküür  
 mən bir dua oxuyunca qolumdakı  
 qandanları qırıram  
 könlümü çarmixa çəkib hayqırıram  
 mən bütün dünyaya düşmənəm bu gün  
 özümə qənim oldum günahlardan keçə keçə  
 bəzən bulud oluram boşalıram doluram  
 sevdiyim adamların gözünə görünürəm hərdən  
 sonra bir xəyal kimi çəkilirəm aynalara

13

coğrafiya xəritələrindən öyrəndim  
 məmləkətin tarixini  
 kiçik stansiyalar kimi kədərlidi məmləkət  
 kiçik stansiyalarda oyaqdı gecə gündüz həsrət  
 kiçik stansiyalarda quşlar gülümsəmir  
 doğan günəşə  
 kiçik stansiyalarda umud qatarları  
 hardasa gecikir həmişə  
 qurğuşuna tutdular bizi yandırdılar şeirlərimizi  
 çarmixa çəkdilər ruhumuzun sirlərini  
 mənim ömrüm xəyal kimi bəlirsiz  
 gecə qatarlarının səsi diksindirir xatırələri  
 ölüm xofu gülümsəyir çarpayıda  
 aynada bir çiçək solur  
 həyatla vuruşur insan  
 sonda ölümə təslim olur

14

olmuşları unut deməm  
 olacaqları düşün bu anda  
 son sevda gözləyir bizi bir son limanda  
 hardasa umud yelkənləri  
 hardasa dənizdən əsən rüzgar  
 gəl bir nəgmə oxuyaq uçan quşlarla  
 son limana hələ çox var  
 son səfərdən öncə anladaq  
 uçan quşlara ömrümüzün öygüsünü  
 olmuşları unut deməm  
 olacaqları düşün bu anda  
 son sevda gözləyir bizi bir son limanda  
 umuram bir gün sən məni əhv edərsən  
 dünən dünəndə qalmır  
 dünənimiz bizimlədi hər zaman  
 hərdən yuxuma girir gedəcəyimiz o son liman

15

puçur puçur çatlayır  
 içimdəki həyat tumurcuqları  
 bir misra yazib bitirməmiş  
 başqa bir misra gəlir ağlıma  
 bu arada dağlar düşür yadına  
 dağ çayının səsindən titrəyən bir mavilik  
 göyəm dadi var bu maviliykdə  
 indi o dağları xatırladıqca ağdaş bürküsündə  
 ay üzür buludlar arasında  
 xatırələrin uçurumuna yuvarlanıram qəfildən  
 daha məni gözləməyin rüzgarın kölgəsində  
 mən çox gec qayıdacağam çox gec döñəcəm bura  
 kim bilir bəlkə sabah  
 bəlkə üç yüz ildən sonra  
 ağac koğuşunda yuva quran quş  
 gözəl yuxular görür ürəyi dimdiyində

16

avqust gecəsində xarizmatik ay  
 gülümsəyir aynadan gülümsəyir  
 bir daha bir daha izləməyi bulduq  
 sürəti aynaya düşən zamanı  
 aynada şair qanı

*sürəti aynaya düşən zamanın içində  
 home homine loopus est  
 insan insanın canavarıdı  
 çıldırmaqdan qorxmuram amma  
 şeirlərim olmasaydı çoxdan çıldırmışdım bəlkə  
 əyri aynalar məmləkətidi bu ölkə  
 bəlkə parisə getmişdim  
 bəlkə intihar etmişdim  
 başlangıçla son arasında  
 bir yolçuluq sevdası qədərimizdi bizim  
 nə dünyaya ası oldu nə də usandı ürək  
 qara sevda və ölüm içimizdə böyüdüyümüz çiçək  
 bir şair var aynada alnında tanrıının əli*

17

*minarələrin üstündə ay parıltısı  
 bəzən insan birdən birə dəli olmamaq üçün  
 öz özüne oxunan şeirlər yazır  
 amma ürək hər zaman dəli olmağa hazır  
 qobustan qayalarından  
 meqopolis cəngəlliynə düşmüs  
 qədim adam kimiyəm bu gün  
 xuan qırısın mücərrəd rəsmənlərini  
 alfred şnitkenin musiqisin sevdim  
 bir vaxtlar mən qobustanda  
 ov ovlayan quş quşlayan bir devdim  
 qara sevdalı bir şairəmindi  
 hər gənüm yaşamaq uğrunda bir savaş  
 bu savaşdan sağ çıxmaq umuduyla ölüm qorxusu arasında  
 gülməli bir kəndirbazam arxadaş  
 xoşbəxtlikdən hər gecə ay doğur minarələrin üstündə  
 gecələr ay doğur qoruyur məni  
 səsim yoxdu amma nəğmələr oxuyuram dəli divanə kimi  
 yalnız ay eşidir mənim səsimi*

avqust 2004

# körpü

## BORIS LUKIN

### ПОЭТУ ГОДЖИ ХАЛИДУ

У поэта жена - Вселенная,  
Не поверишь, но вышло так.  
Дело тайное, сокровенное  
В мире милую отыскать.

Кто бы думать посмел об этом,  
А поэт и рубил с плеча:  
Целовался - до рассвета,  
Словно звездочки считал.

А когда - открылись дали,  
И ушла звезда в поля,  
Ветры травам нашептали,  
Что Вселенная - моя.

Муззина с минарета  
Голос сладко тает.  
За столом сидим с поэтом  
Вслась стихи читаем.

Он по памяти с почтением  
Мне Есенина прочтёт.  
И продолжится вечерие  
Разговором про житьё:

Про детишек и деревню,  
Школу, горы, чайхану.  
"Полюбил я край твой древний", -  
Где - то за полночь вздохну.

Он ответит мне стихами.  
"Выйдем к звёздам, - я скажу, -  
Твою милую веками  
Наряжали, как княжну".

Бог поэту дал - Вселенную,  
Чтобы, жизни тлен круша,  
Полюбил он мир сей тленный,  
И стремилась ввысь -душа

Над землей Азербайджана,  
Над Россией моей.  
Умирать, поэт, нам рано,  
Звёзды нас с тобой старей.

### ŞAİR QOCA XALİDƏ

Şair arvadının adı Cahandır,  
İnan ya inanma, həqiqətdi bu.  
Bilmirəm bu sirdir, yoxsa güməndir,  
Cahanın verdiyi fəzilətdi bu.

Heç kəsin cürəti çatmasa belə,  
Şair çətinliyə köksünü görir:  
O, açıb səhəri öz busəsilo  
Göydə ulduzları sayırdı bir-bir.

Sönürdü ulduzlar - göylərin şamı...  
Üfüqdə dan yeri közərən zaman  
Küləklər cirparaq qanadlarını  
Astadan deyirdi: mənimdi Cahan...

Uca minarədən yüksəlir əzan,  
Müəzzzinin səsi yetişir bizə.  
Üz-üzə oyləşib biz iki yazar  
Şeir söyləyirik bir-birimizə.

Yaddaşı şairin dadına yetir,  
İndi şeir deyir o, Yesenindən.  
Bu uzun görüşün sonu yetişmir,  
Hərə söhbət açır ev-eşiyindən.

Cocuqlar, ağaclar anılır bu dəm,  
Bir də uca dağlar, məktəb, çayxana...  
"Qədim diyarına vurulmuşam mən" -  
Mən şeir deyirəm bu gecə ona.

Şeirə şeirlə cavab verir o:  
"Gəl gedək, toplayaq biz ulduzları,  
Elə bəzənərsən, elə geyərsən  
Sənə həsəd çökər padşah qızları"...

Şairə bəxş edib tanrı Cahani -  
Onunçun verib ki, baxıb hər kərə  
Qoy sevsin ürəkdən fani dünyani,  
Qoy ruhu can atsın yüksəkliklərə -

O ruh-köksü üstə Azərbaycanın,  
Bir də Rusiyanın-qalxıb ucalsın.  
Şair, tərk eləmək tezdir bu canı,  
Bizim ulduzumuz bizlə qocalsın.

Tərcümə edəni  
**Firuz MUSTAFA**

Sona XƏYAL

## "10 SENTYABR" HAQDA NOYABR QEYDLƏRİ...

\*\*\*

Rəşad Məcidi "525"-ci qəzetiň baş redaktoru kimi qiyabi tanıyırdım. Şəxsən tanışlığımız isə sonuncu qurultayda gənclər üzrə katib seçiləndən sonra, qurultayın səhəri günü oldu. Sonralar münasibətim də sadəcə bir salamlaşmaq qədərində oldu. Həmin il Rəşadın "10 sentyabr" adlı kitabı çapdan çıxmışdı, gözü mün öündə çoxlarına verəndə belə o qədər maraq göstərməmişdim. Nədənsə çoxları kimi mən də onun Yazıçılar Birliyinə qəfildən gəlşini qəbul edə bilmirdim. Ədəbi mühitin bir xoşagelməz qanunu var ki, hər yazıçının qəbul olunduğu qrupmu deyim, dairəmi deyim, nəsə oxucu auditoriyasından başqa bir dəstəklənən tərəfi, bir də ya qərəzlə, ya da elə sözün həqiqi mənasında "vurulan" tərəfi olur. Hər dəfə yaxından tanımadığım Rəşad haqqında yaxşı sözlər eşidəndə ondan kitab istəmək qərarına gəldim. Sonradan yenə başqa söhbətlər fikrimi yayındırırdı. Bir il əvvəl hansı bir söhbətsə fikrimi qətiləşdirdi və Rəşaddan kitab istədim. Gülə-gülə, yarızarafat-yariciddi dedi ki, kitab verərəm, amma bir şərtlə, haqqında yazasan. Mənim də ən acığımı gələn təklif budur. Heç vaxt bir kitabım çap olunanda kiməsə verib "haqqında yaz" deməmişəm, mənə deyiləndə də əsəbiləşirəm və bəlkə yazacaqdım, amma yazmırıam. Daha doğrusu yaza bilmirəm. Əslində ədəbi mühitdə bu təkliflərin dəfələrlə şahidi olmuşam. Nədənsə bu mühitə uyğunlaşa bilmirəm. Və Rəşaddan kitabı alandan sonra da bir il ərzində dəfələrlə oxumaq istəsem də,



mümkün olmayıb. Bir də son vaxtlar məndə belə fikir formalaşıb ki, yazını özüm yazmırıam, kimsə mənə yazdırır. Çünkü bəzən bir yazıçı haqqında yazmaq istəyirəm, materialları belə toplamağıma baxmayaraq, bir neçə gündən sonra başqa bir yazıçı haqqında yazıram və düşündüyüm haqqında yazmaq istədiyim kənarda qalır...

Bir il əvvəl oxumaq istədiyim "10 sentyabr"ı, nəhayət, bir neçə gün əvvəl oxudum. Düzü, bu özüm üçün də gözlənilməz oldu. Kitabın içindəkilər isə daha gözlənilməz oldu və bu vaxta qədər Rəşad haqqında bir qədər haqsızlıq etdiyimi də etiraf eləməli oldum. Və düşündüm ki, Rəşad Məcid Yazıçılar Birliyinə bir çoxlarının düşündüyü kimi, təsadüfən, hər hansı qeyri-düzgün yolla gəlib çıxmayıb. Bir də onu düşündüm ki, son vaxtlar mətbuat bolluğu, kitab bolluğu üzündə yazıçıları oxumağın mümkünüzsüzlüyü, çoxlarını tanımağa və çoxları haqqında layiq olduğu sözləri deyil, elə-bələ havadan, aqla nə gəldi söylənilməsin, bu xoşagelməz bir vəziyyət doğurur. Bəlkə elə yazıçıların bir-birinə münasibətindəki qeyri-normal vəziyyəti aradan qaldırmaq üçün kiminsə haqqında pis düşünməkdən və ya yazmaqdansa, həmin vaxtı sərf edib o yazıçıların kitablarını oxumaq daha çox işə yarardı...

Və mən gec də olsa, Rəşadın "10 sentyabr"ını oxudum, bir yazıçı kimi onu tanıdım və fikirlərimi oxularla bölüşmək qərarına gəldim. Kitaba daxil edilən eyniadlı hekayəni, hekayə haqqında yazılınları və Bəsti Əlibəylinin kitabı yazdığı ön sözdəki fikirlərini oxuyub bu hekayə haqqında danışmaqdan vaz keçdim. Deyilməli deyilib, daha nə deyəsiyəm ki. Amma onu demək istərdim ki, Rəşadın ikinci hekayəsi məni daha çox tutdu. Hələ sovet dövründə 1987-ci ildə qələmə alınmış "Cənnət dərəsi"ndəki vətəndaşlıq duyğuları, yurd, ocaq təessübkeşliyi və bu gün acı nəticələrini gördüyüümüz, o illərin kəndlərdən Bakıya axını oxucuda dərin təsir oyadır. İyirmi il ondan əvvəl Rəşad Məcidin yaşadıqları və hamiya çatdırmaq istədiyi bu həyəcan sığnallı bu gün bize təessüfdən başqa bir şey aşılaması da, şəxsən mən Rəşadın - o vaxtkı 23 yaşılı gəncin o zəmankı hissələri qarşısında süküt edib düşünürəm ki, "Cənnət dərəsi"ndən üzü bəri iyirmi illik bir yol keçən Rəşad gərək bu gün böyük əsərlər müəllifi kimi tanınmayıdı. Amma sonra kitabın ardını oxuyanda və Rəşadı bir şair kimi, publisist kimi, hətta peoziyanı yaxşı bilən bir ədəbiyyat adamı kimi tanıyanda, onun niyə belə az yazdığını anlayıb, qınamaq fikrindən daşınıram.

Düzünü desəm, Rəşadın bu kitabında ən çox şeirləri diqqətimi çəkdi. Burada poeziya dörd - bölümde təqdim olunur və yəqin ki, Rəşadın ilk şeirlər kitabına ancaq sonuncu hissə "Roman" başlığında verilmiş şeirlər əlavə olunub.

"Babalarım torpaq olub" başlığı altında verilən şeirlərdə vətəndaşlıq, yurda, ocağa baş əymək, ənənələrə söykənmək, bir vətən övladı kimi, bir azərbaycanlı kimi düşünmək və s. müəllifi oxucuya sevdirir.

**Qəlbimə sıxılıb qaynayıq qanım,  
Tərsinə kükərəyən vulkan kimiyəm.  
Üzümdə daşlaşış, içimdə yanıb,  
Qədim dərdlərimin od heykəliyəm.**

deyən Rəşadın Arazlaşan, Kürəşən vətənə vurğunluğu, yurdun sinəsində bitmək istəyi şeirləşib, misralanıb burada.

Maraqlı şeirlərdən biri də "Məğrur qaya"dır, burada duruşundan əzəmət yağan, yüz həmləni sinəsində əridən, kökü dərin, qaməti uca, vüqarlı qaya tufanlara təslim olmur, şimşəklərin hədəsindən qorxmur, əksinə leysanların, tufanların inadını sindirir. Şeirin sonunda şairin qayadan bir istəyi var: - tufanı, möhnəti bol olan həyatda yaşamaq üçün gərək olan dözüm istəyi: "Məğrur qaya, bu dözümü mənə də öyrət"...

"At, saz, qılınc" şeirində milli qürurumuz olan bu üç varlığı öyen şair ığid oğulları xatırlayır, əfsanələrə səyahət edir, min illərin arxasından gəlib qanına, geninə işləyən sazin odu, köhlənlərin kişnərtisi, qılıncların şaqquştu qan yaddaşından onun səsinə səs verir. Müəllif yazar:

**Əcdadların qanı hopan o yurd buradı,  
Tariximin hər qatında yaşayır adı.  
Babalarım torpaq olub, Vətən yaradıb,  
At belində - dösündə saz, əlində qılınc.**

"Aşıq Ədalətə yazılmış şeirlər" və "Bayati deyəndə qarı nənələr" şeirlərində sazin sehri, möcüzəsi, "Yanıq Kərəmi"yə susamış konsert iştirakçılarının yaştantisı, bayatının oyatlığı nisgil, bayati deyiləndə odlanan qəlblər, dağlanan sinələr, hətta, acizləşən, kövrəkləşən, mülayimləşən dünya çağırır bizi.

"Yaylaq duyğuları" bölümündəki şeirlər sadəcə təbiətin tərənnümü deyil, burada təbiətin ağrı-acısı var, yaylağın yalqızlığı, tənha iydə ağacı var "Bir ovuc torpaq" var və "Torpaqdan doğan günəş" var. Burada bulaq var, meşə var və yağışdan sonra yamyasıl otların göz qamaşdırması var. Burada "Yollar" var : yurd yerinə aparan yollar, cıdır düzünə gedən yollar, "Ağ işiq" a yol gedən ürək var. Burada peotik duyğuları əks etdirən, bədii təsvir və ifadə vəsitələri ilə bəzənmiş, lakin qəm-kədərə bələnmiş misralar var.

**Hüznlü ah kimi payız mehini  
Çaylar dərələrə səpələyəndə  
Bir oğlan gəzəcək yurd yerlərini-  
Qəlbində, könlündə, gözündə bahar...**

- deyən şair "Baharın yolları" şeirində tamam başqa bir mənzərə yaradır. "Qəlbdəki ağrıların, süzülüb göz yaşından keçməsi", "sinədə göynəyən" "kövrək duyğuların xeyala çevrilib başdan keçməsi", "dünyaya ümidi baxanların işinin qayadan-daşdan keçməsi", nəhayət, "baharın yollarının qışdan keçməsi" kimi obrazlı deyimlər diqqəti çəkir.

Bu bölümündəki şeirlərdə belə poetik obrazlar, adamı tutan, istər-istəməz yaddaşa ilişib qalan misralar çoxdur: "Yurd yerinin nəsildən-nəslə söndüyüni palid duyur, palid bilir", "Hər yay, yaz yaşılı solmamış dördkünc - sarı dərdlər sarır səni", "Bu yaylağın sinəsində Yurd yerləri yara kimi", "İnadı səbrini sindiran şair", "Neçə vaxtdır hey ürəyim üyürər buğda-buğda fikirləri, hissələri", "Yanaqdan süzülən bir cüt yaşı kimi, sürüşüb gözümdən düşür gümanım", "Gizlənpaç oynayan uşaqlar kimi Günəş tapa bilmir bu evin qaranlığını", "Ürəyimin tənhalığı, təkliyi Misralarla kirisəydi, nə vardı", "Köçürüb heç yana aparmaq olmur, Dağlar gözəlliyi əsir eyləyib", "Göy üzüdü bu dünyani bütövçə öz ovcunda, Göy xurcunda saxlayan!", "Günlər bizi yaman qovur, Rəşad, dayanma bir hovur. Qəlbində od, gözündə nur-heç birisi sənən deyil". Bu şeirlərdə folklorla səsləşən məqamlar da vardır.

"Mən əlimi buraxmazdım" bölümündə şairin sevgi şeirləri toplanıb. Burada ayrılıq, hicran ağrıları, unudulmamaq ümidi, şairi dərddən, bələdan hifz edib qoruyan sevgi, ilk sevginin "Bənövşə" oyununda xatirəyə dönən anı, bir udumluq hava kimi, bir göz qırpmı qədər uzun səadət, "Mən elə biliirdim" peşimanlığı, "Bəlkə"yə bürünən gümanlar, eyvanından bəlli olan "Kimsəsiz ev", "Canda can verən bir eşqin son nəfəsi", çiçək açmayan sevgi, nəhayət "Axtarma özünü şeirlərimdə" etirafı var.

**Sonrakı təəssüf hədərdi, hədər,  
Ağlayıb sızlama hər addımbaşı,  
Qəlbin günahını yuyar bəlkə də,  
Ağlın günahını yumaz göz yaşı.  
Könlünü ovuda bilməyəcəksən,  
Sən məni unuda bilməyəcəksən.**

-deyən şairin gələn ayrılığın, bitən sevginin

əzabları paralelində soluxmuş, gərəksiz bir ümidi yaşıyır. Amma "Axtarma özünü şeirlərimdə" deyimi əslində "Axtar özünü" anlamındadır. Bu məsafədə bədii cəhətdən tutumlu, məzmunca duyumlu, diqqəti çəken misralar var: "Sənə bu sevginin, bu ağlamağın gülməli görünən vaxtı var hələ", "Asılıb sinəmdən göz-muncuğu tək, Bir sevgi qoruyur nə vaxtdı məni", "Ağlımız dilləndi, qəlbimiz lal oldu", "Dolubdur ürəyim buludlar kimi, Bir dəli şimşəyin çaxmağı qalıb", "Qara saçlı birdən-birə qar almır, bəyaz günlər birdən-birə qaralmır". Bu misralar, görünür, müəllifin gənclik illərində yazılib. Buradaki hiss-duyuğu hələ təzə-tərdir. Burada bir uşaq məsumluğu, yeniyetmə dəliliyi, gənclik qüruru var. Burda ilk sevgi nağılı başlayır, sonralar dastana dönür, hətta romanlaşır...

Və Rəşad poeziyasının dördüncü bölümü "Roman" adlanır, Sevimli şairimiz Ramiz Rövşən yazır: "Rəşadın neçə il bundan qabaq yazıb "Roman" adlandırdığı bu şeirlər silsiləsi də beləcə, həm bir sevgi romanı, həm də bir şairin Sözə yoluxub şeir havasında "xəstələnməyinin" tarixçəsidir". Bu tarixçəni vərəqləyəndə yaddaşımızda ilişib qalan, içimizdəki hicran ağrısına, vüsəl ümidiñə layla çalan misraları tapırıq: "Beş ildi xəbərim yoxuydu ondan, itmiş ürəyimin yerini tapdım" "Bu yaş adlı tərəzidə ürəyimdən qoca gəldim", "Ölümün dadına baxdım, həyatın qədrini bildim", "Getməyinin gərəkliyi qalmağından çoxdusa, get", "Gündüz səpdiyini gecə biçirəm, Yaxşı nökər edib varşa məni", "Oxumaq istəsən ən düz şeirimi, Gözlərini zillə, gözlərimə bax", "Darıxdım birdən-birə, Vəhşi kimi darıxdım..." .

Rəşad Məcidin poeziyasında məni tutan nə oldu. Bu şeirlər Rəşadın öz yazdıqlarıdır və özünü yazdıqlarıdır. Rəşada kimdənsə götürmək... kiməsə oxşamaq, kimisə təkrarlamaq lazımdır. Rəşad əslində şair olmaq üçün də yazmayıb. Bu şeirlər, sadəcə, Rəşadın yaşantılarıdır. Bəlkə elə ona görə də az yazılib. Amma Rəşad şeirə qayıtsa, böyük şair ola bilər. Niye qayıtmır? Niye poeziyasının romanlaşdırıb, bağlayıb? Mən Rəşadın kitabındaki publisistika bölümünü oxuyanda bu sualın cavabını tapdım. İctimai işlər, səfərlər, üzüyuxarı gediş

həvəsi-bütün bunlar Rəşadı poeziyadan ayırib. Amma saydıqlarım bugünkündür, yazılınlarsa sabah da lazım ola bilər...

Rəşadın publisistikasında "Səfər qeydləri" diqqətimi çəkdi. Mən Rəşadın bu səfərlərin dən xəbərsiz idim. "ABŞ-ölçüləri dəyişən məmlekət", "İranda bir həftə" "Movkva - köhnə və təzə tanış" və "Azərbaycan və Ermənistan Avropa Şurasına qəbul olundu" adlı dörd yazıda əhatə olunmuş səfər qeydlərini oxuyanda Rəşad gözümüzdə gənc şairdən yetkin bir ictimai xadimə çevrildi. İctimai-siyasi hadisələrə verdiyi real qiymət, əhatəli dünyagörüşü, dünya mənzərəsinə baxışı gözümüzdən qaçmadı. Bu, təkcə jurnalistik istedadı deyildi. Rəşadın içində nəsə sadəcə jurnalistin qabil olduğu şeylərdən başqa, fərqli hissələr, duyğular var idi və özünəməxsus düşüncə tərzi, hər şeyi idrakının süzgəcindən keçirib, ümumin baxışını nəzərdən qaçırmamaq şərtidə, öz fikir dəyirmanında üyündərək qələmə gətirdiyi fikirlərdə cəsarət vardi. Rəşad publisistikasında şeirlərin də olduğu Rəşad deyil. Bəlkə elə ona görə də artıq şeir yazmır, daha doğrusu, yaza bilmir. Çünkü artıq Rəşadın içində əvvəlki Rəşad yoxdur. Bəlkə də var, amma ya boğulub, ya da mürgüləyib.

Rəşadın "Qarabağ ağrıları"ni ağrısız oxumaq mümkün deyil. Bu yazılar hadisələrin başlanğıc illərində qələmə alınıb deyə, daha çox "sızlayır". "Ağdamın üç günü", "Şuşasız Qarabağ ola bilməz" adlı yazılda müəllifin bilavasitə şahidi olduğu ağrısını-acısını yaşadığı dərđlərimiz əks olunub. O, nəyin yaxşı, nəyin pis olduğu, kimin haqlı, kimin haqsız olduğunu, kimin həqiqətən vətən sevgisiylə, yurd həsrətiyle, kimin sadəcə öz həyatıyla, öz problemləriylə yaşadığını görərək, bilərək, hadnisələrə ağlığının gözü ilə baxaraq qələmə alır.

Rəşadın "Qaragöl, yoxsa Sevlic" adlı yazısı həm faktlarına, həm də vətənpərvər insanın - Çingiz Mehrəliyevin təqdiminə, oxucularla tanışlığına görə dəyərlidir. Müəllif həm bir vətəndaş təəssübkeşliyi ilə yurd yerlərinin, göllərin adlarının dəyişilməsinə yanır, həm də bir vətənpərvər insan kimi yuxarırlara ayaq döyen, məktublar yazan, təbii sərvətlərimizin qorunması üçün əlindən gələni etməyə çalışın həqiqi-

qi bir azərbaycanlısı bizə tanıdır. Yazıldakı elmi faktlar maraq doğurur. Və Rəşadın məhz belə məsələlərə biganə qalmaması, təəssübkeşliyi oxucuda yüksək hörmət, ehtiram hissi doğurur.

Kitabın "Ədəbiyyat, sənət, tarix, insan" adlı bölümündə məni ən çox təəccübləndirən Rəşadın hələ iyirmi il bundan əvvəl sənətə, şeirə verdiyi qiymətidir. "İqtisadi-mədəni həyatımızın bir çox sahələrindəki nöqsan və kəsirlər, geriliklər durğunluq dövrü anlayışını həyatımıza daxil edib. Bu durğunluğun izləri ədəbiyyatda da öz əksini tapıb. Bu illər bəlkə də sənətin, sözün tozgötürən vaxtlarıymış. Sözün tozgötürən vaxtlarında isə qırraqdan tozu bilinməyən "bez"in bayraqlaşan dövrü olur.

Əsl sənətkar dünyaya elə əbədi və əzəli SÖZÜ tozlamağa qoymamağa, "SÖZÜN tozunu almağa" gəlir. Onun yolları hamar olur, daşlı-kəsəkli də! Amma o öz yolunu gedir, öz işini görür-"SÖZÜ tərpədir, dirildir". Bu Rəşadın Ramiz Rövşən poeziyasına həsr olunmuş "Nə yaxşı tapdım özümü" adlı yazısındandır. Məqaləni oxuduqca bu gün yetkinlik dövrünü yaşıyan bir yaziçinin qələminin məhsulu olduğunu anlaysırsan və təqdir edirsən. Amma yazının tarixini görəndə təəccüblənməyə bilmirsən. İyirmi üç yaşın yazısı kimi düşünəndə Rəşadın iyirmi illik yaradıcılıq yolunu izləmək isteyirsən. Onun "Yarımçıq əlyazma", "Ağ qoc, qara qoc" haqqındaki düşüncələri müxtəlif yazıçılar, sənətkarlarla bağlı yazıları eyni fikri təsdiqləyir. Amma kitabı oxumağa davam edirsən, yenə də Rəşadın baş qoşduğu bugünkü işlərinin onun yaradıcılığına mane olduğunu görürsən və içində bir sual yaranır: - Rəşad, sən yaziçı olmaq isteyirsən, yoxsa...

Ancaq "Ağrı - qardaşlarımı - bələli Krim tatarları" adlı yazısını oxuyanda, yenə də ona haqq qazandırmalı oluram. Rəşad bəşəri duygularla yaşıyan bir yaziçı kimi gözümüzdə böyüküyür. Sonda yenə deyirəm: - Rəşad, sən yaradıcılığa qayıtmalısan, sənin yaziçı Rəşadı məhv etməyə haqqın yoxdur. Fərqi yoxdur, şeir yaz, hekayə yaz, məqalə yaz, amma yaz!..

dak  
həbz  
süb  
misiadlı  
Rə  
seirə  
timi  
rlər,  
timi  
yat  
enə  
toz  
mə-ozeli  
ozu-  
daş-  
şini  
adın  
"Nə  
Mə-  
ya-  
ğu-  
nun  
sən.şa-  
st-  
qa-  
azi-  
es-  
dir-  
nün  
unu  
ad,ta-  
ona  
uy-  
yü-  
ra-  
adi  
şe-

## Qulu AĞSƏS

### ONDA "OL!" VAR, "OLMA!" YOXDU...

**H**əqiqəti danişdiginə görə, sənə heç kəs "sağ ol" deməyəcək. Sən sağ ol ki, həqiqəti deyə biləsən... Yox, burda Rumilik bir şey yoxdu, sadəcə, öz qənaətim belədi. Axtarsam, ağıllı qənaətlərim çoxdu, amma mən qənaətə də qənaət eləməyi sevdiyimdən onları qələmə almıräm. Hekayət olsayıdı, başqa məsələ. Təxminən belə hekayət...

Deməli, bir on il qabaq iki dostumla Bərdəyə gedirdik. Yoldan baliq, quş əti, pomidor, xiyar, çörək, kömür alıq. Guya Bərdəylə Ağdamın arasında kabab çəkəsiydi. Yevlaxdan Bərdəyə gedən yoluñ qıraqında sırayla qoyun əti satıldılardı. Düşdüm iki kilo ət alım. Satıcı dedi, gəl iki yarım elə. Dedim, nolar. Əti bükəndə qayıdasan ki, yarımi mənə halal eləyərsən? Karixdim, düzü. Dedi, görürəm Allah adamina oxşayırsan, bu satdıgım ətdən öyümə apara bilmirəm, günüñ beş minə ət satıram, bir çətən külfət, qaçqın adam, çatdırıb ala bilmirəm satdıgımdan... Əlbəttə, qiyamət günüñ sümmüklərimiz şahidlik eləyəcək bizə, şahidlik eləyəcək ki, biz nə əməllər törətmışik, mən buna inanıram, qiyamət gününəcən etimizin qalmayacağı da bəlli, amma ola bilər ki, Yevlax-Bərdə yolundakı kişidən aldığımız ət də üzümüzə dursun...

Elə ki, Rumidən söhbət düşdü, hamı hekayət danişmaq istəyir, sevmək istəyir, şeir yazmaq istəyir. Mən hekayət danişdım, sən sev, o da şeir yazsın. Amma unutmayaq ki, Mövlana Cəlaləddin Rumi həm də fiziki: yerin cazibə qanununa qarşı çıxan, insanı daş kimi göydən yerə salan yox, quş kimi yerdən göyə qaldıran fizik. "Mən bir quru ot saplaşdıyam ki, kainatın cazibəsinə usyan edirəm!.." O, kimyaçıdı: İki "mən"dən bir "mən" düzəldən kim-yagərə özgə nə ad verəsən? "Gələn sənin dostun-



du, özündən ayrılib sən olan dostun..."

O, filosofdu: "Ya olduğun kimi görün, ya göründüyün kimi ol!", "Başqasının eybini gizlətməkdə gecə kimi ol!", "Mərhəmet və şəfqətdə Günəş kimi ol!". Ol! Ol! Ol! Rumidə "olma!" yoxdu, "ol!" var. 800 illik yubileyində Rumi Bakının küçələrini o ki var gəzib dolaşdı, bir vaxtlar saqqalı yerə dəyənəcən gəzmişdi dünyani. Onda da sağ idi, indi də sağdı. Bakıda Konya şəhər bələdiyyəsinin keçirdiyi bayram törə-

ni Rumini Azərbaycana yaxınlaşdırıldı, Azərbaycanı da Rumiyə. Heç olmasa, tanidiq o böyük kişini. Mövlana Bakıya əlidolu gəlmışdı. Onun yaradıcı-

lığına həsr olunmuş müsabiqədə laureatlara pul da verildi. Birinci yer: 500 manat! O pullu mükafatın sahibi şair Ədalət Əsgəroğlundan xəbər aldım, görüm, həmin 500 manatdan Mövlananın ruhuna yasin oxudub, ya yox? Dedi, oxutmuşam. Dedim, Rumiyə hardan hara? Ruminin atası Bəhaəddin Bələdin diliylə dedi ki, Allahdan gəlib Allaha gedəndə tanış olmuşuq. "Mövlana səni seviyor" kitabıyla yoldaş olmuşuq. "Allaha çatmağın yolu eşqlə mümkündü", "Könüllərin dönüşünü eşqdən bil" kəlamlarıyla dost olmuşuq. Bilmirəm məndə ondan nə var, bəlkə bir eşq cincisidi bu.

*Mən sevinci bölerəm, dərdi yox,  
Ölümü qəbul eləyirəm, sonra nə deyim?*

Rumidən danişmaq çox çətindi, amma yazmaq olar, ona görə bir silsila şeir yazdım - Əsgəroğlu dedi bumlari. Sözünün birini Rumidən dedi, birini özündən. Özündən de, Əsgəroğlu, Rumidən mən dedim, de görək sən nə deyirsən. Mən eştidim, eşitməyənlər oxusunlar...

**P.S. Lütfən bu yazını Rumi günlərinə sözardı, Əsgəroğlu şeirlərinə sözünü kimi oxuyun.**

## Ədalət ƏSGƏROĞLU

\*\*\*

Mövlanə həzrətləri buyurdu:  
Eşq elə bir alovdur ki, parlayınsa sevgilidən  
başqa nə varsa hamisini yandırar.

Zalim fələk şah deyibən,  
Mat qoyub dondurma məni.  
Gərdişinlə at oynadıb,  
Boşuna qandırma məni.

Səni deyirlər adılən,  
Çekirlər ahi dadılən.  
Qalanırmı od odılən,  
Yanıram yandırma məni.

Əsgəroğlu dara düşüb,  
Hardan gəlib, hara düşüb?  
Simmiramsa zora düşüb,  
Zülümənən sindırma məni.



\*\*\*

\*\*\*

Sığınib Tanrı eşqinə,  
Hürr olan, hürr olum necə?  
Könül, odun bəs eyləmir  
Bu odnan, kül olum necə?

Cana məlhəm sözü yoğur,  
Ələ düşməz belə uğur.  
Olumdan bir ölüm doğur,  
Ölümənən bir olum necə?

Əsgəroğlu çox yanası...  
Tikansızdı gülxanası.  
Eşqin dəli-divanası,  
Deməz ki, pir olum necə?

Mövlanə həzrətləri buyurdu:  
Könüllərin dönüşünü eşqdən bil  
Şükür, Tanrıım şükranədi,  
Rəhmdildi, aman eylər.  
Nə verərsə, gözüm üstə,  
Nə eylərsə, yaman eylər.

Sevdirər qəddi-qaməti,  
Can bahası əmanəti.  
Möhürlüdü qiyaməti,  
Asılər nə güman eylər?

Əsgəroğlu, kəs ahları,  
Özündə gəz günahları.  
Sev ki, gerçək sabahları,  
Səni əhli iman eylər.

\*\*\*

\*\*\*

Mövlanə həzrətləri buyurdu:  
 Ağılırlar, parçada bütünü  
 görənlərdir, çunkü, onlara  
 bu ilham edilmişdir.

Tanrim, könlüm aşiqanə,  
 Bir aman ver, dözüm, durum.  
 Nuş eyləyim şirin-şirin,  
 Düyün-düyün çözüm, durum.

Yozulurmu naşı deyən,  
 Ağlın kəssə başdı yiyən.  
 Mən gerçəyin aşiqiyəm,  
 Gerçək olub özüm, durum.

Əsgəroğlu mərd haraylar,  
 Sinəsi gülşən saraylar.  
 İtkin düşməz haqqı-saylar,  
 Bədirlənsin sözüm, durum.

Əhdinə vəfali dünya,  
 Könlümdü hüsnün heyranı.  
 Bir gedişə şah deyib sən  
 Mat qoyubsan Süleymanı.

Ay sinəsi dağlı gəzən,  
 Haqqını çıraqlı gəzən.  
 Bir ömürlük saqlıq gəzən,  
 Olur gözlərin qurbanı.

Umud dolu xanimansan,  
 Həm yanansan, həm yamansan.  
 Sən özün sultansan, xansan,  
 Neynirsən özgə fərmani.

Əsgəroğlu, ağam, paşam,  
 Gerçəyəm əhvalı xoşam.  
 Tək sənə aşiq olmuşam.  
 Sevmərəm ayrı dünyani.

\*\*\*

\*\*\*

Mövlanə həzrətləri buyurdu:  
 Qulaq, anlayışın bir anda gördüyüünü,  
 anladığını illərcə dinləsə bitirməz

Qəlb deyəni ağlim dedi,  
 Mən də dedim, düz vaxtında.  
 Görən gözlərimə şükür!  
 Gördüm nəzərin, haqqın da.

Qan-qadalı nələr varmış,  
 Can sökən nalələr vermiş.  
 Al üzlü lalələr varmış,  
 Bu, allı-güllü baxtında.

Əsgəroğlu, haqq eylədim,  
 Eşqimi çıraq eylədim.  
 Çox böyüdü, şah eylədim.  
 Əyləşdi könlüm taxtında.

Sözün özü güldü, balam!  
 Ruzigar əssə, solmaz ki...  
 Bu ömrü beş gündü, balam!  
 Beşi də qara olmaz ki...

Umudlar sabaha uyar,  
 Barsız şair qəm buduyar.  
 Bağrı tincixan quyular,  
 Su tökmək ilə dolmaz ki...

Durdum üz-üzə fələknən,  
 Mən qələmnən, o lələknən.  
 Bəyaz donlu bir mələknən,  
 Gəlib canımı almaz ki...

Əsgəroğlu, olur nələr?  
 Yazılır qanlı namələr.  
 Binasi küskün xanələr,  
 Düzlənər, izi qalmaz ki...

\*\*\*

\*\*\*

Ötər rüzgar acı-acı,  
Özündən ötürməz məni.  
Karvan-karvan yüküm bəlli,  
Körpülər götürməz məni.

Şahə qalxar and-amalalar,  
Silkələnər xanımalar.  
Sinəmi didər aslanlar,  
Tülüklər bitirməz məni.

Köçündən yayınan quşun,  
Köksündə dayanar qurşun.  
Çinar kimi şah duruşum,  
Diz üstə gətirməz məni.

Əsgəroğlu, ölüm yalan,  
Bu söz ki, çürüməz balam!  
Dan yerində sevdalanan,  
Sabahlar itirməz məni.

Mövlanə həzrətləri buyurdu:  
Könül nuru olmayan könül, könül  
deyildir. Bədəndə ruh yoxsa torpaqdır.

İçindən sovrulub durur,  
Mən olan, məndə olmayan.  
Bir gün düşür ayaqlara,  
Zil olan, bəmdə olmayan.

Boğur özünü öz köpü,  
Bilməz nədi yaxşı, kötü.  
Bom-boşuna gəlib ötür,  
Doğulan, bəndə olmayan.

Oluma, ölümə doğru,  
Bir “ol”! - dan olanlar doğdu.  
O nədir ki, Əsgəroğlu!  
Həm olan, həm də olmayan.

Mövlanə həzrətləri buyurdu:  
Sirlərin könüldə qalırsa,  
muradın tez gerçəkləşir.

Muradımı sırr saxladım,  
Saxladım ki, gerçək ola.  
Pərvazlana şahin kimi,  
Qanad çala sağa-sola.

Gülüm güllər gülüsüdü,  
Güllərin könüllüsüdü.  
Naz etməyin ölüsüdü,  
Çətin ki, gətirəm yola.

Əsgəroğlu, söz dərmışəm,  
Eşqi deyilən dərvishəm.  
Deməlisin çox demişəm  
Yazdım ki, yazılı qala.

\*\*\*

Mövlanə həzrətləri buyurdu:  
Ey bizim sevdası gözəl eşqimiz, şad ol!...

Eşq dəlisi, düş çöllərə,  
Məcnundan da lap betər ol!  
Ya dillərdə dastana dön,  
Ya da çürü, dərbədər ol!

Aynasında qəm butası,  
Qan çiləyər tər yaxası.  
Gülöyüşədi narxanası,  
Get, dənələ - bəxtəvər ol!

Əsgəroğlu qara gedər,  
Gerçəklər aypara gedər.  
Saylar itər, sira gedər,  
Sözün qalsın, gəl, gedər ol!

\*\*\*

Ağam, məni sinağa çək,

Suallar sərənən yerdə!  
Alın yazım möhürlənir,  
Mövlənə pir olan yerdə.

Sevənlər eşqdən bayılır,  
Qumrusu erkən ayılır.  
Tikanlar güldən ayrılır,  
Aşıqlər bir olan yerdə.

Əsgəroğlu, haqqın qulu  
Sevdalıdır ömür yolu,  
Qansızlar qan tökmür, durur,  
Könüllər hürr olan yerdə.

\*\*\*

Yaxası açılıb gülün,  
Xal üstündə xan havası.  
Havalanan gözəl budu.  
O da gerçək binəvası.

Qana həris bu hay-həşir,  
Cana can deyib dirəşir.  
Alması, nari titrəşir  
Amanabənddi heyvası.

Əsgəroğlu dillər tökür,  
Pərdə-pərdə sədlər sökür.  
Dartışması uzun çəkər  
Görünməyəndi davası.

\*\*\*

Mənəm, mənəm deyən fələk,  
Gör, mənimlə bölər nələr?  
Bir üstə birini gəlməz  
Qoşa-qoşa gələr nələr?

Tellənən ürəyim olsun!  
Qızılsa, dirəyim olsun!  
Bir məsum mələyim olsun!..  
Sonra olsun, nələr, nələr?

Əsgəroğlu qara tirdi,  
Həmi aşkar, həmi sirdi,  
Olum-ölüm özü pirdi,  
Olar nələr, ölər nələr?

\*\*\*

Nur qona qara gözlərə,  
Bir cüt ala göz üzündən.  
Nişangaha göz eyləyib  
Vura ovu düz gözündən!

Həli dildən-dilə düşə  
Ümidi get-gələ düşə  
Eşqə düşən belə düşə,  
Alov tutu öz-özündən.

Əsgəroğlu, arzun sıcaq,  
Dada gələ bu dil-dodaq  
Ha deyəsən nazi burax  
Xoşallana naz sözündən.

\*\*\*

Oxu, gözəl məndən oxu!  
Divanələr oxunsa, zor.  
Millənib yazılın könül,  
İlmə-ilmə toxunsa, zor.

Beş gün, sıralanıb gedər,  
Bir-bir qaralanıb gedər.  
Birdən aralanıb gedər  
Əhd-kamin yoxunsa, zor.

Əsgəroğlu, andım qələm,  
Sultanımıdı, eylər kərəm.  
Nura dönüb vəjdə gələn,  
Sarı simə toxunsa, zor.



Rafiq HƏŞİMOV



# TARİX

**Ə** u günlərdə qardaşımın balaca oğlu ilə televizorun qarşısında oturub Hüseyin Ərəblinskiyə həsr olunmuş proqrama baxırdıq. Kino-foto xronika kadrları bir-birini əvəz edirdi. "Bakı -1908" subtitrindən sonra uşaq soruşdu: "Əmi, "1908" nədir?" Cəvabında soruşdum ki, "indi neçənci ildir?" - Dedi ki, "2004-cü". Dedim ki, bu da ildir, az qala 100 il əvvəl, o biri əsrin əvvəlidir. Uşaq soruşdu ki, "əmi, bu neçə güngür ki?". Bir az fikirləşib "təxminən 36.000 gün, Rumi" dedim. Yenə soruşdu "əmi, onda baba var idi?" - "Yox" dedim - "baba, sonra olub". "1943-də". Növbəti, - "Bakı - 1918" titrinə qədər sürən sükütu yenə qardaşoğlunun sözləri pozdu - "1918"- hələ 1943-ə çox var".

Hörmətli xanımlar və cənablar, bəylər, müelimlər, yoldaşlar, əziz tamaşaçılar!

Lap qədimdə yer üzündə 4 nəfər vardi.

Adəm, onun həyatı - Həvva və onların iki oğlu. Böyüdürlər və dünyadan dördə birinin qırılmağına səbəb olan ilk dünya müharibəsini törendilər.

Paxilliqdan, həsəddən! Adamlar çoxaldı, müharibələr də eynilə - uzun, qısa, yüzillik, onillik, dini, milli və s. müharibələr!

Beləcə, gəlib çıxdıq XX əsrə. Köhnə müharibələr haqda çoxlu kitablar yazıldı, onları xeyli oxudular və qərara gəldilər ki, müharibələrə rəsmi - tarixi status verilməlidir. Beləliklə, 1-ci dünya müharibəsi, 2-ci dünya müharibəsi, "soyuq", "isti", "xalqların müqəddəratını həll etməsi" uğrunda və "sülh naminə" müharibələr XX əsrin bir çox texniki nailiyyətləri ilə bəhsə girişdi.

XX əsr Azərbaycan üçün zəlzələ ilə başa çatdı. İnsanlar XXI əsrə ümid dolu şumarlarla bərabər, qorxu, xof apardılar. Bir neçə saniyə adamlar anladılar ki, hər an öle bilərlər. Dünyanın faniliyi haqda məsuliyyətsiz fikirlər söyleyənlər öz sözlərinin həqiqət olduğunu hiss etdilər. Anladılar ki, fanilik haqda eşitdiklərini

təkrarlamaq hələ özünü aldatmaqdan başqa bir şey deyil.

Seysmoloji cihaza - tavandan asılmış çilçiraga səksəkə ilə baxan və onun tərpənmədiyi ni görüb sevinc hissini gizlədərək döñə-döñə Allahı xatırlayan adamlar düzgün oxumağın, düzgün yaşamağın düsturlarını təkmilləşdirmək iddiasına düşdülər. Hərə bu düsturu özü-nəməxsus izah edir.

- Təbiətə etdiyimiz zülmərə görə, yaradan bizi cəzalandırır;

- O qədər günahsız qanlar tökülb, ədalətsiz əməllər görülüb ki, Allah daha dözmür;

Növbəti cəzanın nə vaxt olacağını söyləyə bilməyen mütəxəssisler, elm adamları isə bu fikirləri nə təsdiq, nə də təkzib etmədən yeni bir düstur keşf edəcəklərinə inamlarını itirmirlər və əllərində olan cihazlara əsaslanıb deyirlər ki, ildə yer kürəsində filan q?d?r hiss olunan təkanlar olur. Yəni bir o qədər də Allahı xatırlamalar!

Heç demə yaradanı iki cür hiss etmək, "görmək" olar. Ya sevgidən, ya da ki, - əlbəttə təəssüf - qorxudan!

Qəribədir! Bu qədər məlumatlı və zorakılığıpisləyən bəşər XXI əsti də dava ilə başladı.

Nə bilmək olar, bəlkə də zamanı illərə, əsr-lərə biz insanlar bölmüşük. Bu baxımdan ola bilsin ki, 11 sentyabr dediyimiz tarix bizim anlamadığımız, haçansa əsası qoyulan əməlin məntiqi davamıdır. Və bu, nə vaxt qurtaracaq - bunu çılçıraqlar göstərə bilmir.

Hələ ki, biz rəqəmlə danışmaq məcburiyyətindəyik. 11 sentyabr 2001 -ci il.

Dünyanın bir yerindən o biri hissəsinə ölüm hökmü və minlərlə xəbərsiz əcəllilər. Bir az keçmiş əks cavab - xeyli bomba, bir o qədər də yemək və kim bilir, nə qədər tox əcəli çatmış!

Mən yaşlıların, hətta cavanların belə əməllərinə görə cavabdeh olduğunu anlayıram. Am-

ma uşaq! Onların ki, yeganə günahı böyüklərin uşaqları olmalarıdır!

Yadıma düşür. 2000-ci il 25 noyabrı. İnsanlar silkələnib mehribanlaşmış, tanış ailələr əsasən, birmərtəbəli evlərə sığınmışdılar. Qəribə mənzərə idi. Büyülər özlərini təmkinli aparmağa çalışır, arabir zarafat edir, nədənsə danışır və bütün bunlar səhbəti dəstəkləmək xatırınə reaksiyalarla müşayət olunsa da, hər dəfə uzun pauzalar, dağınıq baxışlarla bitirdi. Gecədən xeyli keçmişdi. İlk dəfə bir-birini görən uşaqların səs-küyü ətrafi bürüdü. Birdən dostumun atılıb-düşməkdən yanaqları qızarmış 5 yaşlı qızı Xəyalə babasına müraciətlə "Baba zəlzələ nə yaxşıdı, adam çoxlu oynaya bilir" - dedi.

Nədənsə mənə elə gəlir ki, ən həqiqi incəsənət xatırlamadır, çünki insan yalnız yada salarkən səmimi olur. Həm də xatırlamaq, heç də həmişə adama iliq duyğular vermir, bu yaddaş səhifələrində çoxlu günahlara, nadanlığın doğurduğu addımlara rast gəlirsən və Adam özünü ədəbiyyat dərsliklərinin uzun illər təlqin etdiyi "mənfi qəhrəman" obrazında hiss edir.

Dünən "20 yanvar" şəhidlərinin dəfn olunduğu xiyabanı ziyarət etdim. Şəhidlər Xiyabani-nın ikinci sırasından şagirdlərinə məlumat verən müəllimənin səsi gelirdi: "Bu mərhum şairimiz, azadlıq carçası, inqilabçı şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbrizin məzarıdır. Çox cavan dünyasını dəyişib..." Uşaqlar "Tarix dərsinə" qulaq asırdılar... Onların çox şeydən xəbəri yoxdur... Bildikləri gördükəridir... Mən isə - bu hadisələr zamanı ağlım kəsən yaşda olan bir azərbaycanlı isə - birdən anladım ki, "tarix" dediyimiz nədir! Anladım ki, tarix heç vaxt həqiqəti əks etdirmir. Anladım ki, tarixi adamlar yazdığını görə, heç vaxt həqiqəti əks etdirməyəcək. Çünkü adamlar tarix yazarkən özlərinin orda necə göründüklərini bilir və əlbəttə ki, gördükərindən xoşlanmırlar, onlar da-ha çox olmaq, görünmək, eləmək istədiklərini

- uydurmalarını yazırlar. Tarixdə "yaxşı" qalmış isteyirlər. Anladım ki, həqiqətən ən yaxş? "tarix" həmin dövrdə yazılın, əsl ədəbiyyat, musiqi və sairə əsərlərindədir, yaxud əsərləridir. Bəlkə də elə buna görə əsl sənət həmin vaxtda qəbul olunmur, bəzən isə rədd olunur, onu yaradan adamlar təqiblərə, kinayeli nəzərlərə tuş gəlir. Anladım ki, ən həqiqi, düzgün tarix dini kitablardır! Əsl həqiqəti yalnız Allah bilir!

Anladım ki, bizim-insanların yazdığı tarix maddidir və elə buna görə də o, həqiqəti deyil, daha çox bizim istəklərimizi, arzularımız? əks etdirir. İnsan sanki, həm də ruh daşıdığını unudur. Ruhunun tarixini qeyd edə bilmir, çox zaman isə qeyd etmək istəmir, yaxud buna cəsərəti çatmır...

...20 yanvar şəhidləri sırasında isə adamlar 14 il əvvəl baş vermiş "tarixin" canlı şahidlərinin - şəhidlərin onlara baxan şəkillərində özlərini görməyə çalışırdılar. Nisbətən yaşılılar- o dövrü xatırlayanlar əllərində tutub özləri ilə gətirdikləri 20 yanvardan yaşça kiçik uşaqlarına nələrsə deyirdilər. Bu sözlər əsasən lövhədən oxuduqları filankəsov filankəs - "lap cavandır", "bu da Larisa", "bayaqkı da balaca uşaq idı", "lap sənin kimi" demək istəyir, amma deyə bilmir, istəmir baş verən, özünün də xatıldığını, indi ziyarətinə gəldiyi həmin şərəfli tarixi yaratsın, tarixə baxmaq istəyir, onu - bu müqəddəs tarixi müşahidə etmək istəyir. Və birdən anlayır ki, tarixi yaratmaq, şərəfli etmək, müqəddəsleşdirmək - bütün bunlar qəhrəmanlığa bənzəsə də, ürəklərini coşguya, anlaşılmaz riqqətə gətirsə də, həqiqətə bənzəmir. Əger həqiqətdirsə, bəs niyə özünü, uşağını orda görməkdən qorxur. Axı həqiqət qorxulu olmamalıdır. Axı həqiqət isti hissələr sevgi doğurmalıdır. Bəs niyə bu həqiqət onu və baş-qalarını sarsıdır, qorxudur!...

Başqa bir şəkinin qarşısını üzünü mərmərə söykəyib hıqqıran qadın kəsib. Qadının hıqqı-

rıqlarından, şəkli siğallayıb oxşamasından anlamaq olar ki, 1966-1990 yazılmış lövhədən ona baxan cavanın anasıdır. Əynindəki çox nimdaş, köhnə dəb palto, əlinəki uzun müd-dət istifadədən süzülmüş birdəfəlik sellofan torba şərəfli, müqəddəs tarix yaratm?ş cava-nın anasını heç düşündürmür də, bu qadın üçün tarix də başqa tarixdir. Əsl tarixdir! Həqiqi tarixdir! Çünkü bu tarixin hər anı, hər dəqiqəsi iztirabla, oğul itirmiş ananın kədəri, sevgisi ilə yoğrulub. Oğluna qəhrəman kimi baxılması onun üçün yalnız təsəlli dir - ani bir təsəlli. Əslində, ANA oğlunun qəhrəman yox, ya-nında olmasını, sağ olmasını istəyir, onun sevməsini, yaşamasını istəyir. Ona TARİX deyil - RUH lazımdır. O, fəhmlə anlayır ki, onun qəlb-i, ruhu, çəkdiyi iztirablar bütün dünya tarixin-dən daha düzgün, daha həqiqi, daha yaxşıdır. O, bilir ki, - bircə oğul itirmiş ANA doğru bilir ki, hər yerde ağızdoluşu danışılan - müqəd-dəs, şərəfli TARİX əslində sevgidən məhrumdur. Təkcə bu ANA bilir ki, oğlunun xatirəsinə həsr olunmuş heç bir musiqi, şeir, istənilən yazı, çəkilən portret onun qəlbinin ən kiçik bir duyusunu belə düzgün əks etdirmir. Onun qəlbinin yaşadığı iztirabın musiqisi, sözü, rəngi heç nəyə bənzəmir, çünkü bu səslər, calar-lar yalnız SEVGİdən yaranıb, yazmaq, çəkmək, bəstələmək ehtirasından yox! Çünkü bütün bunlar ananın ruhi tarixinin, qəlb yaştırlarının bir hissəsidir, mövzu deyil! O, bu barədə düşünmür, o, bunlarla yaşayır, nəfəs alır! Bax budur əsl TARİX - canlı, nəfəs alan, yaşayan, sevən və bunlara səsləyən. Müharibəyə deyil - sevgiyə, qanlı döyüşə yox, ləyaqətli, şərəfli həyata, tarix üçün deyil, Allah üçün yaşamağa, sevməyə, iztirab çəkməyə çağırən ən həqiqi çağırış - hıqqırıq - iç-in - iç-in, sakit səslənən - ən həqiqi musiqi. Qəlbi düşündürən, oyadan TARİX!

## Firuzə MƏMMƏDLİ



### Cənnət

Neçə yaşimdasa  
məni yandırmaq  
istədilər.  
Alov dilimləri  
lala ləçəklərinə  
dönbü də  
ayağma düşdü.  
Keçdi zamanlar,  
hansi yaşdaydım,  
bilmirəm,  
asmaq istədilər məni  
boğazımdan.  
Sabunlu ilgək  
bir şülək  
gün işığı olub  
sancıldı  
düz ürəyimə.  
Açıldı ürəyim  
ah, neçə açıldı?!  
Qapının o üzü  
cənnətmiş!

2006

\*\*\*  
Elə nağıllar  
var ki,  
biz yaradırıq.  
Elə nağıllar  
var ki,-  
bizi yaradır.  
Bizi yaradan  
biz yaradandan  
kamil olar  
hər halda...

2007.

\*\*\*  
Mümkünsə,  
tamaşanı saxlayın,  
endirin pərdələri.  
Zalın qaranlığından  
səhnəyə axışan  
baxışlar  
öz gözlərini  
yeyib qurtardı.  
Kora  
tamaşa nə gərək ?!  
Tamaşalıq omürlər  
kasib qəlbinin  
qaranlığında  
daha işıqlıdır.  
Qaldırın pərdələri  
kasıbların  
qaranlığına!  
Tamaşa  
kasıbların günahıdır-  
pərdə arxasında.

2006

\*\*\*

Mən yağışa çətir  
tutmuşdım.  
Qoy deməsinlər,  
göylərin yağışı  
başına dəysin.  
Yağış isə mənim  
keçdiyim yolları yuyurdu.

2007.

\*\*\*  
Cəsarət  
heç nəyi həll eləmir.  
Hər şeyin canı

*bir şüşə boğazından  
keçir.*

\*\*\*

*Kiçiyim olaram ,  
sevgi,  
qaldır məni  
göylərə.*

\*\*\*

*Heç nəyin gözündən  
keçməyən  
axırdı  
iynənin gözündən  
keçdi.*

2006

\*\*\*

*Qala divarındaki  
qədim yazıdır  
gözəl cohrə.  
Cibləri bank kişilər,  
pak, ya napak  
kişilər  
qala divarındaki  
yaziya qısqanırlar  
ciblərini.*

2007

## Bahara doğru

*Açıldım qumruların nəğməsinə-  
qulaqlarım dolusu .  
Açıldım günəşin parlaqlığına-  
gözlərim dolusu.  
Açıldım tanrı məhəbbətinə-  
ürəyim dolusu.  
Açıldım dünyaya-  
ovuclarım dolusu.  
Çiçəyəm daha-  
Qar çiçəyindən əvvəlki  
çiçək.*

2007.

## Miniatürlər

*Savaşda əlim yox,  
barışda üzüm.  
Hər ikisi-  
mənə tanış.  
Əlim  
üzümdə qalmış.*

\*\*\*

*Yuxarıda duranda  
aşağıya baxmaq - asan,  
görməksə - çətin.*

\*\*\*

*Ay yerdəkilər,  
göydəkilərin  
ətəyi yoxdur.  
Çoxdandır ki,  
ətəksiz geyirlər  
paltaları.  
Yek kəlmə :  
Əlinizi uzatmayın.*

\*\*\*

*Günün sifətinə  
zəfəran çəkilmişdi,  
Novxanı bağlarından  
plov ətri  
gəlirdi.*

\*\*\*

*Kişilər  
acığını  
qab-qasığa tökər,  
qazanı,  
aclığına.*

\*\*\*

*Sən mənə  
taxtinin  
ucalığından bax,  
mən isə  
insanlığımın.*

## Əziz MUSA



M.Müsfiqə nəzirə

Yenə o dağ olaydı, qovuşaydıq yurda biz,  
Yaşayaydıq orda biz.  
Yenə ürəyimizcə fələkdən kam alaydıq  
Dərdsiz, qəmsiz olaydıq.  
Qonayıdıq qartal kimi, qayaların qaşına,  
Zirvələrin başına.  
Yenə də göy çəməndə alaçıqlar qurayıdıq  
Günəşdən tez durayıdıq.  
Al-əlvan mənzərələr könlümüzü açayıdı.  
Yer-göy şəfəq saçayıdı.  
Gecələr göy üzündə sayışaydı ulduzlar  
Nəğmə deyəydi qızlar.  
Cəh-cəhlə oxuyayıdı bülbüllər axşam-səhər,  
Çiçəklər etirli tər.  
Yenə də saçımızı darayayıdı əsən meh  
Düşəydi çəmənə şəh.  
Əlimiz yetişəydi o cənnətə, behiştə  
Gəzəyidik bulaq üstə.  
Nərgizli, bənövşəli bağlarda dolaşaydıq  
Ömür-gün yaşayayıdıq.  
Könlümüzü açayıdı Xan Arazın nəğməsi  
Qartalların qıçı səsi.  
Ziyaratdan əsən yel qovayıdı buludları  
Çapayıdıq biz atları.  
Xan çınar kəhriz üstə açayıdı göy çətrini  
Duyayıdıq gül ətrini.  
Yenə süfrə açayıdıq çınarın kölgəsində  
Sevdalar ölkəsində.  
Günlərimiz keçəydi bir-birindən fərəhli,  
Daha dolğun, şərəfli.

Kaş yollar açılaydı, dönərdik Qarabağa  
Doğma, qədim torpağa.  
Qayıdaydıq yenə də o qayğısız çäglərə,  
O sərin yaylaqlara.  
Bahar çiçəyi kimi sevgimiz gül açayıdı  
Eşqimiz dil açayıdı.  
Yenə qohum-qonşular yiğışardı bir yerə  
Açılardı yol-bərə.  
Bezmişik daha burda qaçqın,  
köçkün sözündən  
Bezmişik dərd üzündən.  
Ürək yaman darixır, narahatdı ruhumuz  
Aşib-daşmır duygumuz.  
Günlərimiz ötüşür fikir, xəyal içində  
Hamısı bir biçimdə.  
Dost, tanışlar düşübdü bir-birindən aralı.  
Ürəyimiz yaralı.  
Yaşıl çəmən, göy meşə, aylı gecə olardı  
Tellər incə olardı.  
Xəyalımız gəzərdi çölləri qarış-qarış  
Görməyəydik boran, qış.  
Bahar yamacda, düzədə xalılar toxuyayıdı  
Kəkliklər oxuyayıdı.  
Yenə salxım söyüdlər nazlanayıdı su üstə  
Hamısı bir həvəsde.  
Gül-ciçəyin ətrinə bürünəydi dağ-dərə  
Payın alaydı hərə.  
Təbiətin seyrinə çıxayıdıq axşam-səhər  
Hər tərəfdə bar-bəhər.  
Qonaqlıq eyləyəydik yenə Leydə, Qalada  
Hər eldə, hər obada.

Añoğlandan baxaydıq üzü Şuşaya tərəf  
Hər qala qeyrət, şərəf.  
Vətən, torpaq olaydı hamımızın arzusu  
Gözəl hava, təmiz su  
Yenə o dağ olaydı. Şəhli-şehli dərəydik  
Kəklikotu, əvəlik.  
Nəfəsimiz toxunan çöllər cana gələydi,  
Ruhumuz dincələydi  
Dəyməyəydi o yurda bir də düşmən ayağı  
Qoruyardıq torpağı.  
Sönmüş od-ocaqları yenidən qalayayıdıq  
Dağlara səs salayıdıq.  
Hər qayaya, hər daşa "Vətən!" deyib öpəydik  
Yenə dil-dil ötəydik.  
Yenə o dağ olaydı quzeyi qar olaydı  
Güneyi bar olaydı.  
Birnəfəsə çıxayıdıq şış qayanın belinə  
Baxayıdıq dağ kəlinə.  
Görəydik günəş necə üfüqlərdən boylanır  
Dünya nura boyanır.  
Qarı düşmən bilsin ki, gələcək yurd iyəsi-  
Yada qalmaz ölkəsi.  
Bu yurdun oğlu, qızı qisasını alacaq,  
Yurdda məskən salacaq.  
Tezliklə Qarabağda kəsiləcək bu dava,  
Sevinəcək yurd-yuva.  
Torpaq cana gələcək yenə də bu sevgidən  
Sünbü'lə dönəcək dən.  
Azadlıq ölkəsində hər yan azad olacaq  
İnsanlar şad olacaq.  
Yenə o dağ olaydı, verəydik əl-ələ biz  
Sevinəydi qəlbimiz.  
Tutaydım əllərindən, dönəydiq Qarabağa  
O behiştə - o bağa.  
Biz də muradımızca fələkdən kam alaydıq  
Gülüm, xoşbəxt olaydıq.  
Sevincimdən quş kimi qanadlanıb uçaydım,  
Qapıları açaydım.  
Arzuya bax, sevgilim, arzuya, istəyə bax -  
Yaddan çıxmır Qarabağ.

## Alim MƏHƏRRƏMLİ



### HAVA

*Oynamaq istəsən hava tapılar,  
Bu qoca dünyanın yüz havası var.  
Amma bu havaya oynamır adam,  
Dünyada hərənin öz havası var.*

*Ağaclar, otlar da sakit dayanır,  
Qol açıb süzürlər yaz havasına.  
Məsələn, evlilər oğul-uşağıın,  
Subaylar oynayır qız havasına.*

*Yetimi aldadır “gəl-gəl” havası,  
Boş yerə gözünün yaşıdan olur.  
Yaman xatalıdır şahın havası,  
Kimsə oynamasa, başından olur.*

*Mağardı Yer üzü, səf-səf dayanıb,  
Hamı bir-birinə qarşı oynayır.  
Qonşunun saçını ağardan dərdə,  
Qol açıb beləcə qonşu oynayır.*

*Vətən havası var, çaldır, ruhunu  
Yelləsin Dərbəndin baş küçələri.  
Oyna ayrılmış Göyçə havasın,  
Səksənsin Təbrizin daş küçələri.*

*Qoca Şərq qol açır Qərb nə çalırsa,  
Uzağı, Yaxını qalxıb oynayır.  
Niyə oynayırsan bizdən sonrani,  
Onlar da bizlərə baxıb oynayır.*

*Hava var oynadı köhnə kişilər,  
Hava var paslanıb qan yaddaşında.  
Dünyanın ən gözəl adımı sənsən,  
Azadlıq havası varsa başında.*

*Canım sənə desin ən zülümlüsü,  
Şairlə oynayan söz havası var.  
Oynamaq istəsən, hava tapılar,  
Xülasə, dünyanın yüz havası var.*

### BİR XANIMA

*Hər gecə qan düşür adının üstə,  
Yuxumdan əl çəkib sən çıxanacaq.  
Özümü özgə yox, özüm ağlaram,  
Ölərəm hər axşam gün çıxanacaq.*

*Sənin ayrılığın ikinci kölgəm,  
Çatıb siğındığım qaraca damdı.  
Sənin ayrılığın sinəmin altda,  
Üzümə ağ olan doğma bala-mdı.*

*Yüz ildi beləcə gələcək- deyib,  
Ağrıya-agrıya gözlədiyimsən.  
Ən böyük sırrımsən bu Yer üzündə,  
Hamidan qoruyub gizlədiyimsən.*

*Özüm də özümdən qorxuram daha,  
Hər günüm sonuncu günə oxşayır.  
Mələklər görünür mənim gözümə,  
Mələklər nə yaman sənə oxşayır.*

Ürəyim ağızımdan çıxacaq indi,  
Səni gözləyirəm... hər şeyi at, gəl.  
Hamının gedəni qayıtdı, döndü,  
Bircə mən qalmışam, sən də qayıt, gəl.

Hər səhər alışib, axşamlar sönən,  
Ümidim içimdə bir ağ şam oldu.  
Bu gün də gözlədim, gəlib çıxmadın,  
Bu gün də beləcə ... gün axşam oldu.

## ATAMA

Hamının bağrını yarib beləcə,  
Yır-yığış etməmiş durub beləcə,  
Ömrünü ölümə vurub beləcə,  
Beləmi gedərlər? Qalxıb gedənim...

Dözülməz dərdlərə dözdünmü Yerdə?  
Əlini göylərdən üzdünmü Yerdə?  
Qalıb yaşamaqdan bezdinmi Yerdə?  
Gözünü göylərə sixib gedənim...

Fələklər don biçdi əynində dursun...  
Kim dedi yaraşır, geyin də dursun.  
Qardaşın yoxuydu ciyində dursun,  
Anamın evini yixib gedənim...

Gedərik, dünyanın sehir anına,  
Qəbirlər düzülər qəbir yanına.  
Bir az gec-tezi var, bir-bir yanına,  
Biz də gələsiyik çıxıb gedənim...

## XATİRƏN ÖMRÜMÜN ILLƏRİ ÜSTƏ

Xatırən ömrümün illəri üstə,  
Qırılıb dağilan boyunbağıdı.  
Səni and verirəm bu yerə-göyə,  
Qayıt gəl, könülümün aman çağdı.

Dərd deyil bir ucdn oturum çəkim,  
Qayıt gəl, bu təklik eldə ağır ki...

Məcnunun dərdinə şükür dedirdən,  
Ayrılıq nə imiş bildim axır ki.

Baxıb da günəşin batdığı yerə,  
Ürəyim ağızma gəldiyi anda.  
Qayıt gəl heç bir şey olmamış kimi,  
Qayıt gəl bir axşam alatoranda.

Qayıt gəl kölgəm də ölsün sevincdən,  
Əl verib gözümlə özün görüşsün.  
Lal-dinməz dizimdə quruyub qalan,  
Əllərim telində düyüñə düşsün.

Ölüb-dirilənəm, dirilib-ölən,  
Dünənim bu günə qəm çirağıdı.  
Qayıt gəl, ilahi, hardasan indi...  
Qayıt gəl, könülümün yaman çağdı.


## SƏNİ XATIRLAYIRAM

Yağışlar yağmaqdan,  
Yarpaqlar ölüb-dirilməkdən,  
Günəş çıxmaqdan,  
Dənizlər çalxalanmaqdan,  
Köçəri quşlar qanad çalmaqdan,  
Buludlar boşalıb-dolmaqdan,  
Şahlar taxtından,  
Səbirlilər baxtından,  
Bezmədi...  
Mən səni xatırlamaqdan.

Mey əhli dolu camdan,  
Pərvanələr nurlu şamdan,  
Adamlar Allahlardan,  
Allahlar adamlardan,  
Bezmədi...  
Mən səni xatırlamaqdan.

Xavier Serkas (Javier Cerkas)

# TƏHRİK



Latinca belə bir ifadə var: "Zibilin arasından dişilə qızıl çıxartmaq". Bu, alvergilərin işlədiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz.

*Qustave Flaubert,  
Louise Koletə məktub*

1

Alvaro öz işinə ciddi yanaşırıdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırıdı, soyuq duş qəbul etdikdən sonra çorək və qəzet almaqçın aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemlə yağı, kofe və qızardılmış çorək hazırlayıır, radioya qulaq asaraq qəzet oxuya-oxuya mətbəxdə oturub səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu.

Öz həyatını ədəbiyyata həsr etmişdi. Onun bütün maraqları, dostluq əlaqələri, məqsədləri, maddi durumunun artma mümkünlükleri, gündüz və gecə vaxtı evdən çıxması məhz ədəbiyyat naminə arxa plana atılmışdır. Onun işinə stimul verə bilməyəcək

bütün şeylərdən zəhləsi gedirdi. Hüquq fakültəsini bitirmiş savadlı bir kadr kimi, onun bu sahədə bir çox yüksək vəzifələrə keçmək şansı vardı. Bu isə ondan, işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Ancaq Alvaro daha çox adı bir idarədə, adı hüquq məsləhətçisi vəzifəsinə üstünlük verdi. Tutduğu vəzifə ona səhər vaxtlarını öz sevimli işinə həsr etmək imkanı yaradırdı və onu, yazidan ayıran bütün məsuliyyətdən azad edirdi. Eyni zamanda yaşamaq üçün ona kifayət qədər maddi qazanc yetirirdi.

O, ədəbiyyati özünə məşq sayırdı. Deyirdi ki, ya sən ona tam sədaqət göstərisən, ya da o səni tərk edəcək. Tertium non datur. Bütün digər incəsənət növləri kimi ədəbiyyat da səylə çalışmağın və zamanın işidir deyə, öz-özünə düşünərək məhəbbət haqqında zülmkar bir fransız moralist yazarının məhsur fikrini xatırlayırdı. Alvaro düşünürdü ki, insana stimul verən ilham ilgim kimidir: bütün dünya ondan danışır, ancaq heç kəs onu görmür. Buna görə də hesab edirdi ki, yaradıcılıq cəmi bir faiz ilhamdan, doxsan doqquz faiz isə zəhmətdən ibarət-

dir. Əks təqdirdə, sonda, bu ilham yaziçini tərk edər, pərəstişkarın, oxucunun tərəfincə keçərdi.

Bəli, hesab edirdi ki, ədəbiyyat oxucunun tərəfindədir. Və sonda belə bir nəticəyə gəldi ki, öz dövrünün tanınmış yazıçılarından az bir hissəsi özlərini ona həsr edirlər. Ətrafda sivil və stimul verici cəmiyyətin azlığı, işləmək əhval-ruhiyəsi yaradan zəngin fantaziyanı nümayiş etdirməyə köməklək göstərən şəraitin olmaması bu mənzərəyə dumanlıq gətirirdi. Alvaro bu cür hadisələrə təsir göstərməkdə özünü borclu sayırdı. Bunun üçün o, dünyani fəth edə biləcək bir əsər barəsində düşünməli idi ki, digər sənət adamları da bu təşəbbüsünü davam etdirsinlər.

Bilirdi ki, yaziçinin istedədi onun ədəbiyyatı nə dərəcədə tanımışında üzə çıxır. Hər bir yaziçi hər şeydən əvvəl oxucu olmalıdır, oxumağı sevməlidir. Klassik yazıçıların fundamental tərcümə əsərlərini tanısın deyə, bir neçə kitaba ötəri nəzər saldı. Ancaq o, bu əsərlərə şübhə ilə yanaşırdı və hesab edirdi ki, tərcümə orijinaldan aşağı səviyyədə dayanan bir mətnidir. Çünkü bu, əsəri yenidən quran tərcüməçinin istinad etdiyi müəllif yazısıdır. Amma bu na baxmayaraq tərcüməçi mətni kasıblaşdırır, onu qurutmur əksinə, sonsuz sayda dolğun və həqiqi formada öz interpretasiyalarıyla onu canlandırır. İnanırkı ki, ədəbiyyat nə qədər zəif olsa da ədəbi olmalıdır, çünki onun elementləri, onun möcüzələri, ziddiyətləri, onda olan söz oynatmaları, bütün bunlar olmadan biz ədəbi sözünü işlədə bilmərik. Güman edirdi ki, oxumaq informativ xarakter daşıyan bir aktdır -əsl ədəbiyyat odur ki, oxuduğunu bir daha oxuyasan.

Həqiqətən də ədəbiyyat boşluqdan, mənasızlıqdan unudulub. Ancaq belə bir qərar ona qarşı heç bir mənfi fikir oyatmağa əsas vermir, əksinə, əsas odur ki, biz klassiklərimizdə bize lazım olan tapaq. Ona görə tapaq ki, həmin o bize lazım olan şey bizim ən cirkin həqiqətimizin, ən intim arzularımızın, bizim özümüzün göstəricisinə çevrilsin. Əsas, bu ənənəni yenidən qurmaq və onu davam etdirməkdir. Keçmişimizdən, unutqanlılığımızdan onu dərtib çıxartmaq bahasına! Əsas, möhkəm şəcərə qurmaqdır. Əsas, ata-babalarımızı tapmaqdır -əsərinin konsepsiyasını qurmaqdan əvvəl Alvaro uzun müdət bu barədə düşünürdü.

Bir neçə janrı nəzərdən keçirdi. Bir vaxtlar hesab edirdi ki, şeir tamamilə nəzərdən üstün janrıdır. Lirik poema deyib öz-özünə təkrar edirdi. Amma bu ona bir qədər çətin qəldi və belə bir əsərin yaradılması fikrindən daşındı. Əgər hansısa bir əsərdə klassiklərin adlandırdığı ilham varsa bu lirik poema

janrında daha çox duyulur. Ancaq necə deyərlər o, bunu etmək iqtidarındə deyildi. Sonda isə onu zamanın tələblərinə uyğun gəlməyən köhnəlmış baxışlar, istifadədən qalmış bir anlayış olduğunu düşündü. Lirik poema... bu bir anaxronizmdir.

Sonradan epik poema yazmanın mümkünüyünü götür-goy etməyə başladı. Burada hiddət, həyəcan, dram şübhəsiz çox-çox azdır. Niyyətini həyata keçirə biləcək mətnlər az deyildi. Ancaq nəzm, onun oxucu auditoriasını azalda bilərdi. Mətn müəllifin bütün dünya ilə qurduğu dialoqdur. Əgər bu iki tərəfdən biri yoxa çıxırsa, dialoq prosesi bir növ eybəcərləşir və mətn öz effektini itirir.

Fikirləşdi ki, nəşr formasında epopeya yazmağa bir cəhd etsin. Ola bilsin ki, novella məhz bu cür yaranıb, -öz-özündə düşündü- nəşr şəklində epopeya kimi. Birdən-birə o, nəsrə yazılan mətni nəzmə səviyyəsinə qaldırmağın vacibliyini fikirləşdi. Nəsrə işlənən hər bir ifadə şeirdəki musiqiliyə, onu oxunaqlı edən sözlər arasındakı harmoniyaya malik olmalıdır. Bir sözlə, nəzmlə yaradılmış mətnin nəzərdən üstün olması onu qəzəbləndirdi. O, bunu heç cür qəbul etmək istəmirdi.

Bir novella yazmaq qərarına gəldi. Novella müasirlikdə yaranır. Bu, müasirliyi, reallığı ifadə etmək üçün əlində olan bir vasitədir. Ancaq bu zəmanədə novellalar yazılı bilərdimi? Onun yaşadığı əsr özünün reallıqlarını üzə çıxarırdı. Ən şöhrətli novellistlər bu hadisələri olduğu kimi təsvir etməyin mümkün olmadığını deyirdilər. Onlar ehtimal edirdilər ki, novella janrı parçalanaraq məhv olacaq. Belə bir ölüm hökmüna qarşı vaxtile ardıcıl şəkildə iki apelyasiya irəli sürülmüşdü. Onlardan biri janrı böyüklüyünü, vacibliyini qoruyub saxlamağa çalışsa da, mənfi qüvvə idи, ürəyində əvvəl verilmiş ölüm hökmüylə razılışındı. O birisi də bu qərara qarşı çıxsa da, müsbət qüvvə idи, ancaq bu mübarizəyə baş qoshmurdu. Birincisi ədəbi janrlardan parçalanaraq məhvə doğru getmiş, ikincisi isə, belə təzyiqlərə məruz qalsa da, hekayə, nouvelle kimi kiçik janrlarda özünə yer tapmışdı. Həcmə kiçik olsa da, insan həyatını və reallığı əhatəli və bütöv bir formada özündə cəmləşdirə biləcək bu janrı heç bir maneələrdə çəkinmirdi. Məqsədsizlikdən yaranan sənət ölümə məhkum olmuş bir sənətdir.

Dövrün bu çətinliklərinə baxmayaraq novella yazmağı davam etdirmək lazım idi. Bəzi yazıçılar artıq bunu etiraf etmişdilər. Heç bir vasitə reallığın mürəkkəbliyini dəqiq və zəngin təfərrüati ilə özündə cəmləşdirə bilməz. Məhv olmağa gəldikdə, bunu alman filosofu Hegel belə hesab edirdi: o, bir hadisə

erlər o, onu zənənləmiş dudunu. r. inlüyü- həyətə həyata nəzm, mül- r bu iki öv ey- zmaq- cür ya- opeya zm sə- Nəsrədə u oxu- alik ol- nəsr- u heç - mü- etmək anədə r özü- illistlər imkün- ki, no- r ölüm vasiya yünü, mənfi müylə a da, s qoş- naraq iqləre unrlar- insan mada aneə- sənət

ovella ziçilar allığın tündə nu al- adisə

tek cərəyan edir. Ancaq janın məhvinin qarşısını almaq üçün onun inkişaf etdiyi, çiçəkləndiyi dövrə qayitmaq lazımdır. Məhz XIX əsrə, Flaubertin dövrüne qayitmaq gərəkdir.

## 2

Alvaro yazacağı əsərin məzmununu fikirləşməyə başladı. Bir neçə mövzuya toxundu. Bu, həddən artıq geniş və qarışq alınsa da götür-goy etməden birinin üzərində dayandı. Sonda düşündü ki, mövzunun seçilməsi mənasız bir şeydir. Ədəbiyyatda istənilən mövzu yaxşıdır. Əsas məsələ onu ifadə etmək tərzdədir. Mövzu isə sadəcə olaraq onu yazmaq üçün bir bəhanədir.

Dörd kiçik personajdan ibarət qeyri-adi epopeya yazmaq qərarına gəldi. Onlardan biri əsərin qəhrəmanı, novella yazan və qarşısına çıxan maneelərdən dönməyən yazıçıdır. Bu novella daxili novella, maddi çətinlikdən əziyyət çekən gənc bir ailədən bəhs edir. Evdə tez-tez gedən dava-dalaşdan bəzən ər-arvad uzun müddət götür-goy edib yaşadıqları binada qalan, həmişə qəşqabaqlı və qaradınmaz bir qocanı öldürmək fikrinə düşürlər. Bu yazıçıdan başqa Alvaronun yazdığı novella daha üç personajı göstərir: ailəni saxlamaqdan ötrü əzab-əziyyətlə səhərdən axşamacan işləyən ər-arvad və binanın sonuncu mərtəbəsində yaşayan qoca. Alvaronun yaratdığı personaj öz əsərini yazdığını kimi, qonşuluqda yaşayan gənc ailənin sakit həyatını qanşdırır və coşdururdu: sakit və qayğısız günləri mübahisələrə, dava-dalaşlara çevirir, aralarında gedən mübahisələri ötəri, müvəqqəti barışqlarla əvez edirdi. Bir gün yazıçı öz qonşularıyla liftde rastlaşır. Gənc ailə əlində kobud parçaya bükülmüş uzuntəhər bir əşya aparırdı. Nədənsə yazılıçı gördüyü əşyanın balta olduğunu düşünür. Qapısının ağızına çatdıqda belə bir fikrə qəlir ki, həmin bu ailə aylıq faizə dolanan qocanı baltalayacaq. Bir neçə qün sonra yazdığı novellanın son nöqtəsini qoyur. Qapıcı arvad elə həmin səhər yazılıçının və gənc ailənin yaşadığı binadakı qocanın meyidini aşkara çıxarır. Qocanı baltayla qatlə yetirmişdilər. Polisin dediyinə görə, qətlən səbəbi oğurluq idi. Pis vəziyyətdə qalmış yazılıçı qatillərin kim olduğunu təkbiz etmir və qocanın qətlində özünün günahkar olduğunu düşünür. Çəşqinqılıq içində hiss edir ki, onları cinayət törətməyə vadar edən səbəb məhz onun novellası olmuşdur.

Əsərin ümumi planını qurdudan sonra, Alvaro özünün ilk çizma-qarasını yazar. Əsərin quruluşunu saat mexanizmi kimi dəqiq yaratmağa can atr. Heç nə, heç bir hadisə təsadüfi olmamalıdır. Hər bir per-

sonaj üçün ayrıca kataloq yaradır. Bu kataloqlarda dəqiqliklə personajların keçirdikləri bütün tərəddüdün, nostalji hisslerin, düşüncələrin, gündəlik göründükləri işlərin, arzuladıqları şeylərin, buraxdıqları səhvlerin ümumi qeydlərini saxlayır. Tezliklə görür ki, ən əsası -həm də ən çatını- bu hadisəni ecazkar bir tərzdə, novella şəklində qurmaqdır. Əsərin qəhrəmanı qonşuların həyatını qəribə bir formada dəyişir və onların töratdiyi cinayətdə təqsirkar çıxır. Köñüllü olaraq və ya əksinə, yaradıcılığa olan güclü meylindənmi, ya bilməyərəkdən müəllif bu qətlən qarşısını almaq üçün bunu vaxtında başa düşmədiyində, bilmədiyində, ya bilib istəmədiyində cavabdehlik daşıyır.

İndi Alvaronun fikri-zikri öz işindədir. Onu işdən ayıran heç bir şeylə məşğul olmur. Personajları daima onu müşayet edirlər: onunla işləyirlər, gəzirlər, yatırlar, içirlər, arzulayırlar, televizora baxırlar, onunla nəfəs alırlar, onunla ayaqyoluna gedirlər. Yüzlerle vərəq, müşahidələriylə, qeydlərlə, əhvalatlarla, düzelişlərlə, personajların və onların yaşadığı evin, otaqların, hərəkət etdiyi küçələrin təsvirlərlə doludur. Kağız üçün yiğib saxladığı qovluqlar getgedə artır. Kifayət qədər materialın olduğuna inanıqdan sonra novellanın ilk səhifələrini işləyir.

## 3

Alvaro novellani işləməyə başladığı gün həmişə olduğu kimi tezden düz saat səkkizdə yataqdan qalxıb soyuq duş qəbul etdi. Evdən çıxarkən sol əliyle yarıçıq qalan qapının tutacağından yapışdı, nəyisə yaddan çıxarmış kimi duruxdu və çıxdı.

Yaz günəşinin aydın, zərif şəfəqləri küçələrə qonmuşdu. Supermarkete girib ətrafa göz gəzdirdi. Səhərin bu vaxtı orda adətən heç kəs olmurdu. Şöbələri gəzdikdən sonra altı yumurta və bir qədər meyvə götürdü. Çek kassasının qarşısındaki kiçik növbə uzanmağa başlayanda balaca və beli bükülü bir qocanın arxasında özüne yer tutdu. Bu, senyor Montero idi. Senyor Montero Alvaronun yaşadığı binanın sonuncu mərtəbəsindəki mənzildə qalırdı. Ancaq onların əlaqəsi liftdəki qarşılışmalarıyla və salam-sağolla məhdudlaşdırdı. Qoca aldığı malların qiymətini hesablaşdırmaq üçün onları kassanın qarşısındaki yerə tələsmədən boşaldırdı. Alvaro isə onun bədən quruluşunu, onun o qədər də nəzərə çarpmayan qozbel bədənini, qoca əllərindəki qabarmış damarlarını, içəri batmış alnı, iri çənəsi və mürəkkəb profilini gözdən keçirirdi. Alvaronun növbəsi çatanda, əlindəkiləri kassıra uzatdı və tez ol-

masını xahiş etdi. Supermarketdən çıktı, gürüşlü küçələrlə qəçməqə başladı. Təngnəfəs halda özünü binanın giriş qapısına çatdırıldı. Qoca lifti gözləyirdi.

-Sabahınız xeyir, -Alvaro nəfəsini boğaraq rəsmi mehribanlıqla dedi.

-Sabahınız xeyir, -qoca mizildəndi.

Aralarına sakitlik çökdü.

Liftin qapıları açıldı. Daxil oldular. Alvaro fikirləşə-fikirləşə uca səslə başladı:

-Necə də gözəl bir səhərdir! Görünür bahar gəlir. Həəə... -və qocaya yersiz, yerine düşməyən göz vurdu. Burada qoca gülümşədiyini hiss etdirmək istədi və üzündəki zəhrimarı yiğisirdi. Ancaq yenidən sərt səssizlik hökm sürdü.

Evə çatıldıqda Alvaro düşündü ki, son mərtəbədə yaşayan bu senyör onun novellasındaki qoca obrazı üçün ideal bir personajdır. Onun acı sakitliyi, əldən düşmüş qocalığı, zahiri görünüşü. Bütün bu cəhətlerin hamısı onun personajının tələblərilə üst-üstə düşürdü. "Bu mənim işimi asanlaşdıracaq", deyə düşündü. Belə qənaətə qəlirdi ki, əsərdə real bir modeli əks etdirə, uydurulmuş personajı həqiqətə uyğun və evfekt verə biləcək xüsusiyyətlərlə bəzəmək daha asan olar. Seçilmiş personajın fəaliyyəti və xüsusiyyətlərini əsas götürməklə kifayətlənər. Lazımı nəticə verə bilməyən, boşluqda yaranan solğun təxəyyülün zəif sıçrayışlarına ehtiyac qalmaz. Bunun üçün o, senyör Monteronun keçmiş və indiki həyatıyla dərindən tanış olmalı, onun bütün fəaliyyəti, gəlir mənbəyi, ailəsi və dostları barəsində düzgün və ətraflı məlumat toplamalı idi. Elə bir şey yox idi ki Alvaroda maraq oyatmasın. Hər bir şey xəyalında yaratdığı personajı qurmağa onu təhrif etməyə, eybəcərləşdirməyə və ya əksinə onu bəzəməyə, tamamlamağa kömək edirdi. Oxucu bütün bu xirdalılara fikir verməyə də bilər və onları novellada göstərməyin elə bir səbəbi yox idi. Ancaq Alvaro üçün bütün bu xirdalıqlar vacib idi. Bunlar, hadisələr arasında olan bağlılığı əldə etmək üçün özül yaradırdı. Və bu özül üzərində ətrafdakı təəssüratı, real insanları təhrif olunmayan formada özündə cəmləşdirir və personajın həqiqətə uyğun olmasını təmin edirdi. Bütün bunları əsas tutaraq qoca kimi ailənin də axtarılmasına ehtiyac duyulurdu. Burada həmçinin onun həyatı barədə mümkün qədər düzgün informasiyanın əldə edilməsi vacib idi. Digər tərəfdən bu ailənin qapı-gonşu olması onun işini qeyri-adi formada asanlaşdırardı. Çünkü onları nəinki istədiyi vaxt və diqqətlə izləyə bilər, eyni zamanda uğur əldə edərək onların söhbətlərinə, ailədə gedən

müzakirələrə qulaq asa bilərdi. Və bütün görüb-eşitdiklərini asan, canlı şəkildə, heç bir təhrifə yər vermədən novellasında əks etdirərdi. Mənzil divarları nazik olduğundan bütün qonşuların, ondan bir mərtəbə yuxarı və onun mərtəbəsində yaşayınların söhbətləri asanlıqla eşidilirdi. Ancaq səslər ona qarışq çatırdı. Yalnız binada səssizlik bərpa olunanda, yaxud da qonşuların qışqırığı ümumi səs-küyükü üstələyəndə nəsə məlumat əldə etmək olardı. Bütün bunlar görülən işin sona çatdırılmasını şübhə altında goyurdu.

Ancaq yuxarıda sadalananların qarşısında bir maneə dayanırdı: Alvaro blokda yaşayan qonşuları demək olar ki, tanımadı. Pusmaq imkanı əldə etsə də, ona yaxın olan üç mərtəbədən ikisi bu səs əlaqəsini kəsirdi. Birində sıfatını sizanaq basmış cavan müxbir qız yaşayırı. Hər dəfə axşam düşən kimi müəmmalı fikirlərle Alvaronu işdən ayırdı. Başqa bir mənzilda heç kəs yaşamadı. Kirayə pulunu verə bilmədikləri üçün oranı beş ay bundan qabaq dül bir qadın, itini çox istəyən, həddi-buluğa çatmış qızıyla tərk etmişdi. Bununla belə əsərin tələblərinə cavab verə biləcək ailə onun üçün münasib olan mənzildə yaşayırı.

Birdən hamamxanadaki kiçik pəncərə yadına düşdü. Bu, binanın işıqlı həyətinə açılan nəfəslidir. Alvaro orda təbii ehtiyaclarını ödəyəndə tez-tez qonşuların söhbətlərini eşidirdi. Bu səslər açıq pəncərədən çox aydın gəlirdi. Belə olan halda bu cür yeni vasitədən istifadə etməklə nəinki eşitməni yaradan çətinliklə aradan qalxar, eyni zamanda məraqlandığı şəxslərin sayı artardı. Beləliklə o, öz mərtəbəsində yaşayan bütün qonşuların söhbətlərini eşitmək imkanı əldə etmişdi. İstənilən məlumatı əldə etmək üçün lazım olan subyekti seçib, ona bütün diqqətini ayırmak kifayət edərdi.

Ancaq qoca Montero və öz qapı qonşuları barədə məlumatı kimdən toplaya bilərdi? Cavab şübhə doğurmurdu: qapıcı qadın binada yaşayanların həyatındaki bütün sirləri bilən yeganə şəxs idi. Ancaq qadını şübhələndirmədən baş verənləri öyrənmək heç də asan deyildi. O, ariq, hündürboy, sərt davranışlı sözgəzdırıne qarşı ikrəh hissi keçirə də, nəyin bahasına olursa-olsun onun etibarını qazanmalı idi.

Qonşuluqda o qadın barədə yaman söz-söhbətlər gezirdi. Bəziləri iddia edirdilər ki, qapıcı qadının müəmmalı keçmişini ona ləkə gətirir və ondan heç vaxt yaxa qurtara bilməyəcək. Digərləri isə deyirdilər ki, bu heç də keçmiş deyil. Belə ki, hamı onun nəinki qonşu binanın qapıçıyla, eyni zamanda mə-

görüb-  
rifə yer  
l divar-  
dan bir  
anları  
na qa-  
olunan-  
s-küy  
di. Bü-  
pha al-  
da bir  
şuları  
e etsə  
es əla-  
cavan  
n kimi  
Başqa  
u verə  
dul bir  
qızıyla  
cavab  
nzildə  
vadına  
lik idı.  
ez-tez  
q pən-  
u cür  
ni ya-  
a ma-  
z mər-  
tlərinini  
ati el-  
a bü-  
  
barə-  
übə  
n hə-  
Ancaq  
nmək  
avra-  
n, nə-  
nməli  
  
hbət-  
dının  
n heç  
yirdi-  
onun  
a mə-

həllənin qəssabıyla tez-tez görüşdüyünü bilirdi. Hami deyirdi ki, onun həqiqi qurbanı -boyda ondan balaca, mələyim, köktəhər və tez-tez tərləyən kişi- əri idi. Əriyle o, təkəbbürlü və nifrətlə davranışındır. Onları yaxşı tanıyanlar deyirdilər ki, ərinin daim geyindiyi fəhlə gödəkcəsi, cindiri çıxmış şalvari və onun gücsüzlüyü, yaxud da kefsizliyi, ər-arvad arasında olan tələblərin yerinə yetirmək iqtidarından olmadığını qöstərirdi. Bütün bunlar arvadın keçirdiyi həyəcanı artırırı, zorakılığın son həddinəcən. Qonşular bərəsindəki bu şayiələrə fikir verməsə də, Alvaro qapıcı qadınla onun arasında baş verən yaxınlıqdan və onu yaradan səbəbdən qaça bilməzdi. Aydın məsələydi ki, o, qadını cəzb edirdi. Artıq bir neçə dəfə pilləkəndə və ya liftdə onunla üzləşəndə Alvaronu utandırmaq, təəccübləndirməkdən ötrü diqqətini cəlb etməyə çalışmışdı. Çünkü bütün bu baxışları ancaq bu cür başa düşmək olar. Hətta bir neçə dəfə arvadının sədaqətliyinə inanan əri səhərlər işdə olanda evinə kofe içməyə dəvət etmişdi onu. Bu açıq-saçıq işaretlər qadının Alvaroda yaratdığı ikrah hissini daha da şiddetləndirdi. Ancaq bundan istifadə etməliydi.

Alvaro səhərisi gün əmin olanda ki əri işdədir, istədi bir ona baş çəksin. Gəldi və sol əliyle astadan qapını döydü. Bu zaman yadına düşdü ki, səbəbsiz yera gəlmışdır. Tez bəhanə axtarmağa başlasa da bir şey alınmadı. Duruxdu. Artıq pilləkənləri qaçaraq yuxarı qalxmaq istəyirdi. Birdən qapı açıldı. Arvad ağızındaki səliqəli düzülmüş dişləriylə gülümsündü, ariq və yapışqanlı əlini ona uzatdı. Söyüq idı, bir az da nəm. Alvaroya bir anlıq ele gəldi ki, əlində qurbağa tutub.

Qapıcı onu içəri dəvət etdi. Qonaq otağında, divanda əyləşdilər. Arvad əsəbi görünürdü. Divanın qarışındaki masanın üzərində guldən və bir bəzək əşyasını götürdü, gələn qonağa kofe hazırlamaq üçün mətbəxə keçdi. Bu zaman Alvaro gəlməyinə peşiman oldu. Fikirləşdi ki, kofeni içən kimi çıxıb gedəcək.

Qapıcı əlində iki fincan kofeylə qayıtdı. Gəlib Alvaronun düz yanında oturdu. Dayanmadan danışındı. Verdiyi suallara ele özü cavab verirdi. Birdən özündən xəbərsiz əlini Alvaronun sol ayağına qoydu. Alvaro özünü elə apardı ki, guya buna fikir vermir, sadəcə əlindəki fincanı düz saxlaya bilmədiyindən kofe yüngülvari çalxalandı. Qəfil qalxdı və nəsə mızıldadı. Sonradan kofeyə görə minnətdarlığını bildirdi.

Artıq qapıda -Bir daha hər şeyə görə çox sağ olun,- dedi.

Sonradan deyəndə ki, "bir gün gələcəm", bu, bir az yalan səsləndi.

Evə çatan kimi oturdu. Bu zaman rahatlıq duydular, ancaq bu rahatlıq hissi tezliklə narahatlıqla əvəz olundu. Qapıcıının həyasızcasına onda yaratdığı ikrah hissi uzun müddət ağır əziyyətlə görüyü işi təhlükə altında qoymağa kifayət qədər əsas verməməlidir. Arvaddan alacağı informasiyanın dəyəri, bunu əldə etmək üçün verəcəyi qurbanların dəyərindən yüksək idi. Bundan əlavə -özündə cəsarət tapmaq üçün fikrini tamamladı- qadını hər bir yerdə birini digərindən fərqləndirən cəhət, sadəcə olaraq xarici görünüşüdür. Səhərisi gün yenidən qapıcıının yaşadığı yerə qayıtdı. Bu dəfə artıq tanışlıq üçün bəhənə axtarmağa ehtiyac qalmırırdı. Düşdürü vəziyyətlə razılışaraq Alvaro qarşısına qoymuş məqsədə çatmaq üçün birtəhər cəhd göstərmək istədi.

Sınıq-salxaq çarpayıda uzanmışdilar, Alvaro və qapıcı arvad. Taxta çarpayının baş tərəfində mixla bir xaç bərkidilmişdi. Belə bir vəziyyətdə hər ikisinin duyduğu ehtirasdan yaranan sərt itələşmələrin nəticəsində çarpayının başından asılmış xaç qopub Alvaronun başına düşdü. Ancaq Alvaro hər hansı bir fikir söyləməkdən çəkindi.

İndi otaq yarıqaranlıq idı. Sarı rəngə çalan günəş şüaları döşəməni, çarpayını, divarları pələng dərisinə bənzər bir naxışla rəngləyirdi. Şüaların arasından göye sovrulan sıqaret tüstüsü daha da qatıldı. Alvaro qonşulardan danışmağa başladı. Deyirdi ki, onun üçün daha müəmmalı, daha maraqlı şəxs senyör Monterodur. Qane edilmiş görünən qapıcı, Alvaronun dediklərindən uzaq idı. Ancaq Alvaro hələ də danışındı. Etiraf etdi ki, senyör Monteronun həyatı onda maraqlı oynamışdı. Qapıcı başa saldı ki, (onun səsi Alvaronun qulağına get-gedə xoş təsir bağışlayırdı) arvadını itirdikdən sonra qoca bir neçə il olar ki, indi yaşadığı mənzilə köçmüştür. Əminliklə deyə bilərem səksən yaşı olar -dedi. Vəntəndaş mühəribəsində vuruşub. Mühəribə qurtardıqdan sonra bir müddət hərbida qalıb. Ancaq heç vaxt rütbəsi qalxmamışdır. Yeni hərbi nizamnaməni lazımlıca yerinə yetirdiyinə görə vaxtından qabaq tərxis olunmuşdur. Bunun üçün də sözün əsl mənasında hərbçilərə nifrat edirdi. Qapıcı hətta onun heç bir qonaq qəbul etmədiyini də biliirdi. Vaxtaşırı cənubi Amerikadan bir qadından məktublar alsa da, başqa yaxınlarının olmasından xəbəri yox idi. Onun yeganə həvəsi şahmata idi. Təvazökarlığını unudaraq əla bir oyunçu olduğunu iddia etdi. Hansısa bir şahmat klubun təsis olunmasına iştirak etmişdi. Klubun rəhbərliyi indi yaşadığı evdən uzaq oldu-

ğündan oyunlarda hər dəfə iştirak edə bilmirdi. O, elə yaşıda deyil ki, hər hansı bir uğurdan danışın. Bu isə onun xarakterini daha da acılaşdırılmışdı. Aydın idи ki, o qoca ancaq bu arvadla ünsiyət saxlayırdı. Çünkü hər gün evdə təmizlik işləri görmək, yemək bişirmək və ümumiyyətlə başqa hər hansı bir ev işləri görmək üçün Monteronun evinə qalxırırdı. Ancaq heç vaxt onunla yaxınlıq etməmişdi -belə bir şey heç qoca üçün də maraqlı deyildi. Qapıcıyla arasında müəyyən bir hörmət saxladığı bilirdi, ancaq sərt olduğunu və digər qonşulara qarşı inamsız olduğunu heç düşünmürdü.

Təsəvvür edirsən, -arvad dedi. Müraciətdə "siz"-dən sürətlə "sən"ə keçməsi onlar arasında verbal yaxınlığa səbəb oldu. Bir anda belə bir yaxınlıq Alvaronu fiziki yaxınlıqdan da artıq narahat etməyə başladı. Hər dəfə divardan asdığı şəklin arxasındaki seyfdən mənə zəhmət haqqımı verir. Deyir ki, banklara etibar etmir. Əvvəllər pulu harda gizlətdiyini bilmirdim, ancaq sonradan seyfi möhkəm yerde gizlətdiyi üçün lovgalanaraq axırı onu mənə göstərdi.

Alvaro pulun çox olub-olmadığını soruşturdu.

-İnanmiram ki, aldığı təqaüd çox ola.

Yarıqaranlıq otaqda, ağappaq məlefənin arasından arvadin çılpaq bədəni görünürdü. Onun baxışları göyə mixlənmişdi və xəyallara dalılmış kimi elə sakit danışındı ki Alvaro onu heç tanımırırdı. Alvaroya tərəf çevrildi, yanağını yastiğə qoydu -onun gözləri xəste gözlərinə oxşayırırdı- və onu öpdü, yastiğı. Bu daha çox, özünü ələ alıb finişə çatmaqdə olan idmançının son qüvvəsini toplamasına bənzəyirdi -Alvaro öz-özündə belə fikirləşdi.

Qapıcı razi qalmış üzünü yastiğə basdı. Alvaro bir sıqaret yandırdı. Yorğun idи, lakin yenə də qonşulardan danışmağa başladı. Onlar haqqında hər şeyi bilmək həvəsində olduğunu bildirdi: iki il bu bina da yaşıyanan, ancaq onların üzünü belə tanımayan, bu bir cinayətə bənzeyir. Arvad üzünü çevirib bir sıqaret yandırdı. İki qonşunun adlarını çekdi. İki qadından danışdı. Deyirdi ki, bu yaxınlarda onlar kirayə pulunu verə bilmədikləri üçün çıxb getmək məcburiyyətində qalmışdırlar. Daha sonra iki lətifə danışdı. Gülmeli olacağını zənn etsə də, çox yersiz çıxdı. Alvaro düşündü: "On veut bien etre mechant, mais on ne veut pas etre ridicule". Düşdüyü vəziyyətdə yerinə düşən bir görüş Alvaronun yadına düşdü. O, bu xatirədən zövq aldı. Xırda-xırda ləzzət ona böyük bir həzz vəd edirdi. Çünkü hesab edirdi ki, həyat saysız-hesabsız görüşlərdə cəmləşir. Həyat bir komplikasiyadır, deyə düşündü.

Qapıcı danışmağa davam edirdi. Bu zaman onun sıfeti süni bir məmənunluq ifadəsi aldı. İkinci mərtəbədə yaşayan Kasareslər ailəsində danışdı. Xösbəxt nigah təessürati bağışlayan sadə və məhrəban davranışlı, orta maddi gəliri olan cavan bir ailə idid. İki uşaqları var. Onları xatırladığını söylədi və qapıcı qadından onlar haqda danışmasını təkidlə xahiş etdi. Qapıcı dedi ki, ərinin yaşı otuz beşdən yuxarı olmaz. O, Seat kampaniyasında axşam növbəsində işləyir. İşə hardasa axşam dördə başlayır, düz saat on ikiyə kimi. Qadın isə evə və uşaqlara baxır. Qapıcı onları məzəmmət edərək (qonşulardan elə danışır ki, elə bil onların həyatının bir hissəsidir) deyirdi ki, maddi durumları yaxşı olduğu halda uşaqlarına lazımi səviyyədə təhsil vermirlər. Ola bilsin şəhərin belə bahalı yerində yaşadıqları üçün artıq xərclərə yol vermək istəmirlər. Alvaro qapıcının səsində qonşulara qarşı kin-küdürütin hiss olunduğunu duydı.

Alvaro tez çarpayıdan qalxıb heç bir söz demədən paltarını geyinir. Arvad çılpaq bədənini xalatla örterək bir daha yanına gələcəyini soruştur. Alvaro -yox- cavabını verir və güzgünen qarşısında qalstu-kunu düzəldir. Qapının gözlüyündən baxır, əmin olmaq istəyir ki, blokda heç kəs yoxdur. Qapıcı ondan bir daha gələcəyini soruştur. Kim bilir, deyib çıxır.

Liftin gəlisiñi gözlədi. Qapı açılanda daxil olmaq istədi, ancaq gördü ki, senyora Kasares bazarlıqdan qayıdır. Çünkü əli boş deyildi. Üstəlik hələ özüylə bazarlıq üçün kiçik arabacığ da götürmüştü. Binanın giriş qapısıyla əlləşdiyi görən Alvaro ona kömək etməyə tələbsdi. Qapını açıb qonşusunun əlindəki selofan paketlərdən bir neçəsini yerdən götürdü.

-Çox sağ ol Alvaro, -dostcasına ona minnədarlığıını bildirdi və hətta düşdüyü situasiyadan güldü də.

Alvaro pis vəziyyətə düşməsin deyə, ona təriflər söylədi. Senyora Kasaresin ona -sən- deyə müraciət etməsi heç bir-birlərini təəccübləndirmədi də. Birinci dəfə idи ki, bir-birlərilə belə söhbət edirdilər. Liftə çatanda o artıq yerində deyildi, yuxarı qalxmışdı. Senyora Kasares evdar qadın olmasından danışdı, Alvaro isə özünün subay həyatından. Sonra isə hər ikisi güldülər.

Irene Kasares ortaböylü, çox təmiz və səliqə ilə geyinən ince bir qadındır. Onun hərəkətləri elə bil əvvəlcədən düşünülmüş hərəkətlərdir, ancaq süni deyil. Ola bilsin onun təbiəti nizam-intizamlıdır. Üzünün həddən artıq mələyim, sade ifadəsi, jestlərinin və sözlərinin xoş təsir bağışlamasından daha

zaman . İkinci anıdı. meh- bir ai- lədi ve təkidlə peşdən m növ- aşlayır, aqlara nşular- hissə- halda Dla bil- sün ar- piçinin lundu- demə- kəlatla -varo - galstu- nın ol- ondan ixir. olmaq zarlıq- özüy- ü. Bi- o ona sunun on gö- etdar- güldü eriflər müra- di də. ardilər. xmiş- n da- Sonra qə ilə le bil sünİ hñlidir. estlə- daha

da şirin görünür. Aydin gözleri var, gözəlliyi isə sadədir. Ancaq bu qadında nə isə bir eleqantlıq, bir mənlik hissi var. Onun xarici görünüşü bunları vulqar bir tərzdə gizlədir.

Alvaro gülerüz görünməyə çalışdı. Suallar verdi və verdiyi suallara da cavab aldı. Pilləkənin qarşısında bir qədər söhbət etdilər. Alvaro qonşularla ünsiyyət saxlamadığından təessüf hissi keçirdiyini dedi. Boş, mənasız həyat sürənlərə öz iradını bildirdi. Qadının etibarını qazanmaqdən ötrü zarafatyanaya qapıcı arvadın dalınca danişdi. Senyora Kasares evdə işinin çox olmasını bəhanə gətirərək tələsdiyi ni dedi və onlar sajollaşdırılar.

Alvaro duş qəbul etdi, yeməyini hazırladı və onu yedi. Saat üçdən sonra qapının gözlüyündən Senyora Kasaresin işə getdiyini gözlədi. Bir qədər sonra Enrike Kasares evdən çıxdı. Alvaro da onun dalınca çıxdı və onlar liftin gəlışini birlikdə gözlədilər. Səlamlasdılar. Alvaro söhbətə özü başladı: dedi ki, bu gün onun xanımıyla söhbət etmişdir. Boş, mənasız həyat sürənlərə öz iradını bildirdi. Onun etibarını qazanmaqdən ötrü qapıcı arvadın dalınca zarafatlar etdi. Senyora Kasares ciddi şəkildə güldü. Alvaro fikir verdi ki, ilk baxışdan daha kök görünür. Bu ona müləyimlik təsürati bağışlayırdı. Zavoda necə getdiyini soruşdu. "Avtobusla", deyə Kasares cavab verdi. Alvaro onu avtomobilə ötürməsini təklif etsə də, Kasares etiraz etdi. Alvaro təkid etdi dən sonra axırdı Kasares razılaşdı.

Aralarındaki söhbət nəhayət axarına düşdü. Alvaro danişdi ki, hüquq kontorunda məsləhətçi hüquqşunas işləyir. Elə özü də işe onun kimi axşamlar gedir. Kasares öz işindən danişarkən onun stimulverici lakin çox vaxt üzücü olmasından gileyəndi. İşin nədən ibarət olmasından danişdi. Və heç bir qürur hissi keçirmədən tutduğu vəzifənin sayəsində avtomobil sahəsindəki biliklərini nümayiş etdirdi. Seat kampaniyasına çatdıraqda Kasares, onu əziyyət çəkib işə gətirdiyinə görə minnetdarlığını bildirdi. Sonra uzaqlaşdı. Becərilmiş kəndlə tarlasına bənzəyən avtomobil parkıyla getdi.

Həmin gecə Alvaro yuxuda aq atlarla birlikdə yaşıł çəmənlik boyu yol getdiyini gördü. Kiminsə və ya nəyinsə görüşünə gedirdi. Özünü yenice bitmiş otların üzərində uçantəhər hiss etdi. Sənki dərin bir suyun üzərində ayaq üstə dayanmışdı. Təpənin zərif yamacıyla qalxırdı. Nə ağaç var idi, nə kol, yalnız yenice bitmiş ot. Təpənin başında qızıl tutacaqlı aq qapı göründü. Qapını açdı, nəyi axtarıb güddüyünü bilsə də, kimsə, ya nəsə onu geri dönməyə sövq etdi. Ayaq üstə yariaçıq qalmış qapıda üzü yaşıł çə-

mənliyə doğru, sol əli qapının qızıl tutacağında qaldı.

## 4

Artıq zəhmətinin bəhrəsi görünməyə başlamışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşunda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib tutduğu ümumi quruluşuna, oradakı personajlara və hadisələrə təsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və onun təxəyyülünün yeni impuls götürməsini təmin edirdi də, digər tərəfdən hekayənin inkişaf xəttini mütləq dəyişdirə bilərdi. Buna baxmayaraq inanırdı ki bu metod, müəllifin hər hansı bir müdaxiləsi olmadan gördüyü işi əser səviyyəsinə qaldırıb, bu da Alvaro üçün ən əsası idi. Bir tərəfdən reallığın uydurulmuş təsvirinin yaradılmasına imkan verən təsvirə meyillilik təhrifə meyillilik deməkdirse -özü də hesab edirdi ki, hissələrin estetik zövqə can atması kobud bir hadisədir. Əsl təsvirilik təqlid olunmayan təsvir olunmadır- digər tərəfdən hadisələri eyni neytral tonda nağıl etmək gərək idi. Sənki hadisələri danişan şəxs söylədiklərinin hamisini başa düşmür, sonradan nə baş verəcəyini bilmir. Alvaro bu prinsipləri əsas tutaraq öz-özünə sevinirdi.

Hamamda dayanıb qonşudan gələn səslərə quşaq asmağın effektliyini də sınadı. Çox zaman qonşuların söhbətləri bir-birinə qarışsa da işıqlı həyətə açılan kiçik nəfəslidən gələn bu səslər çox aydın idi. Və Kasareslər ailəsindəki söhbətləri ayırməq Alvaro üçün çox asan olurdu. Tək ona görə yox ki, səhərlər digər mənzillərdə səs kəsildi və yalnız qab-qacaq səsi eşidilirdi, həm də ona görə ki, Alvaro bu-nu sonradan aşkar etmişdi, Kasaresgilin pəncərəsi onun düz yanında idi. Buna görə də oradan gələn səslər çox aydın eşidilirdi.

Alvaro ayaqyolu çanağında oturaraq səslərə quşaq asındı. Onları aydın eşitmək üçün nəfəsini dərib saxlayırdı. Binanın səs-küyünə qarışmış halda Kasareslərin səhərlər yuxudan necə qalxdıqlarını, bir azdan uşaqları durğuzub, yuyunub, güzgünen qarşısında dayanaraq özlərini qaydaya salıqdan sonra səhər yeməyini hazırlayıb onu necə yediklərini eşidirdi. Sonradan ata uşaqları kollecə ötürürdü və tez evə qayıdırıldı. O zaman hər ikisi evi yığışdırır, təmizləyir, arabir zarafatlaşdırılar, bazarlığa gedirdi-

lər, yemək hazırlayırdılar. Gecənin sakitliyində qadının ləzzətlə güldüyünü eşidirdi. Yarıqaranlıq otaqdakı piçiltilar tədricən həyəcanlı nəfəsalmalarla əvəz olunurdu. Sonradan gərginləşən inilti, çarpayının ritmik cırılıtı və qəfil səssilik. Bir səhər onların qəhəhə çəkərək bir yerdə çımdıklarını eşitdi. Başqa bir gün isə xanımı ev işləri gördüyü zaman senator Kasares ona hücum çəkmişdi. O isə əvvəl yoldaşına etiraz etsə də, həmin anda heç bir müqavimət göstərmədən ona tabe olmuşdu.

Alvaro diqqətlə qulaq asındı. Bütün bu söhbətlərin onun üçün yararsız olması onu hövsələdən çıxarırdı. Bir neçə boş kaset almışdı. Qonşu pəncərələrdən gələn bütün səsləri, əlüzüyanın yanındakı elektrik açarına səs yayan aparati birləşdirərək aldığı ləntə köçürmək istəyirdi. Ancaq bütün bu lazımsız materialı köçürməyin nə faydası? Yazdıqlarının çox kiçik hissəsi novellaya yarıyırıldı. Və bu onu çox təəssüfləndirirdi. Alvaro ailədə baş verən mübahisələrin kəsilməsindən təəccübəndi. Hər bir cütlük çətin dövrələrdən keçir. Bu fikri əsas tutaraq istəyirdi ki, onlar da bu normaya cavab versinlər. Yazdığı kitab indi öz yoluna düşmüştü. İndi əsərin süjet xəttini quran özüllər daha da möhkəmlənməyə başlamışdı. İndi elə bir zaman idi ki, əsərin ideyasının açılmasına təkan verə bilecək qüvvəyə ehtiyac duyulurdu. Ailədə gedən xırda söz-söhbətlər novellani davam etdirmək üçün işini asanlaşdırırdı. Buna görə də pəncərədən gələn gülüşlər və gecə piçiltiləri Alvaronu elə qıcıqlandırırdı ki, az qala onda allergik reaksiya yaratsın. Deyəsən Kasareslər Alvaronun novellasına görə dava etmək fikrində deyildilər.

Növbəti gün yenidən Enrike Kasaresin evdən çıxmasını izlədi. Yenə də liftdə qarşılaşdırılar. Söhbət etdilər və Alvaro onu zavodacan ötürməyi təklif etdi. Axşam saat dördün ürəksizçi istisi, onların zavodun tüstü borularıyla havaya buraxdığı qara duman barəsində olan söhbətinə mane olmadı. Siyasetdən də danışdırılar. Kasares höküməti tənqid etdi. Ötən seçkilərdə səs verməyə getdiyini dedi. İndi isə bundan peşman olduğunu etiraf edirdi. Alvaro düşündü ki, qonşusunun əhvali get-gedə pozulur və o daha da coşurdu. Kasares dedi ki, bu ağlaşılmaz bir şeydir, necə ki bu dövlət belə alçaqlıqlar edir, əsasən də onlara səs verənlərə qarşı, işçilərə qarşı. Alvaro nəzakətli bir formada onun dediklərilə razılaşdığını bildirirdi. Bir qədər sakit qaldılar. Maşın zavodun avtomobil parkında dayandı. Kasares maşından düşməyə tələsmirdi. Alvaro fikirləşdi ki, nəsə əlavə etmək istəyir. Əllərini əsəbi-əsəbi ovuşturaraq onu narahat edən şəxsi problemdə hüquqşunas və ya-

xın qonşu kimi ona məsləhət verməkdə kömək etməsini soruşdu. Alvaro ona yardım etməkdə məmənunluq duyduğunu bildirdi. Növbəti gün üçün razılaşdırılar. Dərin minnətdarlıqla Enrike Kasares onuna sağıllaşdı. Alvaro onu axşamın yandırıcı günəşi altında açıq meydanda uzaqlaşdığını seyr etdi.

Növbəti gün səhər saat on ikida Kasares Alvaronun evində qonaq oldu. Hər ikisi qonaq otağının yumşaq mebelində əyləşdilər. Alvaro ondan bir şey içmək istədiyi soruşdu. Kasares mədəni şəkildə onun təklifini rədd etdi. Alvaro qonşusunun üzündə gətirdiyi sıxıntıni yumşaltmaqdan ötrü yaxınlarda olacaq yay məzuniyyətindən söhbət açdı. Kasares yüngüləcə onun sözünü kəsdi. Artıq keçirdiyi sıxıntıni gizlətmirdi.

-Yaxşı olar ki, mətləbə keçək. Səninlə səmimiş olmaq istəyirəm, -Alvaro öz-özündə düşündü ki, onun bu ailəyə "siz" deyə müraciətdə davam etməsinə baxmayaraq onlar artıq "sən" deməyə öyrəmişdilər. Bu onu narahat etmirdi. Mən bura gəlmisəm... cünki çəşqinliq içindəyəm və sənə inanıram. Sözün düzü, mən bunu etməzdəm, əgər sən məndə etibar hissi oyatmasaydın.

Kasaresin gözlərində səmimiyyət sezilirdi. Alvaro boğazını arıtdı. Onun bütün diqqəti qonşusunda idi.

Enrike Kasares izah etdi ki, çalışdığı kompaniya idarə işçilərinin sabit heyətini müəyyənləşdirməyə başlamışdır. İş yerlərinin ixtisara salınması onun üçün heç də yaxşı olmamışdır. Artıq onun işdən azad edilməsi prosesinə başlanılmışdır. Qəzetlərdə işçilərin tətilə çıxdığını oxumuşdu. Həmkarlar ittifaqı müəssisə və nazirliklə əlaqəsini kəsmişdir. Bu cür ölçülərə məruz qalmış işçilərin şəraitini həddən artıq acınacaqlı idи. Onun vəziyyəti ancaq fərqli idи. Kasares öz vəziyyətini fərdiləşdirmək üçün xırda detallarla danışdı. Dedi ki, ərizenin geri götürülməsinin nə dərəcədə mümkün olduğunu bilmirdi. Saysız-hesabsız qanun və göstərişlərin arasında itib batmamaqçun vəkilə ehtiyacı var idi. Bunları deyib sonda əlavə etdi:

-Əlbəttə nə qədər lazımdırsa ödəyərəm.

Alvaro hər hansı razılıq, yaxud təkzib jesti ifadə etmədən oturduğu kresloda səssiz qaldı. Onun qonağı ciyinlərindən ağır daş atmış kimi görünürdü. Dedi ki, əvvəl ona təklif etdiyi pivəni içmək istəyir. Alvaro mətbəxə keçdi və iki pive açdı. Bir yerdə içdilər. Kasares daha da rahatlaşaraq dedi ki, zavoddan aldığı maaş saxladığı ailənin yeganə maddi gəlirini təşkil etməsəydi məsələni bu cür qaldırmazdı. Xahiş etdi ki, söhbəti heç kimə danışmasın. Arvadı-

nı narahat etmək istəmirdi. Alvaro onun işinə ətraflı baxacağına söz verdi və əmin etdi ki, hər hansı bir nəticə əldə edən kimi həmin dəqiqə ona xəbər verəcək. Sağollaşdırılar.

## 5

Bir müddət novellanın yazılması ləngidi. Alvaro Enrike Kasaresin məsələsinə baxmaq üçün bütün gücünü səfərbər etməli oldu. Bütün lazımi informasiyanı əldə etdikdən sonra diqqətlə onu öyrəndi, bir daha nəzərdən keçirdi, digər analoji hallarla tutuşduraraq müqayisələr etdi. Ən pis halda işdən çıxmali olsa belə müəssisənin ona verəcəyi kompensasiya onun qonşusuna təyin etdiyi kiçik məvacibdən iki dəfə artıq olardı.

Vəziyyəttə aydınlıq gətirdikdən sonra hərtərəfli düşünməyə başladı. İki yol seçdi:

a) Əger ərizəni geri gaytarsa ola bilər ki, işini saxlaşın və ya ən azı çox kiçik bir maddi ziyan dəysin, -bu fərziyyəyə görə müəssisə işdən azad edilmiş işçini geri götürmə məcburiyyətində olmadığını göstərən qanunu əsas tuta bilər-. Belə olan halda, -Alvaro davam etdi- mən Kasaresin minnətdarlığını qazanaram, ancaq bununla bərabər pul və vaxtımı itirmiş olaram. Və bununla belə xırda zəhməthaqqı almaq niyyətim yoxdur.

b) Əger hadisələrə müdaxilə etməsə, onların təbii yolla cərəyan etməsinə şərait yaratса, yenə də öz gənüşünün hörmətini və dostluğunu qazanardı. Belə ki o, Alvaronun onun probleminə göstərdiyi diqqətin natamamlığını başa düşüb qiymətləndirmişdi. Bundan əlavə Alvaro ürəyi açıqlıqla qonşusuna sərf etdiyi bütün vaxtına görə ondan bir qəpik də olsun almazdı. Digər tərəfdən əmin idi ki, qonşusunun yeganə gəlir mənbəyi olan işini itirməsi sözsüz ailənin münasibətlərinə də öz təsirini göstərəcək və korlanmış münasibətlərin neqativ əksini izləməsinə imkan yaradardı. Novellasına görə o bunu əldən buraxmazdı. Belə bir hal Alvaronun işini qeyri-adı bir formada asanlaşdırırdı və əsəri işləyib sona çatdırmasına böyük şans verərdi.

Kasareslə görüş vaxtı təyin etdi. Ona gördüyü işləri izah etdi, nazirlilikdə və həmkarlar ittifaqındakı araşdırılmaları ortaya qoydu, məsələyə analoji məsallarla aydınlıq qətirdi, bəzi hüquqi xirdalıqları başa saldı, sonda bu yalantşər səslənsə də fikrini tamamladı:

-İnanmiram ki, şikayətin qəbul edilməsinə bir şans ola.

Enrike Kasaresin sıfətində intizar sezilirdi, an-

caq tezliklə bu emosiya ümidsizliyə çevrildi. Qalstu-kunun düyüünü boşaltdı. Dirsəyini dizinə söykəmiş, cətinliklə nəfəs alırdı. Araya sakitlik çökdü. Kasaresin gözləri qasındı. Alvaro ona dəstək olacağıni söylədi, baxmayaraq ki, aralarında münasibət yenice qurulurdu. Dedi ki, heç vaxt olmadığı kimi sakit qalmalıdır. Kişinin mərdliyi elə, belə vaxtlarda üzə çıxır və həyəcanlanmağa dəyməz. Qonşusunu ruhlandırmaq üçün fikrini -həyatda hər şeyə çarə tapıl-ır- cümləsiylə bitirdi.

Kasares mətbəxin pəncərəsindən baxırdı. Pəncərənin altına bir göyərçin qondu. Alvaro fikir verdi ki, qonşusu sarsıntı keçirir. Kasares ona verdiyi əziyyətə görə üzr istəyib minnətdarlığını bildirdi və qapiya doğru irəlilədi. Alvaro alicənablıqla ona heç bir minnətdarlığın gərek olmadığını söylədi. Qapıda dostcasına əlini onun ciyinə qoyub möhkəm olmasına tapşırıdı. Kasares oranı başı aşağı tərk etdi.

Həmin anda Alvaro əlüzyuanın yanına balaca bir masa, oturacaq və məqnitofon gətirdi. Onu masanın üzərinə qoydu. Orada həmçinin dəftərlə qələm var idi. Ayaq üstə qalmasın deyə özünə oturacaq gətirdi. Nə vaxt ki, qulaqasma seansına başlayırdı, bina sanki səs-küylü qarışqa yuvası idi. Bu səs-küydən bir şey anlamaq üçün bu səsə öyrəsmək gərək idi. İndi qonşu ailədəki bütün səsləri çox aydın eşidirdi. Kişi qadına vəziyyəti başa salırdı. Deyirdi ki artıq çıxış yolu yoxdur və onlar bununla razılaşmalyıdalar. Hansısa bir vaxtda su borusundan yayılan səs dialoqu kəsdi. Alvaro kaseti saxlayıb ağızında bir söyüş işlətdi. Sükut bərpa olunduqdan sonra aparati yenidən işə saldı və qadının ərinə necə təskinlik verdiyini eşitdi: "Hər şeyin çarəsi var həyatda". Kişi mızıldadı ki, Alvaro da bu söz'lərlə onu sakitləşdirmişdi. Qadın Alvaronun bütün bunlara nə aidiyyəti olduğunu soruşdu. Kişi etiraf etdi ki, gənüşündən məsləhət almağa getmişdi. Bilirdi ki o vəkildir və buna görə də ondan kömək istəyirdi. Qadın buna etiraz etmedi. Dedi ki, Alvaro onda etibar hissi doğururdu. Kişi onun ürəyiaçqı olduğunu söylədi, onun işinə bu cür maraq göstərdiyinə görə, ona başağrısı verdiyinə görə. Özü də bu işdə ondan bir qəpik də istəməmişdi. Qonşu mənzildən bir musiqi buxarı çıxdı. Üzü sizanaqlı qəzet müxbiri Bryus Springstinə qulaq asırdı, özü də nəyi var qulaq asırdı.

Alvaro buna heç qıcıqlanmadı da. Əksinə, mahnı ona lezzət elədi. Fikirləşdi ki, təzəcə yazdığı lent yazısından novellasında istifadə edə bilər. Müəyyən parçaları işləyib təkmilləşdiridikdən sonra dialog canlı olmasına, öz pauzalarıyla, tərəddüdlərilə çox

əla alındı. İlk uğurunu davam etdirmək üçün hamamda səsyazan aparat quraşdıracağını qərara aldı. Və düşündü ki, evdə olmadığı vaxtlarda bütün danışqları qeydə alacaqdır. Özü də gələn həftə söz-söhbət daha da qızışmaliydi.

Növbəti gün yenidən novellanın redaktəsinə başlandı. Ailə barəsində olan süjet xəttini heç bir çətinlik çəkmədən beynində qururdu. Hadisələr indi asanlıqla yazılırdı. Ancaq qoca Montero tərəfdən belə optimist düşünməyə əsas tapmaq olmurdu. Cavan ailədən fərqli olaraq, Alvaro burada hər hansı bir çıxış nöqtəsindən məhrum idi. Bunlarsız onun təxəyyülü bataqlıqda çabalayırdı. Hadisələr kimi personajları da sona çatdırmaq üçün reallığa ehtiyac vardı. Bununla belə qocaya mümkün qədər tez əlaqəyə girmək lazımdı. Bu yaranacaq çətinlikləri malalayacaqdı. Ancaq əsas problem onunla dostluq əlaqəsi qurmaqdan ibarət idi. Düzdür, onunla tez-tez aşağıda, supermarketdə üz-üzə qəlirdi və onların əlaqəsi yalnız "salam" sözüylə bitirdi. Onun sərt xarakteri müləyim söhbətə başlamağa imkan vermirdi.

Zəng səsi eşidildi. Madyan qapıda göründü. Alvaro dedi ki məşğuldur. Qapiçı kişnədi və Alvaro onun evə keçməsinə mane ola bilmədi.

-Çoxdandır bir-birimizi görmürük, -qapiçı dərin-dən ah çəkərək dedi. Üzüne yalancı təbəssüm qondu. İstədi olub keçənlərə zarafatıyanı iradını bildirsin, ancaq bu onda elə də yaxşı alınmadı. Sən məni bir az unutmusan deyəsən.

Alvaro bir az yumşaldı. Qadın şirin dillə soruşdu:  
-İşlərin necə qedir?

-Pis, -Alvaro ağır-ağır cavab verdi.

Qapiçı artıq diqqətini ondan çekmişdi. Evi ötəri nəzərdən keçirərkən mexaniki şəkildə davam etdi:

-Niyə?

-At iyi gəlir -Alvaro mızıldandı.

Ayaq üstə dayanmışdı, narahat. Bədənin ağırlığını növbəylə gah bir, gah da o biri ayağının üstünə salırdı. Özünü elə aparırdı ki, güya Alvaronun kobud cavablarını eşitmirdi. Elə dayanmışdı guya fikir dəğinən zirvəsindən qayıdırıldı. Təəccübənmiş bir tərzdə soruşdu:

-Qulaq as, sənin mənzilin nə gündədi! Mənə elə gəlir ki, burada qadın əli çatışır. -Dəlinca əlavə etdi: -İstəyirsən sənə yardım əlimi uzadım?

-Bundan savayı məni heç nə narahat etməz, -Alvaro etiraz etdi, açılan şəmpən qapağı kimi. Bu sözlərdə elə bil səni və həddən artıq duyulan müləyimlik ifadəsilə təhqir və heyvani qorxu hissi gizlənmişdir.

Qadın ona təəccübə baxdı:

-Sənə nəsə olub?

-Hə.

-Yaxşı belə olma, de görüm.

-Day cana yiğilmişəm, -qışqırıldı.

Qapiçı əvvəl ona təəccübə, sonra isə bulanıq hiddətlə baxdı və:

-Mənə elə gəlir ki, belə davranışa layiq deyiləm, -dedi-. Sadəcə olaraq səninlə mülayim olmaq istədim. Bir də istədim ki, bacara bildiyim işdə sənə kömək edim. Əgər məni görmək istəmirsənse sadəcə olaraq bunu mənə deyə bilərdin.

Qapiya tərəf getdi. Sol əli ilə qapının tutacağından yapışdı, artıq yarıçıq qapıdan geri qayıdırıb, az qala yalvarişa:

-Əminsən ki, heç nə istəmirsən?

Səbrini yiğaraq ağızındaki söyüşü cilovlayıb dişin dibində alçaq səsle:

-Əminəm.

Qapiçı qapını çırpdı. Alvaro otağın ortasında ayaq üstə qaldı; onun sol ayağı əsirdi.

Həyəcanlı-həyəcanlı iş otağına qayıtdı. Bir neçə dəfə dərindən nəfəs aldı və tez bir zamanda sakitləşdi. Qapiçıyla ikinci görüşündə arvadın ona qoca Moneronun şahmata olan həvəsindən danışdığını xatırladı. Alvaro öz-özüne de ki, bu istiqamətdə hücumu keçmək lazımdır. Ömründə bir dəfə də olsun şahmatla maraqlanmamışdı və heç oyun qaydalarını da bilmirdi. Ancaq bu səhər yaxınlıqdakı kitabxanaya üz tutdu. Bir neçə kitab əldə etdi. Novellanın redaktəsini arxa plana atmalı oldu. Götürdüyü kitablari bir neçə gün ərzində tər basa-basa oxudu. Daha sonra peşəkar şahmat oyunçuları üçün nəzərdə tutulmuş kitablara baş vurdu. Müəyyən nəzəri biliklərə nail oldu. İndi ona yalnız təcrübə çatmırıdı. Artıq çoxdan bəri əlaqəsi kəsilmiş dostlarıyla bir neçə görüş vaxtı təyin etdi. Onlar bu təklifi məmənniyyətlə qəbul etdilər. Çünkü heç bir səbəb olmadan kəsilmiş dostluq münasibətlərini bərpa etmək üçün şahmat yaxşı bir bəhanə idi.

Alvaro görüşə elində bir çamadanla gəlirdi. Çamadanın içində müxtəlif şeýlər var idi: qələmlər, aq kağızlar, müxtəlif kitablar, etdiyi qeydlər. Ancaq görüş vaxtı Alvaro onlarla nə bir kəlmə kəsirdi, nə də yanına qoyulan qədəhdən su içirdi. Adı musiqiye də qulaq asa bilmirdilər. Çünkü Alvaro deyirdi ki səs, fikrini cəmləməyə qoymur. Aralarında yalnız "salam" sözü olurdu ki, bu da oyundan əvvəl eşidilirdi. Bir də ki, "sağol". Oyun bitən kimi Alvaro hər hansı bir bəhanə gətirib onlarla tələsik saqlaşırıdı.

Görəndə ki, artıq rəqibləri ona müqavimət göstə-

rə bilmirlər, necə deyərlər dostları daha ona lazım olmadı. Və öz oyununu təkmilləşdirməkdən ötrü özüne yeni rəqib axtarmağa başladı. Bunun üçün o, yeni bir kompüter aldı. Səhərdən axşamacan, hətta gecənin ən ucqar vaxtlarında ekranın qabağından çəkilmirdi. Çox az və pis yatırıldı. Gecədən yarımcıq qoyduğu oyunu davam etdirməkçün səhər tezdən durmalı olurdu.

## 6

Bu gün yenə də həmişəki kimi saat səkkizdə qalxıb soyuq duş qəbul etdi və qocanı görmek ümidi ilə supermarketə düşdü, ancaq onu görmədi. Meyvə şöbəsində xırda oğurluqlar edə-edə portagallara, armudlara, zəmbillərdəki kiçik limon təpəciklərinə baxdı. Saticidən ciyələyin nə vaxt gətiriləcəyini soruşdu. Bu anda gocanı gördü. Saticının cavabı elə ağızindaca qurudu. Çünkü Alvaro artıq kasaya doğru irəliləyən Monteronu qaralampırdı. Dükəndən çıxarkən onunçun qapını açdı. Evə qayıdan başı yapışdı qocaya, saqqız kimi. Havadan danişdı, pilləkənlərin çirkli olmasından, bütün binanı bezdirərək sıfarişləri evə çatdırın saticilardan mirt vurdu. Mövzunu yaman tez-tez dəyişirdi. Onun simpatiyasını qazanmaq üçün qapıcının dalınca danişdı, zərafatyana. Qoca əvvəl ona soyuq baxışlarla baxdı, sonradan onun ev işlərinə kömək edən qapıcını təriflədi. Bundan əlavə dedi ki, öz pilləkənini həmişə tamiz hesab etmişdir. Binanın girişinə çatanda Alvaro söhbəti dəyişdi. Aldığı kompüterdən danişdı və dedi ki, ondan şahmat oynamaq üçün istifadə edir-di.

-Özünü tərifləmək olmasın, ancaq mən doğrudan orta səviyyəli oyunçudan yaxşı oynayıram, -Alvaro özündən razı tərzdə dedi.

Qocanın sıfətinə ağır bir gülüş çökdü.

-Yaxşı görək! -qoca dilləndi.

Alvaro qısa şəkildə, ən belə terminoloji dillə özünün bəzi qələbələrini elan etdi, lovğalanaraq. Onlan qazanmaq üçün hələ bir neçə başqa variantları da şərh etdi. Kompüterində şahmat oyununun on beş mərhələdən ibarət olduğunu və onbeşinci mərhələdə ona hansıa cüzi müqavimət göstərməsin-dən fəxrlə danişdı. Qonşusunun belə razı danişmasından az təəccübənən və çox qıcıqlanan Montero özünün də şahmat oynadığını elan etdi. Alvaro buna çox məmənən olduğunu bildirdi (əslində onunla yaxınlıq etdiyinə sevinirdi). Növbəti gün üçün qoca Monteronun evində görüşməyə razılaşdırıldı.

Evə daxil olduqda Alvaro özünü qane olmuş və

narahat hiss etdi. Qane idi ona görə ki, nəhayət qocanın evinə daxil oldu, öz məqsədinə catdı. Narahatçılığın səbəbi isə, bəlkə də özünü lazım olduğundan da artıq tərifləməsi idi. Və bu da bütün qurdugu əməliyyatı təhlükə altına qoya bilərdi. Belə ki, əvvəlcədən demək olmaz. Qoca daha parlaq oyun nümayiş etdirirdi və eger qoca onun işini bitirsəydi, o sadəcə məhəllənin gopçusu çıxcaydı. O zaman nəinki şahmatın öyrənilməsinə və ümumiyyətlə novellanın yazılımasına sərf etdiyi vaxtı, eyni zamanda qocanın etibarını da itirmiş olardı, onunla bütün əlaqələri kəsərdi və hətta novellasının yazılması təhlükə altında qalardı.

Uduzmaq təhlükəsindən qorxaraq yadında qaldığı oyun açılışlarını təkrarlamağa başladı. Bu vaxt qapı döyüldü. Qapıcı olmasını güman edib heç yerdən belə qalxmadi. On dəqiqə sonra qapı yenə də həyasızcasına döyüldürdü. Əsəbi-əsəbi gözlükdən belə baxmadan qapını açdı.

-Salam! -sizanaqlı müxbir idi. Bura bax narahat etdiyimə görə üzr isteyirəm, ancaq evdə özümə yemək hazırlayırdım, birdən gördüm ki, kartofum qurtarıb. Gec olduğu üçün əminəm ki supermarket bağlıdır. Və öz-özümə dedim ki, mənca Alvaro mənə bir neçəsini verə bilər. Çünkü o elə ehtiyatlıdır ki!

Alvaro sakit qaldı. Hiss elədi ki, mədəsi ağıriyır. Ağrı həmişə onun mədəsini nişan alırdı.

-Alvaro, -müxbir yenidən tələb tonunda dilləndi. Üç-dördü bəsimdi.

-Heç biri də yoxdu.

-Bəs yağ?

-Yoxdu

-Yaxşı, onda mənə bir az duz ver.

Müxbir mətbəxə doğru özünə yol açdı. Alvaro bir paket duzu götürüb əlinə vermədən təklif etdi və qapiya doğru yönəldi. Bir əli qapıdan tutub otağın ortasında dayanmış qızı baxdı. Qızın üzündəki ifadə eynile qədim roma xarabalıqlarını görən adamın ifadəsinə bənzəyirdi. Bir anlıq qız onun gözündə bu vaxta qədər düşündüyündən də cavan göründü. Yaşlı qadın davranışına baxmayaraq cavan idi. Hər-dan ağlına gəldi ki, bu qız müxbirdir? Onda əmin ol-du ki, bu qız hələ təhsil alır, çünkü ona iyirmidən artıq yaş vermək olmazdı. "On veut bien etre mechant, mais on ne veut pas etre ridicule." Onu gülünc yerinə qoymaq, onun etik normalara sığma-yan evə sırtıqcasına soxulmalarına qarşı əla bir antidot olardı.

-Bura bax -kinayəylə-, sən axır vaxtlar utanmazlıqda yaman üstələmisən haaa.

Qız dərindən nəfəs aldı və təzyiqlə nəfəsini bu-

raxıb gülümsünəntəhər oldu.

-Səndən fərqli olaraq mən vaxtimi evdə öldürmürəm.

Alvaro qızardı. Müxbir ona qapını açmaqdə kömək etdi və sağıllaşdı. Alvaro yariaçiq qalmış qapıda qaldı, sol əli qapının tutacağında, sağ əlində isə duz paketi. Duzu vurdub başına. Sonradan onu boşaltdı ayaqyolu çanağına. Boşaldan kimi suyu buraxdı. Yenidən öz yazı masasının arxasında oturarkən birdən fikirləşdi ki, o da qapıçı kimi yariaçiq qapıda sol əlilə tutacaqdan yapışib qalmışdı. Belindən soyuq tər axdı. Yuxuda gördüyü yaşıł çəmənlilikdəki qızıl tutacaqlı ağ qapı yadına düşdü. İçində güldü və fikirləşdi ki, bütün bu uyğunluqlardan işlədiyi novel-lada istifadə edəcəkdir.

Yenidən qapının zəngi çalındı. Bu dəfə qapiya gizlincə yaxınlaşdı. Nəfəsini saxlayıb gözlükdən baxdı. Irene Kasares təkərli bazarlıq zənbiliyyət yüksəlmişdi. Alvaro dəhlizdəki güzgünün qabağında qarışq saçını qaydaya saldı, qalstukuna düyun vurub boynuna keçirdi.

Qapını açdı və hər ikisi gülərzlə salamlaşdırılar. Irene Kasares etiraz etsə də, Alvaronu narahat etmək istəmədiyi bildirsə də axırı evə keçməyə davət aldı. Üzbəüz oturdular. Uzun bir fasılədən sonra qadın dedi ki, ərinə etdiyi köməyə görə minnətdarlığını bildirməyə gelmişdir. Dedi ki, əri ona hər şeyi danışıb və bunun əvəzində heç bilmir ki, zəhmət haqqını necə ödəsin (Alvaro əlilə ürəkəciqliq jesti göstərdi. Bunu elə elədi ki, elə bil pul barəsində o qətiyyən belə düşünməmişdir.), yaxın qonşu və dost kimi ona etibar edə biləcəklərini bildirdi. Bu zaman, o qadının müləyim sakitliyinə nəzər saldı: onun gözləri iri və mavi, səsi aydın idi və bütün bədənidən təravət yayılırdı. Paltarları ilə kasıb şahzadəni xatırladırdı.

Alvaro gəldiyinə və dediyi sözlərə görə ona öz minnətdarlığını bildirdi. İnandırmağa çalışdı ki, onun yerində başqa adam olsayıdı, o da belə edərdi. Alvaro onun qəbul etmədiyi siqareti ona təklif etdi. Özü isə birini yandırdı. Siqaretin yaratdığı tehlükədən, tütünə qarşı çıxan kompaniyalardan söbət etdilər. Alvaro dedi ki, əvvəllər bir neçə dəfə tərgitməyə cəhd göstərmişdir. Nəticə isə göz qabağında idi. Köhnə vərdişlərdən əl çəkmək çox çətindir. Qadın isə onu artıq beş il bundan qabaq böyük inamlı dəf etdiyini bəyan etdi. Sonradan getməli olduğunu dedi. Dedi ki, evdar qadın olması daha qalmağa imkan vermir. Ayağa qalxmış Alvaro öz növbəsində qeyd elədi ki, əmək bazarındaki vəziyyətdən xəbərdardır və öz əlaqələrindən istifadə edib xanımın əri üçün

bir şey fikirləşər. Az gəlirli olsa da, ißsiz qalmaqdən yaxşıdır. Qadın ona həyəcan dolu səmimi gözlərlə baxdı. Dodaqlarının altında piçildədi ki, bu onların ailəsi üçün çox vacibdir. Qorxu onun zəmbildən yapmış əllerində rəqs edən zaman qadın vəziyyətin nə dərəcədə çarəsiz olduğunu dərk etdi. Qapını açdı, sol əlilə tutacaqdan tutub yariaçiq qalmış qapıda geriye döndü, sanki nəyisə əlavə etmək istəyirdi. Alvaro isə öz növbəsində verdiyi vədləri tələsik təkarıraldı, elə bil ki, qadının dalından dəymək istəyirdi. Və əlavə etdi ki, bir gün onları qonaq çağırılar. Alvaronun bu sonuncu cümləsi ona görüş vaxtının müəyyənləşdirilməsinə tam sərbəstlik verirdi. Sen-yora Kasares onun bu təklifini qəbul etdi.

Bu axşam ofisdən qayıdanda Alvaro özünü yorgun hiss etdi. Şam yeməyi hazırlaya-hazırlaya öz-özünə düşündü ki, ola bilsin son vaxtlar gərgin işləyir. Bəlkə də bir neçə günlük məzuniyyət onun xeyrinə olardı. Şam elədi və televizorun qarşısında əyləşdi. Yerinə girməyə hazırlaşanda, təxminən gecə saat on ikidə, kiminsə gonşusunun qapısını qurdadığını eșitdi. Daha sonra zərbə səsləri geldi. Bu səs daxildən qapı zəncirinin bayır tərəfdən təzyiqə məruz qaldığını göstərirdi. Alvaro tez qapısının arxasında gizlənmiş kimi gözlükdən baxdı. Kasares-lər ailəsi yariaçiq qapının hər iki tərəfində dayanıb mübahisə edirdilər. Söhbətin aşağı tonda davam etməsinə baxmayaraq Alvaro söhbətin heç olmasa müəyyən bir parçasını aparata yazmayı ürəyindən keçirdi. Tələm-tələsik maqnitofon axtarışına başladı. Önu tapdı və girişdəki elektrik açarına birləşdirdi. Boş lent qoydu və onu işə saldı.

Qadın yavaş səslə davam etdi ki, onun evə belə gec gəlməsindən boğaza yiğilmişdi və əger özünü belə aparırsa qoy gedib başqa yerdə gecələsin. Kişi şərab iyi verən səsilə, az qala yalvararaq onu evə buraxmağı xahiş etdi (dili damağına yapışırı, sözləri də əzə-əzə ağızından tökürdü). Boynuna alındı ki, dostları ilə oturub içmişdilər. Deyirdi ki, məgər onu bütün günü evdə boş-bekar televizorun qarşısında oturmasını istəyir? Donuz kimi yeyib bundan da artıq kökəlməsini arzulayır? Bir müddət səs-səmir gəlmədi. Alvaroya yalnız alındıqları nəfəs səsləri çatırdı. Bu sakitlikdən sonra qadın qapını açdı.

Alvaro maqnitofonu elektrik cərəyanından ayırdı, əlinə alıb dəhlizdən hamam otağına keçdi. Çanaqda oturub lenti işə saldı. İndi yorğunluq artıq çıxmışdı. Onun bütün əzələləri gərginlikdə idi.

Kişi səsinin tonunu qaldırı, elə bil ki dirçəldi. Qadın tələb etdi ki, belə tonda danışmasın, cünki uşaqlar yatırıldılar. Həm də qonşular eşidə bilərdilər. Kişi

maqdən  
gözlərlə  
onların  
ldən ya-  
ziyyətin  
apını aç-  
qapıda  
steyirdi.  
esik tek-  
steyirdi.  
ar. Alva-  
vaxtının  
di. Sen-

inü yor-  
aya öz-  
gın işlə-  
un xey-  
nda əy-  
en gecə  
qurda-  
ldı. Bu  
təzyiqə  
inin ar-  
asares-  
dayanıb  
davam  
olmasa  
yindən  
başla-  
rləşdir-

evə be-  
r özü-  
çələsin.  
aq onu  
şipşirdi,  
una al-  
məgər  
qarşı-  
undan  
səs-sə-  
səsleri  
di.

ayırıcı,  
Çanaq-  
çıxmış-  
di. Qa-  
i uşaq-  
er. Kişi

qışkırdı ki, onun vecinə deyil, nə qonşular, nə də ki onları doğan fahişə. Deyirdi ki artıq bezib, onun giç-gic məsləhətlərinə qulaq asdıği üçün belə bir vəziyyətə düşüb. Əgər onunla evlənməsəydi, əgər əfəl-lənib onun toruna düşməsəydi, ona bu sözləri başqa birisi deyərdi. Zəhləsi getdiyi bu şəhərə gəlməsəydi, sevdiyi bir işlə məşğul olardı. Zəhrimara qalmış bu ailəsini saxlamaq üçün, zəhrimara qalmış pula görə hər işin altına girməzdi.

Kişi səsini kəndi. Fırlanan lent səsinin pozulduğu sakitliyində qadın iniltisi eşidildi. Alvaro diqqətlə qulaq asındı. Fırlanan kaset səsinin eşidiləcəyindən qorxub öz bədəniylə üstünü örtdü. Qadın otağın səssizliyində ağlayırdı. Bu zaman xırda nəfəslikdən gələn inilti gecə vaxtı kiminsə qulaq asdıgi radio səsinə qarışdı. Ancaq kimsə daha möhkəm zariyirdi. Bu kişi idi. Pəltək kimi qeyri-aydın sözlər danışındı. Alvaroya bu səslər başadüşülməz piçilti kimi çatıldı.

Daha sonra oxşamalar, təskinlik səsləri eşidildi. Tamaşanın axırı idi.

Maqnitofonu şəbəkədən ayırdı, əlinə alıb qonaq otağına keçdi və lenti başa yiğdi. Mədəsindən gələn səs-küy onaaclığıdan xəber verdi. Mətbəxə keçdi. Özünə çörekəkarası katlet hazırladı, bir az da pendir və yağı götürdü. Hamısını məcməyiye qoyub bir piyə açdı. Gətirdi maqnitofonun yanına. Elə ac idi ki, heç yediyini tam ceynəmirdi. Tezbazar yeyib lenta bir neçə dəfə maqnitofona qulaq asdı. Əla bir material əldə etdiyini düşündü. Borcunun yerinə yetirilməsindən qane olub uzandı çarpayıya. Uzanan kimi yatdı, düz yedi saat.

Bu gecə o, yenidən yaşıl çəmənlilikdə gəzirdi. Orada aq atlar kişnəyirdi. Onlar elə aq idilər ki, Alvaro hətta bir az qorxdu. Uzaqda bir təpə gördü və ona elə gəldi ki, böyük bir mağaranın içindədir. Çünkü səma elə bil daşdan idi. Ayaqlarına güc vermadən təpənin yamacıyla qalxırdı. Orada heç kim yox idi, nə bir quş, nə də adi bulud. Dəhşətli bir küleq qalxdı və onun uzun saçları üzünü və gözlərini tutdu. Birdən ona çatdı ki, cilpaqdır. Bununla belə soyuğu hiss etmirdi. İstədiyi ancaq heç bir quş olmayan təpənin yaşıl zirvəsindəki qızıl tutacaqlı aq qapıya çatmaq idi. Gördü ki nəm otun üzərində bir qələm, bir kağız, xarab olmuş yazı makinası və tiq-qılıtı səsi verən bir maqnitofon var. Qapını açanda artıq başa düşdü ki, bu qapıdan keçə bilməyəcəkdir. Və buna baxmayaraq qapının o biri tərəfində nəyi axtarır güddüyünü bilirdi. Ancaq kimsə onu geri dönməyə sövq etdi. Ayaq üstə yariaçq qalmış qapıda, üzü yaşıl çəmənliliyə doğru yönərək sol əli qapının qızıl tutacağında qaldı.

Növbəti gün qocanın evinə gəldi. Solğun divarları olan otaqda masanın üzərində qəhrəman fiqurlarla yerbəyer düzəlmüş şahmat lövhəsi göründü. Montero onu deyəsən çoxdan gözləyirdi. Alvaro evə daxil olan kimi taqətdən düşmüş rəqib əlini sıxanda bir anlığa özünə əminliyini itirdi. Qoca ona içməyə bir şey təklif etdi. Alvaro minnətdarlıq jestilə onun bu təklifini yumuşaqlıqla redd etdi.

Hər ikisi masanın qarşısında əyləşdilər.

Bilirdi ki, öz niyyətinə çatmaq üçün çətinliklə də olsa tarazlıq yaratmalıdır: bir tərəfdən onun oyunu qocanı darıxdırmamaq üçün nəinki kifayət qədər səviyyəli olmalı idi -qocanın gözlənilməz qələbəsi Alvaronun bütün ümidi lərini puça çıxardı- eyni zamanda onu bütün oyun ərzində şah vəziyyətdə saxlamalı, ondan üstün olmasını nümayiş etdirməli idi. O bunu elə etməli idi ki, qocada onunla yenidən mübarizəyə girişməyə həvəs qalsın. Digər tərəfdən uduzmali idi, eynini açmaq üçün və bu yolla aralarında xoş bir münasibətin qurulması naminə uduzmali idi, ən azı bu birinci görüşdə.

Qocanın vəziyyətdən çıxması onu təəccübləndirmədi. Alvaro düşünərək oynadı; ilk gedisərək gözənlənilməz olmadı. Qoca dərhal öz qurduğu hücumunu ortaya goydı. Bu manevr Alvaroya tələsmiş kimi görünse də fikrini cəmləməkdə kifayət qədər ləngitdi. Müdafiə olunmağa çalışdı, ancaq daxilində tüğyan edən hirs onu sərbəst oynamaya qoymurdu. Rəqibinin əminlik tapması oyununda da özündə bürüzə verirdi və bu Alvaronu daha da qıcıqlandırırdı. Bundan təlaşa düşərək, çətin vəziyyətdə olan atını xilas etmək üçün onu geri çəkib əvəzində bir piyadanı qurban verməli oldu. Özünü çox narahat hiss edirdi, Montero isə fürsatı əldən buraxmırırdı. Qoca laqeyd bir tərzdə şərh etdi ki, onun bu sonuncu gedisi çox riskli oldu və ona baha başa galə bilərdi. Qocanın belə əminliyindən yaxa qurtarmaq üçün Alvaro "ayağa qalxmağa" çalışdı. Qocanın bir neçə təhlükəsiz gedisərək sonra Alvaro nehayət dərindən nəfəs almağa macal tapdı və hətta öz fiqurlarını yerbəyer etdi. Monterodan bir piyada qoparı və oyunun tarzlığını bərpə etdi. Bu vaxt Montero səhvə yol verdi: sixişdirilmiş aq fil artıq Alvaronun əlinə idi. Güman etdi ki, bu fiqurun ona verdiyi üstünlük onu səthi oynamaya vadar edəcək -əgər sonradan pis vəziyyətə düşmək istəmirdi- və bununla qoca bu gedisi Alvaronun hücumu kimi deyil, adı bir təsadüf kimi qıymətləndirə bilərdi. Alvaro

qəsdən elə oynadı ki, fil vəziyyətdən çıxın. Oyun artıq sabitləşmişdi.

Bu dəfə Alvaro ünsiyyət qurmağa çalışdı; qoca suallara başı ilə cavab verirdi. Cavablar aydın deyildi. Onlar yalnız sualları başdan etmək üçün verirdilər. Qoca gördü ki, bu heç də asan rəqib deyil. Və bu səbəbdən onun bütün diqqəti oyuna yönəldilmişdi. Bir də ki, qocaya tələsmək sərf etmirdi. Əgər rəqibi ona belə diqqət yayındırıcı suallar verirdisə də, onun müdafiəsinin ikiqat möhkəmləndirilməsi heç bir təccüb doğurmurdu.

Qoca oyunu uddu. Məmnunluğunu gizlədə bilmirdi. Çox səmimiyyətlə mat vəziyyətdində qalan fiqurların mövqelərini şərh etməyə başladı. Qurduğu son hücumunu bir daha göstərmək üçün fiqurları yenidən düzdü. Bəzi xırdalıqları müzakirə etdilər və mümkün olan bir neçə variantlar irəli sürdülər. Qoca onu pivə içməyə dəvət etdi. Alvaro düşündü ki, alkaqol adamı dilləndirən bir şeydi və insanın bütün sırrını ağır. Yadına düşdü ki, bura geləndə ehtiyatlı olacağına söz vermişdi. Uduzduğuna görə pis olduğunu bəhanə gətirdi və növbəti həftə üçün yeni görüş təyin etdi. Getdi.

8

Həmin gündən etibarən bütün əlavə məşğılıyətlərini novellanın yazılmasına qurban verməli oldu. Tez qurtarmağa can atlığı işi yalnız ailədə tez-tez baş verən söz-söhbətlər üzündən durdururdu. Bu mübahisələri yaranan gecəyəri evə sərçəş halda gəlmələrin arxasında nəvazişli sözlər, müləyim cümlələr eşidilirdi. Alvaro bu səsyazmada elə bacarığa yiylənmişdi ki, üzücü və çox zaman tekrarlanan mübahisələrdə "iştirak" etməyə ehtiyac duyurdu. Sadəcə öz otağına qayıdır işini davam etdirmək üçün səsyazan aparati işə salmaq kifayət edirdi. Digər tərəfdən onların münasibətlərinin belə korlanması Kasareslər ailəsinin xarici görkəmində öz izini qoymuşdu: qayısız görkəm verən Enrike-nin dolu bədəni indi donuza oxşayan əcaib formaya düşmüşdü; qadının təravətli yanağı yorğunluq təsürüti yaranan rəngi qaçmış sıfətə bənzəyirdi.

Alvaro müxbirin ondan bir də kartof və duz istəməsine təəssüflənmirdi. Ancaq qapıcı ilə əlaqənin kəsilmə təhlükəsindən qorxsa da onunla üzləşmək düşündüyü kimi təhlükeli olmamalı idi. Bunun üçün də onunla yenidən barışmaliydi.

Ona baş cəkmək üçün aşağı düşdü. Başa saldı ki, bəzi anlarda insan özündən çıxır və bu zaman özünə nəzarəti itirir. Belə hallarda insanın huma-

nizm pərdəsi arxasında gizlənən ən murdar cəhətləri üzə çıxır. Bunun üçün də onu bağışlamasını istəyirdi. O, kişiye yaraşmayan hərəkət etmişdir.

Qapıcı onun xahişini böyük məmənuniyyətlə qəbul etdi. Alvaro tələsik dedi ki, son vaxtlar şəxsi karьерasında həddindən artıq gərgin günlər keçirir. Düşdürü vəziyyət neinkin onun əhvalsızlığının səbəbi olmuşdur, eyni zamanda işinə son dərəcə diqqətlə yanaşmağı tələb edirdi. Buna görə də aralarında münasibəti davam etdirmek mümkün olmamışdır. Heç bir şey onu belə kədərləndirməzdə, ancaq gərginlik azalmayınca dostluğu arxa planda saxlamağa mecburdur. Və fikrini tamamlayaraq söyledi ki, aralarındaki münasibət səmimi olduğu üçün onlara heç nə mane ola bilməz. Alvaronun bu gözəl nitqindən məftun qalan qapıcı olub-keçənlərin hamisini bağışladı.

Çempionat qoca Monteronun evində davam etdi. Alvaro fikir verirdi ki, hər şey qocanın nəzarəti altında baş verir: ağ və ya qaralarla oynadığını o qərarlaşdırır, hücumunu o qurur və oyundaki üstünlük daima onun tərəfində olur. Qələbələrin sayca çoxluğu da onda idi. Alvaronun əldə etdikləri isə yalnız məglubiyyətlər idi. Ele onları bir-birlərilə görüşdürən də məhz məglubiyyətlər olmuşdu. Etdikləri söhbət yavaş-yavaş öz sərhədlərini genişləndirərək şahmatdan kənar, digər mövzuları da əhatə etməyə başladı. Təəccüblənmədən, fikir verdi ki, qoca öz yaşına görə həddən artıq iğkili idi. Alkaqolu bu miqdarda qəbul etməsi onun danışığında hətərəm-pətərəmliyə gətirib çıxarırdı. Alvaro intizada qaldı.

Qoca əsasən siyasetdən danışındı. Deyirdi ki, həmişə sağ partiyaya səs vermişdir. İnanırdı ki, demokratiya zəif xalqların yoluxduğu xəstəlikdir. Cünki tələb edir ki, aparıcı qüvvələr sayılan elita xalqın formasız çoxluğunda öz cavabdehliyindən imtina etsinlər. Və elitasız xalq itib-batmış bir xalqdır. Bir də ki, qeyri real bir fikri əsas tuturdu: ictimai səs vermə hüququ; qapıcıının verdiyi səs hansısa bir vəkilin verdiyi səsələ bir ölçülüdür. Alvaro razılaşırı və bu zaman qoca dövləti tənqid etməyə başladı. Azğınla saq partiyaları hədəfinə almışdı. Hesab edirdi ki, tutduğu prinsipləri unutmuşdular, öz məqsədlərini tərk etmişdilər. Onun məzəmmətlərindəki ədavət hissi Alvaronu hərdən sarsıldırdı.

Özünün hərbi keçmişindən də danışındı. Brune-te və Ebra döyüşlərində vuruşmuşdu. Həyəcanla qəhrəman şəhidləri, mərmilərin yaratdığı toz duşanlarını və qəhrəmanlığı yada salırdı. Dedi ki, bir gün uzaqdan general Valeranı görmüşdür; başqa bir gün hələ hərbi təhsilini bitirməmiş kiçik leytenant-

cəhət-  
asını is-  
dir.  
otlə qə-  
ksi kar-  
keçirir.  
səbə-  
diqqət-  
arında-  
mışdır.  
aq gər-  
xlama-  
lədi ki,  
onlara  
nitqin-  
amısını  
am et-  
rəti al-  
o qə-  
tünlük  
a çox-  
yalnız  
sdürən  
söhbət  
şah-  
tməyə  
ca öz  
u miq-  
m-pə-  
di.

rdi ki,  
ki, de-  
Cün-  
xalqın  
mtına  
ur. Bir  
ai səs  
bir və-  
aşırı  
şladı.  
lesab  
məq-  
ndəki  
  
rune-  
canla  
z du-  
xi, bir  
aşqa  
enan-

tin onun qucağında necə öldüğünü xatırladı. Onu öncəbət xəttindən təhlükəsiz məntəqəyə çatdırıldıqları zaman qanaxmadan dünyasını dəyişmişdi. Hətta gözlərinə yaşı da geldi.

Alvaro başa düşdü ki, başqalarına olan acıq qo-  
cada konkret insanlara deyil, bütün dünyaya qarşı  
idi. Mərdliyinə qarşı edilən xəyanətin onda bu cür  
reaksiya verməsi labüb idi.

Onun yeganə qızı Argentinada yaşayırıdı. Arabir  
ona yazırıdı. O isə öz növbəsində bütün həyatı boyu  
yiğdiği pulları nəvələri üçün saxlayırdı. Bir gün sə-  
xoşluğunun ən sevincli anında varislerinin adlarını  
çakdikdən sonra qürurla dedi ki, bu sadə həyatında  
heç kimin təsəvvür edə bilməyəcəyi qədər var-döv-  
ləte malikdir. Ucadan bildirdi ki, banklara etibar et-  
mir. Bu vaxt qəfil qalxdı və üzərində təbiet mənzə-  
rəsi əks olunan şəklin arxasında, bacarıqla divarın  
içində hörülmüş, içi pulla dolu olan gizli dəmir qutu-  
nu göstərdi. Qocanın gözlərində parıltı sezildirdi.

Alvaro yerindəcə sarsıldı.

Bir neçə saniyədən sonra Alvaronun donu açıldı  
və dedi ki, artıq çoxdan bəri pulunu bankdan çıxarıb  
möhökəm bir yerə qoymaq barədə fikirləşir. Ancaq  
heç cür qərara gələ bilmir, çünkü təhlükəsiz olacağının  
əmin deyil. Qoca böyük bir vəcdlə qutunun üs-  
tünlüklerindən danişdi, elə bil mal satırdı və onun  
idarə olunma mexanizminin asan olmasını nümayiş  
etdirirdi. Əmin etdi ki bu, bankdan qat-qat etibarlıdır  
və qutunun ağızını yalnız evdən çıxanda bağlayır.

Məhz elə həmin günü Alvaro Kasareslər ailəsinə  
şam etməyə çağırıldı.

Düz saat doqqfuzda geldilər. Yaman geyinib-ke-  
cinmişdilər. Qadın bənövşəyi, dəbdən düşmüş paltar  
geyimmişdi. Ancaq onun saç düzümü zərif və  
zövqü oxşayan idi. Yanağına vurduğu boyan dərisi-  
nin solğun olmasından xəbər verirdi. Kişi isə özünü  
dar şalvara dürtmədü. Qarnı elə iri idi ki, pencəyini  
yuxarı düyməsini açmışdı. Elə açmışdı ki, güllü-  
gülü köynəyi tamam üzdə idi.

Kasareslərə tamaşa edib Alvaro gülməkdən  
özünü güclə saxladı. Ancaq həmin anda başa düş-  
dü ki, Kasareslər özlərinin ən dəbdəbəli paltarlarını  
geyinməklə öz maddi durumlarını nümayiş etdirmir-  
dilər, onlar sadəcə olaraq qonşunun dəvətini qəbul  
edib qonaq qismində qəlmişdilər. Alvaronun hətta  
onlara yazığı da gəldi. Qonaqlar Alvaronun hazırla-  
diği içkini içə-icə, musiqiyə qulaq asan zaman,  
utancaq narahatlılığı aradan qaldırmaq üçün möv-  
zu axtarmağa başladı. Masa arxasına əyləşənə qə-  
dər demək olar ki, hər şeydən danişdilar. Alvaro fi-  
kir verdi ki, qadın əsəbdən titrəyən barmaqlarıyla si-

qareti bir-birinin arxasında yandırır, hər hansı bir fi-  
kir söyləməkdən çəkindi.

Yemək vaxtı kişi ucadan danişirdi və gülündü. Alvaroya bu qeyri-təbii göründü, çünkü onun yaşadığı vəziyyəti nəzərə alsa, bu elə də güləməli deyildi. İrene ərinin yoluxduğu bu əhval-ruhiyyənin qarşısında narahat görünmürdü. Buna baxmayaraq Alvaro onların qarşısında hörməti olduğunu biliib, dia-  
loqun ipini boş buraxmamağı qərara aldı və söhbətin istiqamətini lazımi tərəfə yönəldi. Məhəllələrin-  
dən danişdi, qonşular arasında olan münasibətlər-  
dən söhbət açdı. Məzəli formada qapıçıların dalınca  
aci zarafatlar etdi. Sonradan söhbəti qoca Montero-  
ya gətirdi: uzun çəkən oyunlardan, onunla etdiyi  
söhbətlərdən sonra aralarında sərt etibarsızlıqla  
başlayan soyuq münasibət yumşalmışdır; həmçinin onu bir qədər ecaib edən xüsusiyyətlərini göstərdi. Masa arxasında kofe və konyak içdi-  
kərələri zaman dolayı yolla, hiss edilmədən qonşusu-  
nun iş durumunu öyrənməyə çalışdı. Ər-arvad yenidən qəm quyusuna yıxıldılar. Senyor Kasares əmin etdi ki, heç nə dəyişməmişdir, əvvəlki kimi davam edir. Çəkdiyi əziyyətə görə ona necə minnətdar ol-  
duqlarını heç deyə bilmirdilər. Alvaro bildirdi ki, öz qonşu və bir dost borcunu yerinə yetirmişdir. Dedi ki, işlə bağlı bir neçə axtarışlar etmişdir, ancaq nəticə hələ ki, sıfır idi. Onun fikrincə məsələ hələ bir müddət yaxşılığı doğru qetməyəcəkdir, ancaq hər hansı bir vakant yer tapsa mütləq xəbər verəcək.

Hələ bir müddət söhbət etdilər. Növbəti çərşənbə axşamı üçün razılaşdırılar. Sağollaşdırılar.

## 9

Bu həftə ərzində bütün iş-güçünü atıb işlədiyi novelləni sona çatdırmağa çalışdı. İndi artıq gecələr də yazırıdı. İsdən qayidan kimi duş qəbul edib, yün-  
gül bir yemək yedikdən sonra yenidən iş otağına  
çəkilirdi. Novella sona yaxınlaşdırıqca yazılıma ritmi  
yavaş-yavaş ləngiyirdi. Ləngiyirdi, ancaq tutduğu  
istiqamətin yalnız olmamasına heç bir şübhə qal-  
mındı. Qocanın evinə qalxdığı günlərdə səhərlərinin  
itirməməkçün yerinə tez girirdi və səhəri günü tez  
qalxırdı. Onun belə erkən qalxması şahmat masası  
arkasına oturana qədər ona beş saat işləmək imkani  
verirdi. Kasareslər ailəsində baş verən mübahisələr  
günü-gündən daha da şiddetlənirdi və hər dəfə onları görəndə Alvaro üçün bunu hiss etmək heç  
də çətin olmurdu. Alvaronun mənzili onların arasındakı ədavəti daha da artırılmışdı. Bu axşam onlar hə-  
mişəki kimi təmteraqla geyinməmişdilər. Əksinə,

onların sadə geyimi aralarında olan dostluğun daha da möhkəmlənməsinə dəlalət edirdi və Alvaroya, davranışında nəinki təbii olmasına şərait yaradırdı, eyni zamanda özlərlə gətirdikləri qəzəbi əritməyə imkan verirdi. Alvaro yenidən dialoqun ipini əlinə aldı, ancaq onu istədiyi istiqamətə yönəltmək üçün xeyli güc sərf etdi. Söhbətin mövzusu yenidən Montero oldu. Yenidən onun qəribəliklərinə toxundu, xırda detallarla gizli dəmir qutunun yerini dəqiqləşdirdi və onun mexanizminin sadəliyini qeyd etdi. Əmin etdi ki, içində heç kimin təsəvvür edə bilməyəcəyi qədər pul var. Sonradan qocanın sağlamlığıının zəif olmasından, onun ətrafdan tam təcrid olub tənha yaşamasından danışdı. Onun evdən çıxdığı və qayıtdığı vaxtı göstərdi, gündəlik həyat tərzinin saat əqrəbi kimi dəqiq işlədiyini vurğuladı. Və sonda dedi ki, dəmir qutunun kılıdını yalnız evdən çıxanda bağlayır.

Dediklərindən sonra ailədən gözlədiyi reaksiyani görmədi. Alvaronun monoton danışqlarında fasilə yaranan kimi mövzunu o dəqiqli dəyişirdilər. Əvvəl fikirləşdi ki, buna zaman teləb olunmur, ancaq nə vaxt ki, onları qonaq çağırır, söhbəti bu mövzuya gətirirdi. Kasareslərin etinasızlığı təmkinsizliyə əvəz olunmağa başlayırdı. Bir gün ona zarafatyanaya yalvardılar ki, bu kişidən əl çəksin. Alvaro gülərək pərt oldu və üzr istədi: "mənə elə gəlir ki, bu çox cəlbedici bir işdir" deyərək marağını gizlədə bilmədi. Bir dəfə onu "təqibetmə maniyası" çağıraraq həmmiki mövzuya işarə etdi və o, ələ salındığını zənn edib acı istehza ilə cavab verdi, ələ bil hücumu dəf edirdi. Başqa bir gün ailə, sizanaqlı müxbiri özlərilə gətirdilər. Gətirdilər ki, onların bu kiçik yiğincəgina yenilik qatsın. Ancaq Alvaro onu heç həzm eləmirdi və demək olar ki, onunla bir kəlmə də kəsmədi. Qapıdan çıxarkən Kasareslər bir müddət piləkəndə müxbirə söhbət etdilər. Alvaroya görə narahat olduqlarını söylədilər, xüsusilə də son zamanlar heç yaxşı deyildi, gözlərinə pis dəyirdi. Bu cür tənhalıq hamını bu vəziyyətə salar.

-Tənhalıq dəliliklə müşaiyət olunur. -Kişi dedi, elə bil ki, əvvəlcədən nə deyəcəyini düşünmüştür.

Bir qədər susdular. Qız gözlerini zilləyib onlara qulaq asındı. Gözləri elə iri idi ki, iki mavi almaya bənzəyirdi.

-Ona deyəsən nəsə olub, -qadın əlavə etdi.

Alvaro əvvəl ailəyə qarşı qurduğu planın baş tutmamasına görə narahat deyildi, onu qıcıqlandıran səbəb, həm də onlar arasında olan münasibətlərin yaxşılaşması idi. Evlərində gedən dava-dalaşlar artıq kəsilmişdi. Onları qonaq çağırması isə ailəyə da-

ha da təşkinlik gətirirdi. Ancaq daha dəhşətli olan başqa bir şey var idi: öz novellasına uyğun bir sonluq vera bilmirdi; və belə bir finalı görmək istəyəndə müəyyən çətinliklər onu yazmaq həvəsindən salırdı. Mütləq bir çıxış yolu tapmalı idi.

Ancaq əksinə oldu. Çıxış yolu özü onu tapdı. Səhər tezdən nəsə yazmağa cəhd etdi, lakin heç nə alınmadı. Payız günəşinin altında xəzəllə örtülmüş küçələrlə gəzməyə çıxdı. Eve qayıdanda binanın girişində Kasareslərin lifti gözlədiklərini gördü. Bir neçə selofan paket götürmüşdülər. Paketin birində kobud bir parçaya bükülmüş uzunsov bir əşya var idi. Əşyanın ucu gövdəsinə nisbətən daha enli idi. Nədənsə Alvaro həmin o əşyanın balta olduğunu düşündü. Belindən soyuq tər axdı. Alvaronu görçək, Kasareslər gülümşəyərək onunla salamladılar. Bu cür mehribanlıq Alvaronu çəşirdi və onların qeyri təbii olduqlarını zənn etdi. Dedilər ki şəhərdən, bazarlıqdan qayıdlırlar. Pilləkəndə günün xoş olmasından danışdilar və sağıllaşdilar.

Əsəbi-əsəbi tezbazar qapısını açdı. Eve girən kimi kresloya oturdu və əsəbdən titrəyən əllərilə bir siqaret yandırdı. Kasareslərin baltadan nə üçün istifadə edəcəklərinə heç şübhə etmirdi. Novellasının nə cür bitəcəyini də yəqin etmişdi. Bu zaman öz-özündən soruşdu ki, görəsən novellanı başa çatdırmaq qocanın ölümüne dəyərmi və onun qətlindən sonra artıq yüz faiz ailəni gözləyen həbsdən qaçmaq mümkün olacaqmı? Çünkü bu işdə təcrübəsi olmadıqları üçün mütləq səhvə yol verəcəklər, bununla da polisin nəzərində yayına bilməyəcəklər. Ciyinlərində və boğazında ağır sıxıntı hiss edirdi. Fikirləşdi ki, bu dəqiqli Kasareslərə zəng vurub onları niyyətlərindən çəkindirəcək və başa salacaq ki, bu sadəcə olaraq dəlilikdir. Deyəcək ki, bu maxinasiyada günahkar yalnız özüdür, Alvaro. Onları əmin edəcək ki, çox böyük səhva yol verirlər, özlərinin və uşaqlarının həyatlarını korlayırlar. Çünkü ən yaxşı halda belə, polis bu cinayətin üstünü aça bilməsə, onlar vicdan əzabi çəkməyəcəklər, məgər? Bundan sonra uşaqlarının gözlərinə necə baxacaqlar? Ancaq ola bilsin ki, artıq gec idi. Onlar buna artıq qərar vermişdilər. Yaxşı bəs o, Alvaro da görəsən öz qərarını qəbul etmişdi? Yazdığı novellanın üzərindən xətt çəkməyə hazır idi? Və əgar özünü qurban verirsə, nəyə görə başqalarını da qurban verməsin? Nəyə görə qoca Monteroya, Kasareslərə qarşı özündən də artıq rəhmlı olsun?

Bu zaman qapının zəngi çalındı. Hardasa günorta idi, o isə heç kimi gözləmirdi. Bu vaxtı kim onu axtara bilər, görəsən? Qorxudan sarsıldı. Çox yün-

gülce oldu bu sarsıntı, elə bil ki, olacaq hadisə ilə razılaşdı. O, səhv etmişdi. Kasareslər qocanı yox, məhz onu öldürəcəklər. Bir göz qırpmında fikir ləşdi ki, bəlkə Kasareslər işdən qovulma ərizəsini vaxtında geri qaytarmanın mümkün olduğunu biliib, ancaq o isə müəyyən səbəbdən bunu etmək istəməyib, onların bütün həyatını dağıdırıb və alçaqcasi na qocanı öldürməyə vadar edib. Ancaq onlar Alvaronu öldürsəydi, dağlımış həyatlarının yeganə səbəbkərindən tək qisas almayıacaqdılar, eyni zamanda onun puluna da sahib dura bilərdilər, bəlkə də halallıqla. Çünkü beyninə yiğisan qatı dumanı qovmağa çalışaraq indi yadına saldı ki, ailə ilə son görüşlərdə o da öz pulunu qoca Montero kimi möhkəm bir qutuda saxlamaq istədiyini etiraf etmişdir.

Qapının gözlüyündə baxdı. Həqiqətən də qonşusu pilləkəndə gözləyirdi, ancaq əlləri boş idi. Qapını açdı. Enrike Kasares qeyri aydın bir formada mizildəndi ki, evdə pəncərə düzəldirdi, bunun üçün də ona bir vintaçan lazımdır. Xahiş etdi ki, əger lazıim deyilsə, bir-iki saatliğina ona versin. Bu axşam gec də olsa mütləq qaytaracaq. Alvaro içəri keçməyi təkəd etdi və bir necə saniyədən sonra vintaçanla gayitdi. Enrike Kasares onu götürəndə Alvaro nədənse onun əllərinin titrədiyinə fikir vermədi.

Axşamtərəfi qadın vintaçanı qaytardı. Bir neçə dəqiqə səhbət etdi. Çıxmaq istədikdə -mənzilin qapısı yarıcıq vəziyyətdə idi və qadın sol əlilə qapının tutacağından yapışmışdı- çöñüb sağıllaşdı, elə bil ki bir-birlərini bir daha görməyəcəklər. Bu, Alvaroya həddən artıq tətentənəli göründü:

-Hər şeyə görə çox sağ olun.

Heç vaxt iyin, nə də səsin olması barədə heç düşünməmişdi. Və yəqin bu dəfə onların mövcudluğu onu belə təəccübləndirdi. Ancaq ən maraqlısı bu qeyri müəyyən inam idi ki, heç kim və heç nə ona sona çatmağa mane ola bilməz. Yamyəşil çəmənliliklə addımlayırdı. Otların, meyvəli ağacların qoxusu ətrafa yayılmışdı. Hətta peyin iyi də gəlirdi. Ancaq buna baxmayraq nə ağaç görürdü, nə də ki peyin, təkcə yaşıł ot. Bir də daşlı səmaya doğru kişnəyən ağı, mavi və qara rəngli atlar. Təpənin zərif yamacı ilə qalxırdı. Əsən quru külek onun çılpaq bədənidəki tükləri biz-biz etmişdi. Gəzdiyi yaşıł çəmənliliyi artıq arxada qoymuşdu. Təpənin yaşıł zirvəsində boz rəngli, metal səsi çıxaran quşlar uçuşurdu. Əsənlidə isə onlar donmuş tikanlar idi. Təngnəfəs halda zirvəyə çatdı və onda bildi ki, artıq heç nə və heç kim ona o biri tərəfə baxmağa mane ola bilməz. Sol əlilə ağı qapının qızıl tutacağından yapışdı, açdı və baxdı.

10

Növbəti gün qocanın supermarketdə görünməsi onu heç təəccübləndirmədi. Bu səhər onunla bir oyunu vardi, ancaq Alvaro heç evində çıxmadi. Soyuq kofe içə-içə sıqaret çəkirdi ki, birdən qapını döydüler. Qapıcı idi. Üst-başı qana bulanmışdı. Onun zarıldamasından və üzündəki dəhşətli ifadədən qocanın cəsədini tapdığını başa düşmək Alvaro üçün çətin olmadı. Bilirdi ki, hər gün evini təmizləməyə qalxırdı. Onu kreslosunda oturdu və sakitləşdirməyə başladı. Sonra isə polisə zəng vurdu.

Bir azdan bir müstəntiq gəldi. Üç nəfər polis onu müşayiət edirdi. Onları Monteronun evinə apardılar. Alvaro cəsədi görmək istəmədi. Qapıcı dayanmadı, elə hey danışındı və zariyıldı. Bir qədər sonra gələn nazik bişli, orta yaşılı bir kişi əlindəki fotokamerayla otağı və hərəkətsiz cəsədi bir neçə rakursdan çəkməyə başladı. Bundan sonra meyidin üstünü dərhal aq mələfə ilə örtdürlər. Qonşular qapının ağızına yiğmişdilər. Bəziləri hətta dəhlizə qədər soxulmuşdu. Alvaro sarsıntı keçirirdi. Qapıcı bir az sakitləşsə də danışmaqdə davam edirdi. Deyirdi ki, yazıçı deyəsən biçaqlamışdılər. Alvaro insan kütlösünün arasında Kasaresləri axtardı, tapmadı, lakin onu qəribə baxışlarla izləyən qorxmuş müxbir qızı gördü. Bir nəfər adamların arasından evə doğru özünə yol açdı. Lakin evin girişində posta qoyulmuş polis işçisi onu saxladı. Boz rəngli palto geyinmişdi bu cavan oğlan. Eynəyində hiss olunurdu ki, ali təhsilli idi. Əmin etdi ki, müxbirdir. Onu içəri buraxmayı tələb etdi. Ancaq polis, ona heç kimi içəri buraxmamaq tapşırığı aldığı dedi. Bir az sonra müxbirin digər yoldaşları da gəldilər. Vəziyyəti onlara başa saldıqdan sonra pilləkəndə oturub və yaxud sürəhəbəndə söykənərək ucadan danışa-danışa müstəntiqin işini qurtarmasını gözlədilər. Qonşular heç dağlışmaq istəmirdilər, elə bil ki dəfn mərasimine gəlmisdilər.

On beş dəqiqədən sonra müstəntiq mənzildən çıxdı. Müxbirlər onu görən kimi itələşə-itələşə yiğisidilər başına. Onlara hadisə yerində şəkillər çəkməyə icazə verdi, meyidin məruz qaldığı zərbələrə görə onun hansı növ olduğunu açıqladı, əmin etdi ki bədənin üzərindəki coxsayılı yaralar vintaçanla edilmişdir. Müstəntiqin sözlərinə görə qətl dünən axşam radələrində törədilmişdir. Təhrik fərziyyə irəli sürmək istəmirdi, ancaq divarda, şəklin arxasında olan qutu açılmış və qarət olunmuşdu. Belə bir hal heç bir şübhə doğurmurdur. Çox güman ki, qatılı bu addımı atmağa vadar edən səbəb qarət idi. Cəsa-

din qonaq otağında olması onu göstərmirmi ki, mərhum onu tanıyordu? Cünki qoca qatılı evə girməyə şərait yaratmışdır. Müstəntiq təkrar etdi ki, əvvəlcədən hər hansı bir fərziyyə irəli sürmək yersiz olardı. Cünki deyillən bütün fərziyyələr fərziyyə olaraq qalır. Hələlik əlavə ediləsi bir şey yox idi.

Alvaro evinə qayıtdı. Qonaq otağında pəncərəyə söykənərək aşağı, həyətə baxdı. Bir sigaret yandırdı və sağ əllə gözlərini ovoşdurdu. Bir az başı ağrıydı, ancaq bayaqkindan daha sakit görünürdü. İstintaqın nə ilə qurtaracağını əvvəlcədən bildirdi. Müxbirin dediyi kimi, çox güman ki, mərhum qatılı tanıydı. Yalnız qocanı tanıyan şəxs evin içində belə asanlıqla daxil ola bilərdi. Binanın bütün sakinləri qocanın qaşqabaqlı, qaradınmaz olmasından xəbərdar idi. Hamı, qapıcı, Kasareslər, müxbir qız, bəlkə də digər qonşular da yaxşı bilirdilər ki, yalnız o, qoca ilə belə yaxınlığa nail olmuşdu. Səhərlər bütün günü saatlarla onunla şahmat oynayırdı və söhbətləşirdilər. Qapıcı nəyə görə Alvaronun ondan informasiya çəkdiyini başa düşəcəkdi. İndi, Kasareslər nə üçün onun daima Montero barəsində danişdığını anlayacaqdılar. Elə, müxbir qız da qonşular arasında onun baxışlarının qəribəliyinə görə şübhələnib Kasareslərin dediklərini təsdiqləyəcəkdi. Bundan əlavə, orda vintaçan var idi. Heç kim inanmaz ki, Kasareslər onu günahlandırmadan ötrü vintaçanı götürüb'lər, cünki ideya həddən artıq ağılsız idi. Bütün şübhə Alvaronun üstünə düşürdü. Etmədiyi cinayətdə günahlandırılacaqdı. Bu çox gülünc idi. Burda yadına düşdü: "On veut bien être mechant, mais on ne veut pas être ridicule". Ancaq yox. Əgər kimsə polisə xəbər verəcəksə, bu o olmayıcaq. Cünki Kasareslər bilirdilər ki, o, onları satmaz. Ondan vintaçan istəmişdilər. "Hər şeyə görə çox sağ olun" sözleri Alvaronun yaxşı yadında idi. Həyatlarını ni puç edən Alvaronun qurduğu planların üstünü açmışdılardı. İndi bütün bunların əvəzini çıxırdılar. Elə buna görə Enrike Kasaresin işlə bağlı daha Alvarodan soruşturdular. Onda başa düşdü ki, bu bir gizli ədalət idi, cinayətdə onun eli var idi və günahkar idi. Həqiqətən də ailə bir növ ondan asılı oldu, bir növ onun icra edən eli olmuşdu. Qocanın qətlində əsl günahkar o idi, Alvaro. Irene və Enrike Kasares onun əlində bir marionet idilər. Irene və Enrike Kasares onun personajları idilər.

Bunun artıq heç bir əhəmiyyəti yox idi. Gec-tez polis onu cinayətdə günahlandıracaq. Bunun da vaxtı çatacaq. İndi ən vacibi novellanı sona çatdırmaqdır, polis onu dindirib saxlamamış. Görəsən onun nə qədər vaxtı qalıb?


Yenidən pəncərədən bayırə baxdı. Günün altın-da bir uşaq yelləncəkdə yellənirdi. Üzünü çevirdikdə Alvaro Kasaresin kiçik oğlunu tanıdı. Ona elə gəldi ki, uşaq ona baxır.

Növbəti gün indiyə qədər yazdıqlarının hamisini yenidən başdan oxudu. Hesab etdi ki, ilk yazdığı variant səhvərlə doludur. Üslubun seçimində, göstərdiyi nöqtəyi-nəzər, personajlarından tələb etdiyi baxış, bunlar hamısı təhrif olunmuşdur. Ancaq özü-özünə dedi ki, əgər səhvərini görə bilsə bəlkə gör-düyü iş əbəs yerə getməz. Səhvərlə üzə çıxarmaq, müyyəyən mənada onları aradan qaldırmaq deməkdir. Topladığı materialları nəzərdən keçirdi və fikirləşdi ki, kifayət qədər çoxdur. Buna görə də novel-ları bir növ yenidən yazmaq lazım idi. Ancaq bunu etmək üçün apardığı qeydləri, müşahidələri yenidən işləməyə ehtiyac olmayıcaq. Sadəcə artıq işləmiş olduğu novellanı bir daha işləyəcəkdir. Bəzi fragməntlər, misal üçün, giriş hissə indi çox xırdaçı görünürdü. Cünki yeni kontekstdə qurulmuş mətn əsərə yeni bir rəng qata bilərdi. Sonda başa düşdü ki, yazdıığı materialla özünün eksini, parodiyasını qurmuşdur.

Onda başladı yazmağa:

"Alvaro öz işinə ciddi yanaşındı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçun aşağı, supermarkətə düşürdü. Qayıdan kimi cemlə yağı, kofe və qızardılmış çörek hazırlayıır, radioya qulaq asa-raq qəzet oxuya-oxuya mətbəxdə oturub səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu".

*İspanjadan çevirəni:  
Məmməd MƏMMƏDLİ*



ün altın-  
çevirdik-  
Ona ele

hamisini  
k yazdıgi  
də, gös-  
eb etdiyi  
caq özü-  
elkə gör-  
xarmaq,

demek-  
ve fikir-  
ə novel-  
aq bunu  
əri yeni-  
artıq işlə-  
dir. Bəzi  
x xırdağı  
uş mətn  
a düşdü  
odiyasını

düz sa-  
qəbul et-  
şağı, su-  
ağ, kofe  
laq asa-  
əhər ye-  
tiq işdə

çevirəni:  
**MƏDLİ**



I

*Kəndimizin qadınları Gözəliydi,  
Maralıydi, Xanımıydi, Mələyidi,  
Fatma idi, Zəhra idi, Zeynəbiydi,  
İsmətiydi, Bəyimiydi, Huriydi...*

*Kişiləri şaqqalyidi, uzunuydu,  
Ürəkləri istiydi, sevgiləri sonsuzuydu  
Əvəziydi, Məmmədiydi, Yunusuydu...*

*Kişilərin savaşı da savaşdı,  
Kişilərin söyüşü də söyüşüydi  
Biri elə söyüscüldü,  
yada düşdü deyim indi  
Bədəl oğlu İbrahimdi...*

\*\*\*


*Adamlar işində, gücündəydlər,  
Adamlar əkində, biçindəydlər.  
Halal-halal əkirdilər,  
Halal-halal biçirdilər.  
Qocaları səssiz-səssiz köçürdülər*

*Biz kənddəykən öldü o il  
Mürsəl kişi, Keçəl Cəbrayıl,  
Piristav oğlu İsmayıll.*

*Ala gözlü qızlarına söz yoxuydu,  
Bibimqızı Leyla idi...  
Gülşən idi, Gülnar idi, Mahruxuydu.*

*Cavanları dəliqanlı,  
Biləkləri möhkəm idi,  
Bir azacıq ötkəm idi.*

## Xosrov NATİL



*Kefqom idi  
İlyasiydi, İltifatdı, Zeyqəm idi*

\*\*\*

*Bir söznən adamları adamıydı  
Anaları anamıydı, ataları atamıydı.*

\*\*\*

*Allahın almişlığıydi, yoxsa nəydi.  
Arılar çiçəkləri sevmədi  
Kəpənəklər çəməni,  
Qarışqalar dəni sevmədi.*

*Adam Adamı sevmədi,  
Atam anamı sevmədi,  
Anam atamı,*

Qarım da eynən məni sevmədi  
Allahın almışlığıydı, vallah.

Adamlar adamın zəhləsini tökdü  
Abrına qıslılıq qalan olmadı.  
Əmiraslandan sonra toyda-düyündə,  
Bir qarğı tütəyi çalan olmadı.  
Allahın almışlığıydı, vallah.

\*\*\*

Məni qoymadılar ağızımı açıım,  
Məni qoymadılar gözümü açıım.  
Açıım əllərimi, günəşə sarı,  
atəşə sarı,  
Gözüm açılmamış aldatdı məni,  
Kəndin dəymmiş narı,  
Qaxsimış qarı.  
Allahın almışlığıydı, vallah...

Məni aldatmağa nə variydi ki,  
Məni aldadırı Ocunun oğlu  
Şüküralının gədəsi,  
Mollanın qızı.  
Sonra aldatdılar - yalanı sevim,  
Gözəlin vətəni ana dedilər -  
Məni qoymadılar Anamı sevim.

Məni qoymadılar Adam olmağa  
Allahın evinə  
Salam verməyə, salam almağa,  
Hər gün öyrətdilər - yalanı sevim,  
Məni qoymadılar Anamı sevim.

\*\*\*

Söydülər Rəbbimin səbrinə kimi  
Söydülər atamin qəbrinə kimi -  
Məni qoymadılar Anamı sevim.

\*\*\*

Sonra da qaça-qaç  
Köchakköç düşdü  
Birisi Muğana, Şirvana gəldi,

Birisi Şəkiyə, Bakıya gəldi.  
Gələnlər ayağın sürüyüb gəldi

Şəmsəddin, Vəliş gəldi, Mürvət gəldi.  
Sürünü örtüşə ötürüb gəldi.  
Kimisi malını, kimisi elə  
Birtəhər canını götürüb gəldi.

Qurulu evləri düşmənə qalan  
Yamyaşıl yamacı xəzana qalan  
Kəndin dul qadını Səltənət qarı  
Kəbin kağızını götürüb gəldi.  
Ağlıyb, sıtqıyb, kırıyb gəldi.

\*\*\*

Gəldim bu şəhərə  
Gördüm ki, başını buladı Bakı.  
Üzümü, gözümü daladı Bakı.  
Gəldim bu şəhərə zirzəmi gördüm  
Bəlkə də əsl cəhənnəmi gördüm.

Gördüm ki, öldürdü Eldar Baxışı,  
Öldürdü İsanı (İsmayıllzadə), Məmməd Arazi,  
Hələ soyumayıb hırsı, hikkəsi,  
Yaman qaralayıb Tofiq Abdini,  
Aqil Abbası.

\*\*\*

Önümüzə yamyaşıl sərv ağacları  
Başının üstündə bəyaz göy üzü  
Təqvimdə gün çıxıb, üşüyür içim.

Şənbədən-şənbəyə səssiz bir ömür  
Qorxulu bir filmin "The end" titri.



## Sahib CAMAL

### QARIŞIB

*Bu on yaxşıya o pisin  
Hardasa beşi qarışıb.  
Bu ağıllı adamlara,  
O qədər naşı qarışıb.*

*Bu hava, su hansındandı,  
Dərdini yu hansındandı.  
Bilmirsən bu, hansındandı,  
Arvadla, kişi qarışıb.*

*Ümid qalmayıb Allaha,  
Nə axşama, nə sabaha.  
Əvvəlki kimi deyil ha,  
Dünyanın işi qarışıb.*


*Keçib günü, keçib ayı,  
Denizinə axıb çayı.  
Bir-birinə yazı, yayı,  
Payızı, qışı qarışıb.*

*Həsrətdi başı papağa,  
Ağacı gülə, yarpağa.  
Bu dünyanın bu torpağa  
Nə qədər daşı qarışıb.*

*Gözel qalıb, göz hayında,  
Şair qalıb söz hayında.  
Könlüm qalıb öz hayında  
Hamının başı qarışıb.*

### DAŞ AT

*Mənə daş atan o qədər...  
Daş at mənə, sən də daş at.  
Sən allah, yaxına gəlmə,  
Dur beləcə gəndən daş at.*



*Gün olmaz gəlib-getməyə,  
Daşın yanımdan ötməyə,  
O daşı qəbul etməyə,  
Bir dözüm var məndə, daş at!*

*Sən gəldəsən, mən getdəyəm,  
İlk misrada, son bənddəyəm,  
Sən şəhərdə, mən kənddəyəm,  
Dur şəhərdən kəndə daş at.*

*Tək özüməm, bir də sazım,  
Kənddən şəhərə nə yazım,  
Onda gözləmək nə lazım,  
İstəyirsən gündə daş at.*

*Ağıldan başın qurtarıb,  
Sənin də işin qurtarıb,  
Əlindən daşın qurtarıb,  
Bacarırsan indi daş at!*

### QOYDUM

*Bu gün aldım, səndən bir hö,  
Alınca başımı qoydum.  
Rəqib ayağını, mənsə -  
Dalinca başımı qoydum.*

Ürəyim döndü pencərə,  
Açılmadı bu pəncərə.  
Sevgi adlı bir xəncərə,  
Qılınca başımı qoydum.

*Od oldum eşqin oduna,  
Ad oldum dərdin adına.  
Gözlərin məni yadına,  
Salınca başımı qoydum.*

Ya sevincdən, ya qəmdən yol,  
Sal özünə bir həmdəm yol.  
Yolunda - sən sinəmdən yol,  
Salınca başımı qoydum.

Sinəm dağdı, mən ayağı,  
Bulud başı, çən ayağı.  
Gəldin bizə sən ayağı,  
Yalınca başımı qoydum.

Ömrünlə bir, günlənlə bir,  
Qəlbinlə bir, ününlə bir,  
Kaş görəydim səninlə bir,  
Balınca başımı qoydum.

## ÖYRƏTDİN MƏNƏ

Bir görüşüb ayrılmağı,  
Bir nəyi öyrətdin mənə?  
Aramızda heç qalmadı,  
Sırr nəyi öyrətdin mənə?

Yazıma, qışuma çəkdim,  
Çəkdim, öz xoşuma çəkdim,  
Su kimi başıma çəkdim,  
Hər nəyi öyrətdin mənə.

Dedin sözünü öyrəndim,  
Baxdın gözünü öyrəndim,  
Sevdim özünü öyrəndim,  
Gör nəyi öyrətdin mənə.

## SALIBSAN

Heç bilirsən, nə zamandı?  
Könlümdə yuva salıbsan.

Ürəyimdə ürəyimlə,  
O qədər dava salıbsan!

Bu mağmin, dunuq könlümü,  
Sevgidən yanıq könlümü.  
Sən mənim siniq könlümü,  
Nə qovhaqova salıbsan.

Baxma belə deməyimə,  
Çox yetibsən köməyimə.  
Oynamaga, sümüyümə,  
Bir yeni hava salıbsan!

## ATA YURDUMA

Mən sənin üçün bir uşağıam,  
Sənsən mənim qocalığım.  
Hara getsəm, harda olsam  
Olacaqsan ucalığım.

Sən mənim üçün bir işıqsan,  
Yaranmışam mən işıqdan.  
Eşqin ilə oxuyuram,  
Mən güclüyəm çox aşıqdan.

Sən mənim üçün bir ocaqsan,  
Odun ilə yanasiyam.  
Sevib doğma anam kimi,  
Hər an səni anasiyam.

Mən sənin üçün bir uzağam,  
"Burax məni çıxım gedim".  
Heç bilmirəm mən bu sözü,  
Dilim gəldi necə dedim.

## DÜŞÜR

Dostum İslam Sadığa

Bu dərd ilə oynamaga,  
Payıma bir hava düşür.  
Koroğlundan oxuyanda,  
Yadıma bir dava düşür.

Nə qış keçir, nə yaz gəlir,  
Nə kef olur, nə saz gəlir,  
Hərədən bir avaz gəlir,  
Hər dildən bir tova düşür!

Bu ocaqda heç nə bişmir,  
Çöldən köpür, içdən şışmir.  
Hər adama bir ev düşmür,  
Hər quşa bir yuva düşür!

## BU ADAM

Namusunu, qeyrətini,  
Atıb qurtarib bu adam!  
Nəyi varsa beş manata  
Satıb qurtarib bu adam.

Qanı coşmur durğunluqdan,  
Öz-özünə vurğunluqdan,  
Üzə bilmir yorğunluqdan,  
Batıb qurtarib bu adam.

Bir gözəlin göz dərdiylə,  
Bir az gözlə, döz dərdiylə,  
Bu dünyani öz dərdiylə,  
Tutub qurtarib bu adam.

Göynəsin, necə göynəsin,  
Yaxadan düşüb düyməsi,  
Yuxusu gəlmir neynəsin,  
Yatıb qurtarib bu adam.

Dərdi dərd olub canına,  
Ürəyi düşüb yanına.  
Deyən, ömrünün sonuna,  
Çatıb qurtarib bu adam.

## ADAMDI

Bu şairlər el içində  
Birdi-tanınan adamdı!  
Hər nəyi tanınmasa da  
Dərdi tanınan adamdı.

Ağacdan quşa nəyi var,  
Çiçəkdən daşa nəyi var,  
Ürəkdən başa nəyi var,  
Sirdi tanınan adamdı.

Özü haqdı, sözü haqdı,  
Coxdu haqqqa yaxın vaxtı.

Nə olsun ki, bir az baxtı,  
Kürdü, tanınan adamdı.

Dayazı çıx, dərini çıx,  
Hər kəsin öz yerini çıx.  
Beşdən çox yox, birini çıx,  
Dördü tanınan adamdı.

Mən çekdiyim ahın özü,  
Axşamın, sabahın özü,  
Birinci Allahın özü,  
Gördü tanınan adamdı.

## ƏL QALDIRSIN

Gedirəm mənim arxamca,  
Gələn varsa, əl qaldırsın.  
Dərdimi öz dərdi kimi,  
Bölən varsa, əl qaldırsın.

Gül yazımı, qar qışımı,  
Necə qatıb dərd başımı,  
Bu milətin göz yaşıını,  
Silən varsa, əl qaldırsın!

Heç də özünü öyən yox,  
Gendə gözünü döyən yox.  
Dildə ölürem deyən yox,  
Ölən varsa, əl qaldırsın.

Vətən mənə bir ev tikib,  
Dərdi ürəyimə çöküb.  
Bu halima qəh-qəh çekib,  
Gülən varsa, əl qaldırsın.

Öyrənib bilmək dərsini,  
Özünə gəlmək dərsini,  
Yurd üçün ölmək dərsini,  
Bilən varsa, əl qaldırsın.

## ELDİ DAHA...

Susdurubsan, danişmayan,  
Dildi daha Sahib Camal!  
Yandırıbsan ürəyimi,  
Küldü daha Sahib Camal.

Zildə bilsən, bəmdə bilsən  
Nə desən var, qəmdə bilsən.  
Həm içəri, həm də bilsən,  
Çöldü daha Sahib Camal!

Hər an səni yada salan,  
Bu gerçəkdi, deyil yalan.  
Ürəyini sevgin alan,  
Təldi daha Sahib Camal!

Baxtı vuran, baxtı udan,  
Vaxtı keçən, vaxtı udan.  
Haqqı qucan, haqqı udan  
Əldi daha Sahib Camal.

Ağla desən ağlayacaq,  
Qara desən bağlayacaq.  
Ömrü boyu çağlayacaq,  
Seldi daha Sahib Camal.

Yazı keçib, yayı keçib,  
Neçə haray-hayı keçib.  
Dərdi günü, ayı keçib,  
İldi daha Sahib Camal.

Uca dağın, alçaq təpən,  
Yoluna gül-çiçək səpən.  
Üz-gözünü hərdən öpən,  
Yeldi daha Sahib Camal.

Bulaqlanıb, dənizlənib,  
Əzizləyib, əzizlənib.  
Sevgin ilə təmizlənib  
Güldü daha Sahib Camal.

Həm dədədi, həm babadı,  
İşiqdi, sudu, havadı.  
Özü böyük bir obadı,  
Eldi daha Sahib Camal!

## ADAMDI

İyrəndim gözündən, Pu.. adamların,  
Su at, üz-gözünü yu adamların,  
Adam aldansa da bu adamların  
Çox olsa yüzündən beşi adamdı!

Kəndi bəyənməyir, şəhəri yoxdur  
Qaranlıq qəlbinin səhəri yoxdur.  
Ruh nədir, can nədir xəbəri yoxdur,  
Nə olsun cəmdəyi, leşi adamdı.

Ayri sözü yoxdur, görəkdən başqa,  
Ayri işi yoxdur, gərəkdən başqa,  
Nə desən varıdır ürəkdən başqa,  
Baxırsan sinəsi, döşü adamdı!

Tutub duman dağı, alıb qar düzü,  
Kəsib yolu-izi, edib dar düzü,  
Adamın üstündə allah var, düzü  
Özü adam deyil, işi adamdı!

Çapıbsan atını çapaqdan keçib,  
Bax bu qazanınkı qapaqdan keçib,  
Vallah çıxununku papaqdan keçib,  
Papağı olmayan əşı... adamdı?

Elə söyləsinlər, elə desinlər,  
Gətirib ürəkdən dilə desinlər.  
Barmaqla göstərib belə desinlər,  
O, Sahib Camaldı - kişi adamdı!

## MƏNİM SEVGİLİMSƏN

Qoy ürəkdən çəkim səni,  
Ay ah, mənim sevgilimsən!  
Fərqi yodur dünən, bu gün  
Sabah, mənim sevgilimsən!

Dost bilmışəm əyləmişəm,  
Gül bilmışəm iyələmişəm,  
Səni özüm eyləmişəm,  
Günah, mənim sevgilimsən!

Görməzlər görmərəm səni,  
Dərməzlər dərmərəm səni.  
Özgəyə vermərəm səni,  
Vallah mənim sevgilimsən!

Saçımı dəndən asaram,  
Dağımı çəndən asaram,  
Özümü səndən asaram,  
Budaq, mənim sevgilimsən!

Dərdimizi dümdüz eylə,  
 Qoy görsünlər gündüz eylə,  
 Mən bir desəm, sən yüz eylə -  
 Qonaq, mənim sevgilimsən.

Yoldaşdı ürəyim qəmə,  
 Dərdimi söyləyim kimə,  
 Heç kəsə sevirəm demə,  
 Dodaq, mənim sevgilimsən!

Dərd-qəm vermə, qada vermə,  
 Özgə közə, oda vermə.  
 Özün yandır, yada vermə,  
 Ocaq, mənim sevgilimsən!

Nə isti nəfəsi qoyma,  
 Nə soyuq həvəsi qoyma,  
 Qoynuna heç kəsi qoyma,  
 Qucaq, mənim sevgilimsən!

Ya kefə öpüb demişəm,  
 Ya səhvə öpüb demişəm,  
 Bir dəfə öpüb demişəm,  
 Yanaq, mənim sevgilimsən!

Yazımda ol, qışımda ol,  
 Gecə-gündüz qarşımda ol.  
 Ömrüm boyu başımda ol,  
 Papaq, mənim sevgilimsən!

Ötər illər qovuşarıq,  
 Olar nələr qovuşarıq,  
 Bir gün gələr qovuşarıq  
 Torpaq, mənim sevgilimsən!

Qurani, dini sevirəm,  
 Qinama məni sevirəm.  
 Elə mən səni sevirəm  
 Allah, mənim sevgilimsən!





**Alxan BAYRAMOĞLU**

*Filologiya elmləri doktoru, professor*

## İKİ “RÖYA”NIN HƏQİQƏT PIÇİLTILARI

**M**irzə Məhəmməd Axundov millət balalarının elmi biliklərə, əxlaqi dəyərlərə yiyənlənməsinə nail olmaq üçün müəllim, pedaqoq, şair, ictimai xadim kimi çalışmaqla kifayətlənməyib, ideya-mənəvi cəhətdən dəyərlə publisistik əsərləri ilə də çalışırdı. Onun 1910-cu ildə Gəncə "Naşiri-Maarif" cəmiyyətinin naşirliyi ilə Əhməd Hacı Həsənzadə mətbəəsində çap etdirdiyi "Röyam, yaxud həqiqətə təsadüf" əsəri bu istiqamətdə gördüyü işlərin nəticəsi kimi üzə çıxıb. Müəllif kitabə yazdığını kiçicik mürqəddimədə əsərinin mövzusu, ideyası, həyat materialına uyğun olub-olmaması haqda fikirlərini belə ifadə edir:

"Mənim bu "Röyam"ın həqiqəti barəsində hər kəsin başqa bir xəyalı ola bilər. Bunun həqiqi bir röya olduğunu qəbul edənlər olsa da, məzmununa görə, bu, həqiqətdən bir məcazdır, deyənlər və yainki büsbüütün xilafı-həqiqətdir, deyib bir iddiada bulunanlar da az olmayıacaqdır.

Mən, bu, həqiqi bir röyadır deyirəm və bu iddiada bulunub da gördüklorimi qələmə götürürəm. Hər kim hər nə fikir və xəyalda olur-olsun, kimsənin fikir və xəyal ilə işim yoxdur".

Müəllif bu röyasının "həqiqi bir röya" olduğunu, yəni real həyat həqiqətlərinə əsaslandığını söyləyərək, yuxunun burada bədii priyomdan başqa bir şey olmadığını nəzərə çatdırıldıqdan sonra oxuculara onu diqqətlə oxumağı, qurtardıqdan sonra oxuduqlarının üzərində dərin-dərin düşünməyi tövsiyə edir:

"Qarələr! Həmin kitabçanı oxuduqdan sonra bir dərin-dərin düşünün və düşündürkən sonra rəy verin. Ol vəqt siz ancaq bunun həqiqət və ya həqiqətdən məcaz

(kənar, kinayəli, təhrif eilmiş - A.B.) və yainki xilafı-həqiqət olduğuna hökm edə bilərsiniz!"

Müəyyən hazırlanmış mərhələsindən sonra müəllif cümü, yəni müsəlmanların istirahət gündəndə gördüyü işlərin, oxuduğu qəzetlərin təsiri ilə yorulduğunu və fikrini islam aləmində baş verən iğtişaşların möşgül etdiyini yazar. Eyni zamanda, göstərir ki, gün ərzində "iki məclisdə milli müzakirədə iştirak etmişdim. Bu gün həm məclisə gedib vaizin moizəsinə qulaq asmişdim. Bunnlardan əlavə təzə çap olunmuş və yeni əlimə keçmiş bitarixi-islam kitabını oxumuşdum. Yox, burada bir az sohv etdim. Kitabı bütün oxumamışdım; bəlkə üçdən bir səhifəsini ancaq oxuya bilmışdım. Kitabdan oxuduğum ancaq ərəblərin əsri-səadət. Nəbuddyən qabaq əhvalları ilə o həzrətin bəstindən sonrakı əhvallarına dair idi. Yəni, oxuduqlarım bir vaxt ərəblərin vəhşiliklərinin öz övladlarını acliq qorxusundan öldürmək dərəcəsində olub-oymaq-oymaq yaşayıb, həmişə bir-birilə dava edib, güclü gücsüzə zülm qılıb, var-yoxunu talan etməklərindən, elmsızlıklarından, dünyadan bixəbər olmaqlarından, insaniyyət, ədalət, insaf, ittifaq, kimi o saf hüsnədən bixəbər olub, bir-birlərinin mallarını halal bildiklərindən və islamiyyətdən sonra yenə bu ərəblər tərəqqi edib, ittifac və ittihadın mənasını qanıb, dünyada qoləbə bayraqlarını qaldırıb az bir müddətin əsnasında İranı, Rumu, Şimali Afrikəni, Misiri məglub edib təsriflərinə (istədikləri kimi dəyişdirmək - A.B.) göndərməklərindən, bunda kifayət etməyib Avropaya keçib Əndəlisi fəth etməklərindən, bununla belə iyirmi-otuz il qabaq o söylədiyin sifətdə olan ərəblər indi aləmə insaniyyət nə olduğunu öyrətməklərindən və indi ancaq islamiyyətin mənayi həqiqisi olan insaniyyətə xidmət etməklərindən, şəhər

lərdə məktəb, mədrəsələr bina edib cəmi ümumu ərəb dilinə tərcümə etməklərindən, ülumda tərəqqi edib, sərf (morphologiya - A.B.) , nəhv (grammatika, sintaksis - A.B.), cəbr (riyaziyyat elmlərindən biri - A.B.), nücum (astronomiya - A.B.) və ilax kimi ülumlar ixtira etdiklərindən, Bağdadda, Əndəlisdə darülfünunlar açmaqlarından və Avropa üləmaları gəlib bunlar açdığı darülfünunlarda təhsil etməklərindən... və ilax ibarət idi".

Göründüyü kimi, müəllifin yenicə əlinə keçən kitabdan oxuduğu hissə ərəblərin islamdan əvvəlki zələlat, islamın meydana gəlməsi və ərəblərin, dünyaya meydan oxuduqları dövrə aiddir. Bu dövrlər ərəblərin tarihində bir-biri ilə kəskin təzad təşkil edən mərhələləri əhatə edir. Kitabdan xüsusən ərəblərin, ümumən islamın dünyaya meydan oxuyub, yol göstərdiyi dövrü oxuya müəllifi fikir, xəyal aparır ki, görəsən, belə bir şöhrətli, hərtərəfli tərəqqi tapmış keçmiş olan islam aləmi indi, yəni XIX-XX əsrlərdə, niyə bu vəziyyətə düşüb? İndi niyə hər şey tərsinə dönüb? O zaman islam xalqlarından, islam mədəniyyət və elmindən bəhrələnən Avropadan indi niyə geri qalmışq? Bu kimi düşünə və əndişə içinde müəllifin xəyalı çəşir, fikri dolaşır. Birdən onun nəzərləri "ağacların başından sallana-sallana möğribə tərəf guya yeriməkdə olan və aləmə nur saçı günəşə sarı dikilir".

Göründüyü təbiət hadisəsinin - Günəşin hər gün qüruba enərək dünya-aləmi qaranlıqlar içində buraxılmasının səbəblərini fikrən araşdıraraq öz-özünə "min kərə" sual verən müəllif daxilən çırpınarkən "bu böht aləmində gün qürub edib, gedir. Qaranlıq çökür". O, fikirləşir ki, "görəsən, bir saat qabaq buraları nurani edən günəş neçə oldu?"

Bu ritorik sualın işığında müəllifin yadına "yenə islamın nurani günləri düşür". Və fikirləşir ki, görəsən, "bir vaxt islamiyyət aləmini günəş kimi nurani edən nə imiş? İndi o da gün kimi qürubmu etdi? Bir daha qayıtmayacaqmı? Onun vüsalı bir də bize müyəssər olmayacaqmı?".

İslamın şöhrətli keçmişindən fərəhlənib, bugünkü acınacaqlı vəziyyəti barədə dərin vətəndaşlıq kədəri ilə düşünüb, həmvətənlərinin, ümumən islam aləminin nücati üçün yollar axtaran müəllifin ümid qıçılcımlarını günəşin yenidən doğacağı fikrindən yaranan inam dolu düşüncələr alovlandırmağa başlayır. O inanır ki, islam aləminin günəşinin yenidən doğacağı gün uzaqda deyil. Bu barədə oxuyuruq:

"Burada xəyalıma bir şey daha gəldi: yox, gün qürub etməyibdir, indi də başqa bir ölkəni nurani edir. Qayıdib bir də gələcəkdir. Dünən də belə zülmət çökməmişdim? Axırı genə nuraniyyətə mübəddəl olmadımı (dəyişdirilmədim, əvəz edilmədim? - A.B.). Öyləcə də elm ki, bir vaxt aləmi-islamıyyəti nurani edən şey ondan ibarət idi - bizdən bilmərrə rugərdən olmayıbdır (üz dən-

dərməyibdir - A.B.) , qürub etməyibdir, o da gün kimi indi də başqa məmləkələri işqalandırır. İstəsək, bir də qayıtmaq imkanı yoxdurmu? Bəs, nə üçün istəmirik? Buna səbəb nədir? Bu suala cavab verə bilmədim".

Gün ərzində islam aləminə məxsus məclislərdə olub, milli məsələyə dair mübahisələrə qosulan, mullanın islam dair etdiyi vəzinə qulaq asan, ruznamələrdə islam aləmində baş verən iğtişaşlara (məhz iğtişaşlara) dair məqalə və xəbərlər oxuyan, təzə əlinə keçən kitabda isə islam tarixinin şöhrətli keçmişinə bir daha nəzər salmaq imkanı qazanaraq, müsəlman dünyasının bugünkü vəziyyətə düşməsinin səbəbləri və problemin həlli yolları barədə əndişəli fikirlər məngənəsində ikon müəllifi yenidən yuxu aparır və o, özünü qəribə bir aləmdə görür. Məlum olur ki, yuxusuna məhşər ayağı girib. Yuxuda görülən mənzərə belə təsvir olunur:

"Bir vaxt gördüm, bir vəsih və düz meydandayam. Dörd tərəf göz işlədikcə düzdür. Hər yanda dəstə-dəstə camaat durmuşlar. Milyonlar. Yüz min milyonlarca adamlar sakit-sakit durub müttəhhid (birləşmiş halda, birgə - A.B.) qalıblar. Sükut bir mərtəbədə hökm fərmadır ki, hərgələ bir nəfər qimildansa, onun səsi o saat bəlid(küt, boğuq - A.B.) olar. Durublar, amma müntəzir adamlar kimi qabaqlarına baxırlar. Bu nə həngəmdir? - deyib mən də müttəhəhir olmuşdum (onlara arışmışdım, onlarla birləşmişdim - A.B.). Bu halda hatifdən bir belə nida gəldi:

"Ya məhaşərələnnas əl-yövm əl-ziyam".

"Ədalət divanı qurulubdur. Dünyada tutduğunuz əməllərin hesabını sizdən istəmək günüdür; indi cavab verməyə hazır olun!"

İndicə başa düşdüm ki, bu nə həngəməmiş. Qiymət bərpa olubmuş...".

Əsərin əsas hissəsi bundan sonra başlayır. Bu hazırlıq mərhələsi oxucunun diqqətini islamın düşdürücü və acinacaqlı vəziyyətin ictimai-siyasi və ideya-mənəvi, sosial-iqtisadi səbəblərini araşdırmağa səfərbər edir. Belə bir bədii priyomdan Namiq Kamalın "Röyam", Azərbaycan ədəbiyyatında isə məşhur "Xortdanın cəhənnəm məktubları" silsiləsində istifadə olunub. Lakin müəyyən mənada bəhrələnmə olsa da, Mirzə Məhəmmədin əsəri bu əsərlərdən heç birinin təssiri altında olmayıb, müəllifin də qeyd etdiyi kimi, orijinal xarakter daşıyır. Bu orijinallıq daha çox onun ideya-bədii istiqamətində və təhkiyəsindədir:

Doğrudur, N.Kamalın "Röya" əsəri də simvolik xarakter daşıyır, Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" da. Ancaq N.Kamalın yazdığı "Röya" hürriyyət pərisinin dili ilə istibdad və zülm altında inləyən insanları azadlıq uğrunda mübarizəyə çağırır". Burada da təhkiyəçi-müəllif danışdıqlarını yuxuda görür. Ancaq N.Kamalın yuxuya getməsi M.M.Axundovun əsərində fərqli olaraq, insan aləminə dair qəzet və kitab oxumaq-

dan doğan yorgunluqdan deyil, akşam sərinliyinin və seyrinə daldığı ruh oxşayan mənzərənin oyatlığı kədər qarışq məstedici uyğuları altında baş verir.

Müəllifin görünüyü yuxunun mənzərələri də kifayət qədər şairənədir.

Hürriyət pərisi əsarətdə olan insanların onun üçün həsrət çəksələr də, ona çatmaq üçün heç bir cəhd göstərmədiklərini görərək cəmiyyəti belə töhmətləndirir:

"Bu necə pərəstiş əsarətidir? Bir dəfə bu parça-parça zəncirlərə baxın!"

Maraqlıdır ki, əsərin - yuxunun şərti olaraq ikinci hissə hesab etdiyimiz mənzərələri ümidi vericidir. Artıq vətən və vətən övladı hürriyət mələyinə, xoşbəxtlik, fıravənlıq pərisinə qovuşmuşdur. Bu xoşbəxtliyin üzərində hürriyət mələyinin öz paltarı kimi, lalə rəngində və ay, ulduz nişanlı Türk bayrağı dalgalanır.

Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"nda realist təsvir üsulu olsa da, o, səyahətnamə janrında qələmə alınmışdır. Bundan başqa, Xortadının cəhənnəmə daxilolma üsulu, gördüklorının təsvir və təhkiyə tərzi də özgündür.

M.M.Axundovun "Röyam, yaxud həqiqətə təsadüf" əsərində isə islam aləminin hazırlı iqtisadi, elmi, milli və mənəvi geriliyinin, onun qorb dünyasının əlində oyuncaga və əsirə çevriləsinin sosial-siyasi və tarixi kökləri araşdırılaraq, həmin işdə günahı olan təbəqə və zümrələr, bu işdə onların oynadıqları mənfi, pozucu rol üzə çıxarılır. Bu zaman daha çox ideya-mənəvi, ictimai-sosial səbəblər üzərində dayanılır. Belə bir ideya irəli sürülür ki, istismarçı qüvvələrin mənəvi-əxlaqi nəqşliklərinin, hər şeydə milli və islami dəyərləri deyil, şəxsi mənafelərini güdmələrinin nəticəsində islam dünyası getdikcə tənəzzülə düşçə olaraq bu vəziyyətə düşmüş, əksəriyyət yolunu azmış, elm və əqidədən uzaqlaşaraq nadanlılığı üz tutmuşdur.

Əsərin hazırlıq mərhələsi adlandırdığımız hissəsində müəllif təhkiyəsi hakim olsa da, yeri gəldikcə verilən daxili ritorik suallar onun ahənginə bir təzəlik gətirir. Məhşər ayağında isə daha çox mələk danışır. Doğrudur, burada sorğu-suala çəkilən təbəqələrlə mələk arasında müəyyən dialoqlar da aparılır. Ancaq üstünlük mələyin ittiham dolu monoloqlarına verilir. Əsərin əsas ideyası da bu dialoq və monoloqlarda, əsas etibarı ilə mələyin ittihamlarında açılır. Sona yaxın əvvəllər heç bir zümrə ilə danışmayıb, heç başını qaldırıb onların üzüna də baxmayan Məhəmməd əleyhissəlam, İmam Hüseyin və başqları da söhbətə qoşulurlar. Bütün bu dəyişkənliliklər, zümrələrin bir-birini əvəz etməsi, onların hər birinin özüne məxsus olan günahlarının xarakterik cəhətlərinin üzə çıxarılması və s. cəhətlər ondakı monotonluğa bir dinamizm gətirir. Lakin əsərin dilində bədiiyi mübariz ruhlu, tendensiyalı bir publisistika üstələyir. Müəllif məhşərə çəkilən zümrələrin islamiyyət,

milliyyət və vətən qarşısında etdikləri günahların, demək olar ki, hamisini mələyin dili, onun monoloqları ilə verir. Doğrudur, bu vəziyyətin təsvir olunan mənzərənin - məşhər ayağının xarakterindən irəli gəldiyini də nəzərə almaq olar. Ancaq bütün bunlar əsərin bədii səviyyəsinin aşağı olmasına haqq qazandırırmır.

"Röyam, yaxud həqiqətə təsadüf" əsəri hekayə janrının tələbləri çərçivəsində yazılib. Onun bədii səviyyəsi bir qədər aşağı və publisistik ruh üstün olsa da, qarşıya qoyulan mötləbələr, araşdırılan problemlər və irəli sürüülen ideya - islam xalqlarının tənəzzülünün səbəbləri və onun yenidən tərəqqi tapması yollarının müəyyənləşdirilməsi cəhdi dövrünə görə, aktual xarakter daşıyır. Çünkü o dövrde qabaqcıl ictimai fikir "Bizə hansı elmlər lazımdır?" problemi ətrafında bəhs açaraq, islam aləminin tənəzzül səbəblərini və yenidən inkişaf etdirilməsi yollarını müəyyənləşdirməyə çalışırdı. Bu problem ətrafında mübahisəyə qoşulanlar məsələyə münasibdə tutduqları mövqeyə görə bir neçə qrupa bölündürülər; onların bir qismi islam elmlərinə, digər qismi dünyəvi elmlərə üstünlük verirdi, başqa bir qrup həm dini, həm dünyəvi elmlərin tədrisini lazımlı bilməklə yanaşı, mili dəyərlərin, türkçülüyün qorunması məsələsini də irəli sürürdü.

Mirzə Məhəmməd Axundov "Röyam, yaxud həqiqətə təsadüf" əsərini yazmaqla həm gimnaziyanın şəriət və ana dili müəllimi, həm də pedaqoq və ictimai xadim kimi bir növ "Bizə hansı elmlər lazımdır?" məsələsi ətrafında gedən mübahisələrə qoşularaq, problemin həlli-nə münasibətini bildirməyə çalışırdı. Bunun üçün o, birinci növbədə həmin problemi yaranan sosial-siyasi və mənəvi-psixoloji səbəbləri müəyyənləşdirməyə çalışır və problemin yaranması və həlli ilə bu və ya başqa dərəcədə bağlı olan ictimai təbəqə və zümrələri məhşər ayağına - haqq, ədalət məhkəməsinə çəkirdi. Birinci növbədə "ümməti-məhzumanının üləma və füqəhası (fiqh, yəni şəriət məsələlərindən bəhs edən elm sahəsinin alımları - A.B.) hesab olunan camaat" sorğu-suala tutulur; onlar iddia edirlər ki, tamam ömürlərini cənab peyğəmbərin qoyub getdiyi dinə kömək və şəriətə rəvac verməyə çalışıblar". Odur ki, əvəzində özləri üçün "muzd", yəni axırətdə tominat istəyirlər. Gördüklori işlərə sübut üçün islama dair çap etdirdikləri cildlərlə kitabları misal götürirlər.

Lakin mələyin onlara cavabından və götirdiyi dəlillərdən məlum olur ki, bu zümrə şəxsi mənfəəti üçün məscidi baqqal dükənинə çevirib. Yazdıqları və ya yazdıraraq çap etdirdikləri kitablarla bəlli şəriət (şəriətin bənəsini, burada Məhəmməd peyğəmbərin - A.B.) söylədikləri sözlərin hər birini neçə libaslara geydirib camaati zəlalətə salıblar, öz nüfuz dairələrini artırmaq üçün islami təriqətlərə parçalayıblar. Quranda müsləmanların elmi biliklərə yiylənlənmələrinin vacibliyini məsələsinin

üstünə öz mənafeləri naminə pərdə çəkərək islamın şərtlərini və qanunlarını təhrif etmələri haqda mələk onlara belə bir ittihadnamə oxuyur: "Müsəlmanları istismar etmək üçün onları islamdan bixəbər saxlayıb Allahdan da, peyğəmbərdən də uzaq saldınız..."

...Həqiqəti - islamiyəti düşünməsinlər və bizim dediklərimizə tabe olsunlar, deyə başqa elmlərin təhsilini haram və təhsil edəni təkfir etdiniz! Lakin orasını unutdunuz ki, müsəlmanlar üçün beş vaxt namazı və namaz içinde müqəddəmat namazı sahibi-şəriət vacib buyurmuşdu! Halbuki müqəddəmat namazda təbabəti, hifzüssihəni (səhhətin qorunması və onun xəstələnməsinin qarşısının alınması haqda tibbi elm, burada, gigiyena - A.B.), həndəsəni, elmi-nücumu, coğrafiyanı, elmi-hüququ lazımlı tutmuş idi...

Şəriət kəsb (qazanc, məşgülüyyət - A.B.) və ticarəti ibadətlərin əfzəli qərar qoymuşdu. Və halonki (halbuki, o halda - A.B.) bunları mükəmməl hesabı, elmi-əşyani və mərifəti-məaddəni, elmi-sənət və ticarəti, mühəndisliyi və ümuma davanın özünün və cümlə məlzumatının (ayrı-ayrı növlərinin - A.B.) elmlərinin və sənətlərinin hamısını lazımlı tutmuşdu!

Peyğəmbərin elm barəsində fərmayış (buyurduğu, əmr - A.B.) etdiyi hədislərin üstünü örtdüñüz və örtə bilmədiklərinizi dəxi başqa-başqa məna etdiniz! İslamiyyətin əsl bünövrəsi hürriyyət üstündə görülmüş ikən, siz müsəlmanları avam saxlayıb, istibdad altında əzdiniz!".

Bununla Mirzə Məhəmməd demək istəyirdi ki, şəriətdə heç də hər hansı elmin oxunması, insanların şəxsi və hüquqi azadlıqları qadağan olunmayıb. Bəniyi-şəriət bütün elmlərin öyrənilməsini və həyata, dolanışığa, insanların rifahına və tərəqqisinə tətbiqini zəruri hesab edərək, bu əməllərin vacibliyi barədə müqəddimət namazını da nazil edib. Ancaq din xadimləri sonradan onu eybəcər hala salaraq, şəriətdən öz həmvətənlərini və doğmalarını istismar vasitəsi kimi istifadə ediblər.

Mollaların dini nə şəkildə saldıqlarını rühaniılərə əyani şəkildə göstərmək üçün Mələk buyurub verir. Az sonra iki şəxs götürülür. Bunlardan biri son dərəcə cazibədar və nurani cavan, digəri isə üz-gözü eybəcərləşdirilmiş - ağızı əyilmiş, gözləri çəp və domba, bədəni çapılıq-çapılıq, qulaqları palaz boyda və cırıq-cırıq edilmiş, həm də uçum-uçum üçunan vəziyyətdə dayanıb başını aşağı salıb. Həmin nurani cavan o birinə baxıb ağlayır. Mələk bu mənzərəni göstərərək bildirir ki, o nurani cavan əsl Qurandır, bu eybəcər hala salınan isə sizin əməllərinizlə ağlar günü qoyduğunuz Quran.

Demək, Mirzə Məhəmməd islamın, Quranın yenidən islahı, zəmanəyə uyğunlaşdırılmasına da tərəfdar deyil. Onun fikrincə, Quranda bütün dövrlər üçün lazımlı olan ideya və əməllər, qanun və tapşırıqlar, insanların və cəmiyyətin inkişafına, tərəqqisinə xidmət edən fikir və

ideyalar kifayət qədərdir. Odur ki, onu atmaq və ya dəyişdirmək, dövrə uyğunlaşdırımağa çalışmaq yox, sadəcə olaraq, olduğu kimi, təhriflis-filansız, ondan heç bir çirkin məqsəd üçün istifadəyə çalışmadan dərindən öyrənmək lazımdır. Əgər Quran olduğu kimi qavranalsa, əvvəller ərəbləri o yarımvəhişi, sərgərdan və dağınıq vəziyyətdən dünyaya hakim olub bütün insanlığa ədalət, mərifət, istiqlaliyyət dərsi keçmək səviyyəsinə qaldırdığı kimi, hazırkı müsəlman dünyasını da o səviyyəyə qaldırır.

M.M.Axundovun islam dininə, onun incəliklərinə dərindən bələdliyi, islamın hədis və qanunlarına dair dərslik yazdığını da məlumdur. "Röyam, yaxud həqiqətə təsadüf" əsərində ərəblərin islamdan əvvəlki yarımvəhişi vəziyyətlərindən də danışlığı kimi, "Əqaidi-əl müsəlin" dərsliyində onların acliqdan öz uşaqlarını yemələrindən və bunu qadağan edən hökm barədə yazırı:

"Bu hökmün nazil olmasına səbəb o oldu ki, keçmişdə ərəblər acliq qorxusu ilə tazə doğulan uşaqlarını öldürdürlər. Buna görə Allah-teala bu ayəni göndərib, övladlarını öldürməyi haram, qadağan etdi. Belə ki, onlara tərbiyə verib bəsləməyi və elm öyrətməyi vacib etdi və onlara bildirdi ki, ruzini verən allahdır".

Hədisdən də məlum olur ki, islam dininin başlıca məqsədi adamları insanlığa, ağıl, şüur və düşüncəyə, elmi bilikləri əldə etmək və gənc nəсли də bu nemətlərə çatdıraraq, cəmiyyətin tərəqqisinə, firavan və zəngin yaşamasına nail olmaqdır. Bu dinin digər hədisləri də insanlığın ləyaqət və şərəfinin qorunmasının, qayğısına qalmağı bu və ya başqa şəkildə təbliğ, təlqin və tələb edirdi. Onun anlaşıqlı dildə olub, real hayatı, ərəblərin gündəlik qayğı və problemlərini əks etdirməklə yanaşı, bəşər svilizasiyasının özünəqədərki uğurlarını özündə sistemli, elmi şəkildə ümumiləşdirərək, inkişaf etdirməsi və digər cəhətləri az bir zamanda böyük bir ərazidə kütlələrin qəlbini hakim kəsilməsi ilə nəticələndi. Bu dində azadlıq da, demokratiya da, ailə, təsərrüfat qayğıları da, mənəviyyat və əxlaq qanunları da, elm və texnikanın nailiyyətlərinə yiylənmək tələbi də, qadın və uşaqlara, ailənin sağlamlıq və saflığı qarşısında məsuliyyət hissi də, vətənə bağlılıq və onun təəssübünü çəkməyə qabil və hər zaman hazır olmaq çağırışı da vardır. Lakin cəmiyyət həyatında şəxsi maraq və mənafə ehtirasları, mövqə və şöhrət ehtirasları qızışdırıcıq dinin ayrı-ayrı aya, surə və hədisləri təhrif olunmağa başlandı. Onun dövr və zamanla müvəzəti olaraq zənginləşdirilməsi, təzələşdirilməsi öz istiqamətini pisliyə, təhrif və subjektiv meyllərə doğru dəyişdi. Mənəviyyatda və əxlaqda başlanan sosial-psixoloji aşınmalar get-gedə dərinləşməyə başladı. Sınıfların yaranması, əhalinin təbəqələşməsi "insan insanın dostu və qardaşdır, bütün müsəlmanlar bir-birinə qardaş olub, biri digərinə əl tutmalıdır" kimi prinsipləri arxa plana keçirməyə başladı...

Mirzə Məhəmməd Axundov bu qanuna uyğunluqla-  
rin tarixi-ictimai və sosial-siyasi köklerini dərk etmədən  
bütün səbəbləri ayrı-ayrı təbəqə və zümrələrin dinin  
göstərdiyi yolu azmalarında görür. Odur ki, Mələyin di-  
li ilə məhşər ayağında olan bəy, xan və hakimləri ülə-  
maların əlindən yarımcən bir vəziyyətdə qurtaran həm-  
cinslərinin, həmvətənlərinin qanını sormaqda günahlan-  
dırır. Və bildir ki, özlərini bəyzadə, xanzadə adlandırmalı  
onların günahlarını yüngülləşdirmir. Bir də ki,  
onların bu cür iddiada olmağa heç haqları da yoxdur.  
Odur ki, mələyin ittiham dolu nidası belə eşidilir:

"...Sizin gördünüz işlər sizi bir insaniyyətdən de-  
yil, heyvaniyyətdən həm kənar cılardır! Heç bir heyvan öz  
həmnövünə və həmcinsinə əziyyət və azarı rəva gör-  
məyirdi, amma siz görürsünüz! Siz insan surətində bir  
növ qurtlar idiniz ki, bəni növünüzü hər gunə zülm et-  
məkdən qəflət etməyirdiniz! Qurtlar ancaq ölürlərini ye-  
yırlar, amma siz adlarını üləma və füqəh qoyan cəllad-  
ların xəncərlərinin altından qurtaran nimcan yox, meyit  
halına gəlmış həmcinslərinizin qanını sorurdunuz! Bu  
gündü günü xəyalə götirməyirdiniz! Siz dünya əziz və  
biçarə camaati özünüzə bəndəyi-fərmanbərdar (fərma-  
nı, hökmü yerinə yetirməyə hazır olan, hökmə tabe,  
itaat edən - A.B.) bilirdiniz! Sizə bu izzəti verən kim  
idi? Və nə idi?..

Ey dünyada füqəranın ciyər qanını soran tayfa! Siz-  
dən dübarə sual edirəm ki, nə səlahiyyət ilə füqəranın  
malını özünüzə halal bilib bir iş görmürdünüz? Biz bəy  
idik, xan idik, hakim idik, deməkmi istəyirsınız?"

Göründüyü kimi, burada istismarçı sınıflar, onların  
nümayəndələrinə, törətdikləri əməllərə, ümumən biri-  
nin digəri üzərində hakimlik edib, onun hesabına öz ho-  
yatını naz-nemət içində keçirməsi işinə qarşı kəskin eti-  
raz və nifrot var. Ancaq bu vəziyyətin yaranma səbəb-  
ləri haqda heç bir təsəvvür yoxdur. Əvvəzdə füqəraya,  
kasib-kusuba sonsuz şəfqət və məhəbbət var. Bu şəfqət  
və məhəbbəti onlara olunan müraciətin tonunda və  
məzmununda bütün aydınlığı ilə görmək olur. Məsələn,  
mələk onlara "Ey ümməti-mərhümə adlanan ümməti-  
məzlmə! Gəlin irəli!" - deyə müraciət etdiyi kimi, in-  
diyədək sorguya tutulan təbəqələrin heç biri ilə danış-  
mayıb, onları özünə ümmətliyə qəbul etməyən Pey-  
ğəmbər fəqir-füqərəni görəndə onların görkəmlərinə  
dözməyib həm özü ağlayır, həm də ətrafindakıların aq-  
lamalarına səbəb olur. Sonra "cənab Peyğəmbər minbə-  
rin iki pillə yuxarısına çıxıb, həsrət və mehribanlıq gö-  
zü ilə camaati nəzərdən keçirib, ağlamsınib deyir:

"Ey məzlmum ümmətim! Ey qövmsüz yetimlər! Ey öz-  
lərini mənə varis bilənlərin əlində əsir və dəstgir (dus-  
taq, əsir - A.B.) olan camaat!"

Əgər əsərdə kasib-kusuba daha çox şəfqət varsa,  
maarifpərvər ziyanlılara həm də rəğbət, ümid var. Onlar  
islamın, tərəqqi və inkişafın qeydkeşləri hesab olunur-

lar. Bu adamlar öz dedikləri kimi, mollaların, bəylərin  
əlindən olmazın zümlər görübər. Gözləri baxa-baxa  
onların islami, islam ümmətini nə günə qoysalarına  
ürək ağrısı ilə döyüblər. Axırda onların səbr kasaları da-  
şış biçarə camaati bunların əllərindən xilas etmək üçün  
qiyam qaldırıqdə şeyx fəzlullahlar və Mir haşimlər İra-  
ni, ələlxüsəs Təbrizi qan dənizinə döndərib. Odur ki,  
onlar "dad, dad! Mollaların əllərindən! Aman, aman  
bəylərin, xanların əllərindən! Dad istərik, ya Rəsülul-  
lah! Bu gün divani-ədalət qurulubdur, biçarələrin qisası-  
ni istərik!...." - deyə Peyğəmbərdən imdad, kömək  
umurlar.

Məhəmməd peyğəmbər Allah-təaladan bunların ar-  
zularının yerinə yetirilməsini xahiş edir. Və islamın bu  
günə düşməsində əli, əməli olanlar cəhənnəm oduna  
atılırlar. Peyğəmbər öz dininin fədai və mücahidlərinin  
yaralarına məlhəm qoymaq üçün cəhənnəmin bir tərə-  
findən qapı açdırıb islama, müsəlmanlıqə sədəmə yeti-  
rənlərin necə əzab çəkib öz cəzalarına yetişdiklərini on-  
lara göstərir. Qarşısında açılan mənzərənin dəhşəti  
müəllifi yuxudan oyadır...

Bütün bu təsvir və təhlillərdən görünür ki, Mirzə  
Məhəmməd müsəlmanlığın xilasını islam dininin xalqa  
təhriflisiz çatdırılmasında görür. Onun fikrincə, əgər belə  
olsa, hər kos öz məsuliyyətini, qiyamət gündündə onu nə  
kimi sınaqların gözlədiyini dərk edər və öz həmcinsinə,  
həmmillətinə zülm etməz. Hami bir-birinə arxa və kö-  
mək durar, gənclər valideynlərinin himayəsi ilə elmi bi-  
lliklərə yiyələnib islamin gələcək rövnəqli, şöhrətlə gün-  
lərinin təminatçısına çevrilərlər. Hər şeyin birdən-birə  
götürilib Təbriz üşyanına və fədailərin faciəli aqibətləri-  
nə bağlanması da Mirzə Məhəmmədin hadisələrin yal-  
nız üzdə olan tərəflərini görə bilməsindən, ideya-siyasi  
savadının möhdudluğundan irəli gəlir.

Əlbəttə, M.M.Axundovun, digər vətənpərvərlər və  
mullanəsreddinçilər kimi, Təbriz üşyanına rəğbət və  
məhəbbəti təbiidir. Lakin həmin hadisənin birdən-birə  
"Röyam, yaxud həqiqətə təsadüf" əsərinə götürülməsi  
yerinə düşməyib. Halbuki, oxucuya təqdim olunan hər  
bir fakt və detal ideya-bədii cəhətdən nə qədər kamil iş-  
lənsə, onun təsir gücü o qədər çox olar. Ancaq, təəssüf  
ki, bu cür vətənpərvərlik duygusu ilə yazılmış bir əsər-  
də populizm bədiiliyi üstələmişdir.

Bununla belə, Mirzə Məhəmmədi əlinə qələm alma-  
ğa sövq edən məqsəd və məramın özü onun vətənpər-  
vərliyindən, öz xalqının xoşbəxt gələcəyinin təmin  
olunmasına kömək cəhdindən irəli gəlib, təqdir olun-  
mağa layiqdir. Burada o, hər şeydən əvvəl vətənpərvər  
ziyali, demokratik görüşlü maarifçi və millətin xoşbəxt-  
liyi, vətənin abadlığı amali uğrunda dönmədən çalışı-  
malarız, təəssübəş bir vətəndaş yəziçi, müəllim, peda-  
qoq və publisist kimi rəğbət doğurur.

## Yafəs TÜRKSƏS

### MƏN BU MƏHƏBBƏTİN SONUN BİLİRDİM

*Mən bu məhəbbətin sonun bilirdim,  
mən bu ayrılığa hazırlaşdım.  
Bilirdim doğulub özümdən böyük,  
bilirdim doğulub sözümdən böyük.  
Bilirdim bu sevgi çiçək kimidi  
sinəmdə açılıb solmaq üçündü.  
Bir qara bulud tək çöküb qəlbimə  
bir tufan qoparıb gedəcək bir gün.  
Kəpənək çiçəyə toxunan kimi  
mən bu məhəbbətə dəyib ölürdüm.  
Şərab peymanədən tökülen kimi  
hər gün ürəyimi əyib ölürdüm.  
Sixirdim qanıma dolan sevgini  
gözdən dañıcı-damcı sixib süzürdüm.  
Çekirdim dilimdən, dodaqlarından  
dartırdım əlimə dolan sevgini  
qoymurdu mənim alan sevgini  
dolansın ruhumun yan yörəsinə...  
Beləcə əzabə hazırlaşırdım,  
beləcə dözümə hazırlaşırdım.  
Özümdən-sözümdən böyük bir eşqi  
bilirdim alacaq bu ögey tale.  
Amansız həyatın razılığının  
bəlkə əzab kimi gəlib ömrümə  
göynətmək üçünmüş məni bu sevgi.  
Bildim ki, sonrakı ayrılıqlara  
öyrətmək üçünmüş məni bu sevgi.  
Daha sevgilərin sonu tanışdır  
daha dözümlüyəm ayrılıqlara...*



### DAHA SEVMİRƏM SƏNİ

*Rişxəndi yüz illik əmanət kimi  
yaman qoruyursan baxışlarında.  
Sevmək istədiyim həminki qızsan*

*heç bir əl dəyməyib naxışlarına.  
Sözlərin həminki, qalib turşuyub,  
gülüşün əvvəlki ədalığında.  
Daha xanlığından düşüb düşüncən  
qalib əvvəlki xan gədalığında.  
Elə köhnəlmisən, elə gerisən  
köhnə dəbli donun təzə görünür.  
Özünə vurğunluq, pis vurub səni  
özündə, sözündə məzə görünür.  
Çoxdan ayazımış, itmiş bir hissin  
yenə də yerinə əl uzadırsan.  
Yenə şöhrətpərəst, yenə də miskin  
yenə o kütbein, yazıq qadınsan.  
Mən səndən yüz illik bir yol keçmişəm  
yüz il arxadadı o yatmış tənin.  
İndi bu ağılnan, bu ürəyinnən  
özünə əl qatma, sevmirəm səni.  
Get, lap arxayın ol, sevmirəm səni*

### İNDİ ƏYRİ XƏTLƏRƏ MƏN PARALEL GEDİRƏM

*Yetmədi harayına fəlsəfə dəftərləri*

nə də müəllimlərin köhnə səfsəfələri.  
 Mən həyatı həyatın özündən öyrənirəm,  
 yollarım bağlananda çay kimi.  
 Yeni məcra açıram özüm  
 dolambacdan öyrəndim zirvələrə yetməyi.  
 Şəlalədən öyrəndim məqsədimə çatmağι.  
 Sevib ölmək öyrəndim payız çiçəklərindən.  
 Yerimdə boy atıram yolum bağlı olanda,  
 dalgalardan öyrəndim çırpılıb çəkilməyi.  
 Ciğirlərdən öyrəndim yarganları keçməyi.  
 Ağaclardan öyrəndim baş-başa yaşamağı,  
 Təbiətdən öyrəndim dostluğunu daşımağı  
 Öz silahıyla vurram indi yalançıları  
 Daha firıldaqçılar çox acizdi əlimdə  
 İndi bezib əlimdən ekoistlər, gopçular  
 Əyilib ağızı indi önumdə əyrilərin.  
 Ta acizdi önumdə qırırlımlar, sapmalar  
 Bütün əyri xətlərə ta paralel gedirəm.

## MƏN YAPMA BİR ƏJDAHA

Coxdan ram eləmişəm,  
 içimdəki tufanı.  
 Ürəyim əlimdədi  
 idman rezini kimi.  
 "Çiçəklərin" tikanın  
 özünə qoxladıram...  
 Palitramda eşqlərin  
 min bir xaotik rəngi.  
 Liramda duyğuların  
 duyğusuz bir ahəngi.  
 Gülümsər "mələklərin"  
 adamdan kulonları  
 köhnə tanışlarımdı.  
 Geriyə boyylanıram  
 köhnə həyatım sanki  
 köhnə yanlışlarımdı.  
 Bircə-bircə boğuram  
 ilan gülüşlərini.  
 Böyrümdə gəzdirirəm  
 hürən əqidələri  
 xaltalı köpək kimi.  
 Şeirbaz iblislərin  
 başın döyəcləyirəm  
 Apollan əsasıyla.  
 Qaralmış sevdaları

həyasız Veneranın  
 sifətinə çırpıram.  
 Çaqqal-çuqqal yanında  
 ulaşa bilmir daha,  
 tülkü'lər quyruqsuzdu.  
 Bu həyat bir karnaval,  
 mən yapma bir əjdaha.  
 Tuturam mərdliyimin  
 cirilmiş yaxasından.  
 Vicdanımı hər saat  
 eləmirəm narahat.  
 Cırtlayıram tum kimi  
 yalançı hay-küyləri.  
 Körpə sevgilər tez-tez  
 boğulur əllərimdə.  
 Dost axtarışı yoxdu  
 daha əməllərimdə.  
 Məni aldatmaq çətin,  
 məni qorxutmaq çətin!!!  
 Yeriyirəm üstünə  
 köhnə əmanətlərin..  
 Yeriyirəm üstünə  
 əski dəyanətlərin...

Məni diz üstə qoyan  
 dəyərlər dizim altda.  
 Tanrımlı səni bilmirəm,  
 hər şey bir mum kimidi,  
 mən yapdığını həyatda.

## DAHA ÖLMƏK İSTƏMİRƏM

Özümü öldürürəm  
 hər an, hər dəqiqə, hər saat...  
 Özümü öldürəndə  
 açılır üzümə qapılar,  
 açılır "həyat"...  
 Üzümə gülürlər, özümü öldürüb,  
 özüm olmayanda!  
 Özümə gülürlər, özüm olanda...


Ox!.. Nə rahat keçirəm  
 saxtalıqlardan özümü öldürəndə.  
 Vicdansızlıq, yalqaqlıq,  
 xudbinlik yanında rahatlanır.

Bayağı şablonlar, nadanlıq, kütlük  
böyrümdə xumarlanır.  
saqlıq deyir tabutum üstə...  
Yeriyir üstümə  
şərəfsiz şüarlar, biganəlik;  
qeyrətsizləşmiş kübarlıq,  
saçı çallaşmış, çaqqallaşmış  
ağsaqqallaşmış bürokratlıq  
üzgörənlik.

Xəyanət, bazarlıq, məzhəkələrin  
yanağı allanır.  
Bu "həyat" dediyimiz  
"qardaş"laşır sevinclə  
üst-başına şirmanır.

Özümü öldürəndə  
qurd quzuya otlayır,  
qoyun-quzu qurdlayır,  
köpəklər yallanır...  
Özümdən heç nə qalmır  
özümü öldürəndə  
Tez-tez diriləm gərək,  
özümü yaşatmağa.  
Məni qınamasınlar,  
yanımcı dolaşanlar.  
Dirilmək hamı kimi  
mənim də adı haqqım.  
Sizin üçün inanın,  
ölmüşəm milyon kərə.  
həyat üçün ölürem.  
Bu ölümün içində  
məni tənha qoymusuz,  
sizlər də milyon kərə.

Çoxuna inamım yox,  
ümid qalib Allaha.  
Ən əzizlər üçün də  
ölmək istəməm daha!  
Ölüb sizə oxşadım,  
sevdiniz məni dostlar.  
Özümü yaşatmağa  
dirilmək haqqım da var.



Zeynal VƏFA

## BİL Kİ, MƏNƏM

Sənsiz ömrüm səadətə beh deyil,  
Otlar üstə göz yaşımıdır, sel deyil,  
Saçlarımı sıgal çəkən meh deyil,  
Bil ki, mənəm, bil ki, mənəm, bil ki, mən.

Ləl içindən qara daşı seçirsən,  
Gəl oxunu ürəyimə keçir sən,  
O yol ki, var, tapdalayıb keçirsən,  
Bil ki, mənəm, bil ki, mənəm, bil ki, mən.

İldirimam - zülmətini dağlayan,  
Gur bulağam - boz səhranda çağlayan,  
Bulud deyil evin üstə ağlayan,  
Bil ki, mənəm, bil ki, mənəm, bil ki, mən.

Quş deyiləm qonam min bir kol üstə,  
Əgər gəlsən gəzdirərəm qol üstə,

*Bir qurumuş ağac görsən yol üstə,  
Bil ki, mənəm, bil ki, mənəm, bil ki, mən.*

*Mən pambığam çaxmağının qorunda,  
Mən balığam həsrətinin torunda,  
Fəryad qopsa Məcnunların xorunda,  
Bil ki, mənəm, bil ki, mənəm, bil ki, mən.*

## BAĞIŞLASIN, QAYITSIN

*Qəlb ocağı daim qızmar közlüyəm,  
Bir söz üstə yandırılmış sözlüyəm,  
Yar gözündən düşüb sinmiş gözlüyəm,  
Bu gözlüyün şüşəsini kim salar?*

*Dəyirmandım külək qırdı pərimi,  
Min arx tutmaz bu xəcalət tərimi,  
Nəsimi tək soysalar da dərimi,  
Deyin ondan üz döndərən deyiləm.*

*Aman Allah, bu il necə nəs ilmiş,  
Bu ayrılıq nə çovğunlu fəsilmiş,  
O gedəli axar suyu kəsilmiş  
Bir çaylağam, deyin ona qayıtsın.*

*Bu dünyada ondan özgə yarım yox,  
Vüsaliydi mənim varım - varım yox,  
Bütöv ikən yarım qalıb, yarım yox,  
Yarım gəlib kaş qovuşa yarimla.*

*Otağında daraq qalıb, tel hanı?  
Asılqanda kəmər qalıb, bel hanı?  
Bir vaxt ona elçi gedən el hanı?  
Bir də gedə, dilə tutub qaytara.*

*Öz yarıdır, öz yarına ərk edən,  
Günahsızdır günahını dərk edən,  
Hər söz üstə sevdiyini tərk edən  
Günahkardır, "günahkaram" qayıtsın.*

*Qoymayın ki, can bədəndən üzülə,  
Aramızdan bir Araz da süzülə,  
Yoxsa hicran vüsallaşmaz yüz ilə,  
Səhv etmişəm, bağışlasın, qayıtsın.*

## MƏZAR YOLUNDA

Yetişdi bir ömrün ayrılıq dəmi,  
 Üzür ən sonuncu sahilə doğru  
 Ciyin dalğalarda bir tabut gəmi.  
 Bir həsrət göynədir ürəyimizi,  
 Heyf ki, heyf ki, bu dağ ciyinlər,  
 Öləndə axtarış tapırlar bizi.

Elə ki, eşidir ölüm sözünü,  
 Paxılıq gözlərdən atır özünü.  
 Böhtan qorxusundan qol-qanad açır,  
 Dərhal dodaqlardan sürüşüb qaçır,  
 Gizlənir bir qaya, bir kol dibində,  
 Yasdan vaxtsız qaçan adamlar kimi.  
 Qorxurlar kükrəyib axınlaşmağa,  
 Qorxurlar məzarə yaxınlaşmağa,  
 Birdən onları da dəfn edən olar.

Qəzəb dalğaları ləpəyə dönür,  
 Daşlaşan vicdanlar ipəyə dönür.  
 Ürək büllürləşib yanır zər kimi,  
 Namərdlik bədəndən çıxır tər kimi.  
 Yaltaq kişiləşir, müti ərləşir,  
 İblislər çevrilib peyğəmbərləşir,  
 Bu məzar yolunda, məzar yolunda,  
 Bəs niyə, bəs niyə məzar yolunda?  
 Mərmər prospektlər harda qalıb ki,  
 Nurlu kabinetlər darda qalıb ki,  
 Bu tozlu, torpaqlı məzar yolunda  
 Əyri cığırları tərk edir insan,  
 İnsan olduğunu dərk edir insan?  
 Anlaya bilmirəm bunu doğrusu,  
 Necə də güclüymüş ölüm qorxusu.  
 Heyrətlə baxıram bu "mələklər"ə,  
 Çağlayır qəlbimdə alovlu bir səs:  
 Beləcə dənəydi evinə hər kəs,  
 Beləcə çıxayıdı prospektlərə,  
 Beləcə, beləcə  
 mələk donunda,  
 mələklik hər ömrə bir tacdır axı,  
 dünya mələklərə möhtacdır axı...



## BİRLİKDƏN VƏ ƏMƏKDASLIQDAN BAŞQA YOLUMUZ YOXDUR

*Müsahibimiz Türkiyənin Azərbaycandakı sabiq Mədəniyyət və Tanıtma müşaviri  
Fəthi Gədiklidir*

- Fəthi bəy, üç ildir ki, bu şərəfli vəzifədəsiz. Bu illər ərzində hansı işləri gördünüz?

- 2004-cü ilin iyun ayının 14-dən bu vəzifədə çalışıram. Burada olduğum müddət ərzində Türkiyə və Azərbaycan arasında mövcud olan mədəni əlaqələrin daha da inkişaf edərək gücləndiyini zənn edirəm. Doğrusu, bu iki ölkə arasındaki mədəni münasibətlərin tarixi çox qədim və ayrılmaz olsa da görəcək işlər sonsuzdur. Bu baxımdan nə qədər çox iş görülsə də yenə az olacaq. Əslində, bu işdə nə dərəcədə bacarıqlı olduğumu biliyəm. Vəzifə müddətimlə bağlı çox qısa bir hesabat vermək lazımlı gəlirsə, aşağıdakılardan önə çəkilə bilər:

Vəzifəyə başladığım gündən bəzi musiqi konsertləri, xəttatlıq sərgisi, terror mövzusunda beynəlxalq karikatura yarışması sərgisi, türk filmləri festivalı, turizm tədbirləri və kitab təqdimatları keçirilib. Müşavirliyimiz sponsor vasitəsilə bəzi kitabların nəşr edilməsinə və YOM türk dünyası mədəniyyət dergisinin inidiyə kimi 6 nüsxəsini buraxmağa nail olub.



Müşavirlik adından qəzetlərə, dərgilərə, radio və televiziya kanallarına dəfələrlə müsahibələr verib, canlı yayılarda iştirak etmişəm.

Bir neçə kitaba redaktorluq etmiş və rəy yazmışam.

Yüzlərlə hökumət və qeyri-hökumət təşkilatlarının keçirdiyi iclaslarda iştirak və çıxışlar etmişəm.

Azərbaycanda çap olunan bir sıra kitab və dərgilərin Türkiyənin müxtəlif kitabxanalarına çatdırılmasına, dissertasiya yazan tələbə və aspirantların ehtiyac duyduqları kitab və çap materialları ilə təmin edilməsinə yardımçı olmuşam.

Müşavirliyimiz Azərbaycanın KİV mənsublarının Türkiyənin müxtəlif bölgələrini ziyarət etmələrinə şərait yaratmış, bəzi televiziya qruplarının çəkiliş aparmasına kömək götsərmişdir.

Sonda Türkiyə-Azərbaycan mədəni əlaqələrinin bundan sonra da yüksələn xətt ilə inkişaf edəcəyinə əminliyimizi bildiririk. Çünkü eyni tarixi və mədəni köklərə bağlı olan bu iki döv-

lətin irəli sürdürü siyaset bunu tələb edir. Bim birlikdən və əməkdaşlıqdan başqa yolu muz yoxdur.

**- Azərbaycanda olduğunuz müddətdə çağdaş ədəbiyyatla bağlı hansı fikirləriniz yarandı?**

- Son illər müstəqillik dövrünün ədəbiyyatı dünya ədəbiyyatı ilə ayaqlaşır. Yazarlarımız ayrı-ayrı mövzulara toxunurlar. Bəzən Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmamasından şikayətlər olsa da, məncə, bu, yalnız fikirdir. Düzdür, dil problemləri ola bilər. İndi ingilis dili dünyada hakim dildir. Ancaq bu o demək deyil ki, Azərbaycan ədəbiyyatı geri qalır. Son dövrlər çox gözəl ədəbi məhsullar ortaya çıxır və bu get-gedə artacaq. Azərbaycan ədəbiyyatının dünyaya çıxmasının narahatlığı ilə razılaşmamaq görülən işlərdən yaxşı işdir. Bu, insanları daha böyük işlər görməyə vadar edir.

**- AYB - də tez-tez göründünüz. Natavan klubunda keçirilən tədbirlərin həm iştirakçısı oldunuz, həm də maraqlı çıxışlar etdiniz.**

- Doğru buyurursuz. Mən AYB-nin ədəbi orqanları olan "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarını, "Ədəbiyyat" qəzetini həmişə sevə-sevə oxumuşam. "Dünya", "Körpü" jurnalları da son zamanlar diqqətimi çəkir. O dərgilərdə bizim türk ədəbiyyatı ilə six münasibətlərin şahidi oldum və daha çox inkişaf etməsini arzu edərdim. İndi bizim Azərbaycan ədəbiyyatını tanımağa daha böyük ehtiyacımız var. Müasir ədəbiyyatla six əlaqədə olmaşı hər iki tərəfin borcudur.

**- Azərbaycanda olduğunuz müddətdə yəqin ki, çoxlu dostlar qazandınız.**

- Üç il bir ığidin ömrüdür. Kifayət qədər dostlar tapdım. Hamısını yaxşılıqla anacam. Onlardan çox şeylər öyrəndim. "Azərbaycan - doğma diyar". Bu mahni bizim üçün deyilib. Yenə də qismət olsa gələcəyəm. Əlaqələr yaradacağam. Çoxlu xatirələrim var, xatırlayaca-

ğam.

**- Azərbaycan Sizə necə təsir bağışladı?**

- Mən Azərbaycanı bura gəlmədən önce tən iyirdim. Ancaq bir yeri görmədən onun haqqında fikir formalaşdırmaq çətindir. Biz bura gələndə daha çox şey bilmədiyimi bildik. Rahatlıq, xoşbəxtlik gördük, heç bir ciddi problemle rastlaşmadıq. Mənə elə gəlir ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi qarşılıqlı anlaşma yoxdur. Bakı bizim üçün insanları, parkları, xüsusən də dənizkənəri parkı ilə çox yaşanası bir yerdir.

**- "Ulduz" a arzunuz?**

- "Ulduz" məzmunu ilə sevilən dərgidir və onun kollektivi Azərbaycan ədəbiyyatının uğurlu yürüşünü davam etdirir. Gənc yazarlar üçün "Ulduz"da imkan yaradılmasının arzusundayam. "Ulduz"da sağlam düşüncə yayılanaqlara uğurlar dileyir, bu yol üstə olduğum anda məni də unutmadıqlarına görə təşəkkür edirəm və onların türk məsləkdaşları ilə də iş birliyi yapmalarını arzulayıram.

**- Yolunuz açıq olsun.**

Söhbətləşdi:  
**FƏRQANƏ**



## YARPAQLAR NƏ OXUYUR


*Tanımlı şair Əbülfət Mədətoğlunun şeirlər kitabı Türkiyədə nəşr olundu.*

"Ağacların şarkısını yapraklar okuyor" Əbülfət Mədətoğlunun Türkiyədə çap olunan ilk kitabıdır. Şairi türk oxucuları ilə tanış edən, ön sözün müəllifi Hüseyin Adığözəl onu "Dəndlərin şairi" adlandırır və onun özünəməxsusluğunu məhz dəndlərini sevməsində, dəndləriylə dost, arkadaş olmasında görür: "Dertlerini bu kadar dost, arkadaş kibi karşılayan, onlarla bu kadar içten ve samimi ilişki kuran, dertlerini kabullenən ve onlardan şikayetçi olmayan insanların sayısı oldukça azdır. Ebülfət bey bunlardan biridir. İçinde yaşadığı dünyayı, sanki o sıkıntıları, o dertleri yaşamamışcasına ifade ederken ruhunun "dertlerle" arkadaş olduğunu ifadə etmiyormu? Bana göre Ebülfət bəyin özgünlüyü buradadır."

Tək Hüseyin Adığözəl deyil, Tofiq Abdin də Əbülfət Mədətoğlunu "dəndlərin şairi" adlandırır. Bir də şairin öz misraları deyir bu sözü:

*Derdimi koydum ortaya  
Yazan gelmedi, gelmedi.  
Anlattım rüyamı suya-  
Yozan gelmedi, gelmedi.*

Dərdini ortaya qoyan Əbülfət Mədətoğlu öz dəndlərini özü yazdı, kimsəyə etibar etmədi. Qalır yazıları oxumaq...



HİCRAN

## Cahangir SƏNCƏR

### YA VAS LYUBİL...

#### PUŞKİNİ YADA SALARAQ

*Mən Sizə aşiq idim, mən Sizə yalnız,  
Sönmüşmü məhəbbət odu könlümdə.  
Sönmüşmü? Gümansız.  
Amma bu xüsus etməsin heç,  
Sizləri bir zərrə rahatsız.  
Qəm, qüssə kədər Sizdən uzaq  
olsa yetər, bəndənizə.  
Yetər əlbət.  
Qəlbimdə ümidsiz közərən eşq,  
Səssiz yaxan od, suzi - məhəbbət.  
Qısqandıqca cəsarətsiz ürək,  
Sizlər üzülərdim.  
Mən Sizə aşiq idim,  
Çılğincasına incə və daldıqca dərindən.  
Belə bir eşq diləsəm uğrunuza  
başqa birindən,  
İnanarsız?  
Mən Sizə aşiq idim  
dinsiz və imansız.*

## Xalid MAHMUD



### VƏTƏN

Təkcə,  
yaşadığımız  
torpaq,  
icdiyimiz su,  
udduğumuz  
hava deyil  
Vətən.

Bir elin  
qeyrəti üstə  
köklənən  
inam adlı  
yurd qalasıdır  
Vətən.

Anaların  
qəlbində  
sızlayan  
yaralı nəğməsi  
dərdli bayatısıdır  
Vətən.

Bölgünən  
bir qəlbin  
dərd yüksək  
nəğməli dilində daşıyan  
Araz  
Həsrətidir  
Vətən.

II

Bir körpənin  
bələkdən sıyrılan  
ümid  
çığırışıdır.  
Bir gəlinin  
qucağındakı

arzu yoludur  
Vətən.

Ümid  
torpağında  
dəfn etdiyimiz  
şəhidin son Andi,  
son inadıdır  
Vətən.

Bir millətin  
Azadlıq  
bayrıgidır Vətən.

### OXUMAQ İSTƏSƏN

Mən ağacam,  
yarpaqları  
tökülmüş  
quru budaqlara  
layla çalıram.

Mən arzuyam,  
gözlərimdən  
süzülürəm  
damla-damla.

Mən ümidəm,  
saralmışam  
ürəyimdə.

Mən  
bir kəlmə sözəm.  
Oxumaq istəsən  
ağlayıram  
şəirimin  
misralarında.

## YANIQ KƏRƏMİ" ÜSTƏ

*Qəm mizrabı toxunduqca tellərə  
Barmaqlarda inildəyən zilə bax.  
Haray qopur, dilləndikcə Tellı saz,  
Nalə çəkən pərdəyə bax, dilə bax.*

*Qırılıbdır ulu eşqin ilməsi,  
Tilsimlidir Xan Əslinin düyməsi,  
Kərəm yanır, göyə qalxır naləsi,  
Başındakı tüstüyə bax, külə bax.*

*Hicran donu geyinibdi bu bağlar,  
Çiçəklərin ləçəyində şəh ağlar,  
Səhər yeli sizildayar, meh ağlar,  
Həsrət çəkən bülbülə bax, gülə bax.*

*Qələm düşüb misra-misra sorağa,  
Ürək səpir həsrətini varağı,  
O gözlərdən həsrət yağır yanağa,  
Bəyaz-bəyaz ciçəkləyən telə bax.*

\*\*\*

*Qarışimdakı varağın  
bəyazlığında gördüm.  
Gecə  
əriyirdi  
barmaqların  
arasında.*


*İnanmağım  
gəlmir  
yoxluğuna.  
Gözlərim  
səni axtarırdı  
gecənin  
qaranlığında.*

*Səninlə görüşüm  
yuxuda qaldı  
bu gecə.*



## Əkbər QOSALI

(+99450 339 37 55,  
*dgtyb@box.az ; akber1@box.az ;  
akber\_q@yahoo.com*)



\*\*\*

*hər duyğumuz bir durğuya bağlıdı,-  
bir "nida"dı, bir "sual"dı, bir "nöqtə".  
Söz dildədi,-nə dil, ağız bağlıdı,  
Dinən dinmir, -hey su aldı... Bir nöqtə!*

*...Bir hava çal, yar, yaramı, yar, aşiq,  
yarasıdı hər aşiqə yaraşıq!  
Küsüb gedib, nə zamandı, yar, aşiq,  
gözlərimdən hey su aldı bir nöqtə.*

*...Fikirlərim bir batmandı axşamlar,  
Ürək sizlər: ax, pərvanə, ax, şamlar...  
Qara günlər ağ ömürdə axşamlar,  
Baxarsan ki, min sualdı bir nöqtə.*

\*\*\*

*iki daşın arasında bir ocaq,  
"İki daşın arasında" bir ömür...  
Ocaq yanır, ocaq sönür, köz qalır,  
Ata gedir, oğul gəlir, Öz qalır.*

*İllərimiz yanır-yanır kül olur,  
Yanmasaq da derlər başa kül olur...  
Övlad olur-fağır olur, kür olur,  
Dilimizdə "niyə" qalır, "döz" qalır.*

*-Bunlar hamsi həmi sözdu, həm həyat,  
kimə gərək yanmaz ocaq, kəm həyat!?*

*Yana-yana hərlənirik, nəhayət,  
İlham gəlir, Qələm yazır, Söz qalır...*

\*\*\*

*burda ocaq qalanıb,  
demək burda olan var.  
Burda ocaq qalanıb  
Harda isə donan var.*

*Burda ocaq gur yanır  
Demək odun atan var,  
Oda könül verən var.  
Burda ocaq gur yanır,  
Harda isə sönən var,  
Harda isə batan var.*

*Burda ocaq köz verir,  
Demək fikrə dalan var...  
Burda ocaq köz verir  
Harda isə yalan var...*

\*\*\*

*Aman Allah, nə vaxtlarım variymış,  
bilməmişəm yaxşı nədi, yaman nə?  
Sağ yönümə sol demişəm, sağımış,  
ürəyimdən çıxan nədi, daman nə?..*

*Ocaq çatdım yanmasına baxmadım,  
ayın doğub-batmasına baxmadım,  
qaşlarını çatmasına baxmadım,  
heç demədim nə söyləyir, zaman, nə?*

*Vaxt oldu ki, susa-susa danışdım,  
vaxt oldu ki, sönə-sönə alışdım,  
dostla küsüb, düşmən ilə barışdım,  
qarışdırıdım peyğəmbər nə, şaman nə!?*

*Özüm oldum-Olacağım, Durağım,  
Can və Sözdü verəcəyim, alağım.  
Yad səslərdən bezar oldu qulağım,  
Gedim görüm, nə anladır kaman, nə!?*

*...Ocaq çatdım yanmasına baxmadım,  
Ayın, Günün batmasına baxmadım,  
Yar qaşını çatmasına baxmadım,  
heç vermədim mən özümə aman, nə...*

## Gəlməyib

*Bu gecəni dirigözlü açmışam,  
gecə keçib, səhər hələ gəlməyib.  
Qulaq duyub, gözüm görüb, qaçmışam,  
gözlədiyim gələ-gələ gəlməyib.*

*Harda başlar, harda bitər bir ömür?!  
Bir ömürdə bəzən bitməz bir ömür...  
Bir qələmdi, bir ağ dəftər, bir ömür:  
bu yiğvaldı, elə-belə gəlməyib.*

*...Dünən susdum, bu öldüm, ya sabah?  
"bu gün" yoxdu, "dünən" deynən, ya "sabah"...  
Aylarından bayram itib, yasa bax...  
nə qaydacı: gedən ələ gəlməyib!?*

*Bu gecəni dirigözlü açmışam,  
Gecə keçib, səhər hələ gəlməyib.  
Məndən başqa bilən yoxdu, İlahi,  
Bir də göndər, bəlkə gələ. Gəlməyib.*

## İFTİXAR

# EŞQİN TİKAN DAİRƏSİ

Mücərrəd, lirik, romantik, qəm komediyası



## İŞTIRAKÇILAR:

- |              |   |
|--------------|---|
| KOR UMUD     | — Kənd sakini, anadangəlmə kordur.  |
| KOR ULDUZ    | — Kənd sakini, Kor Umudun sevgilisi.<br>Anadangəlmə kordur.                 |
| PƏRTDƏLƏNGÖZ | — Kənd sakini. Gözləri sonradan tutulur.                                    |
| MURĞUZ KİŞİ  | — Kənd sakini, naxırçı. Həm də nurani<br>adamdır. Gözləri sonradan tutulur. |
| SƏRİNGÜLAB   | — Kənd sakini. Həm də ağbirçək qadındır.<br>Gözləri sonradan tutulur.       |

## Birinci hissə

(Uzun illərdən sonra ətraf sakitlikdir. Hər tərəfdə sükut hökm sürür. Bu sakitliyin içində bir topa insan ətraf kəndlərdən yavaş-yavaş bu kəndin Tanrıının möcüzəsi nəticəsində kor olmuş əhalisine tamaşa etmek üçün gəlirlər. Hərə bir tərəfdə-kimi qayanın qaşında ağaca söykənərək dayanır, kimi daş, kimi kötük üstündə özünə yer tutur. Buradan kənd ovuc içi kimi görünür. Əyri güzgünün üstündə dalğavari ilgim kimi görünən Pərtdələngöz peyda olur. O, bir əlində nazik çubuq, o biri əlini isə qabağa tutaraq yol axtara-axtara gəlir)

**PƏRTDƏLƏNGÖZ** — Çox dedim... Özüm dedim, özüm eşitdim... Dedim ayə, a cahamat, a xalx, a millət, ayə, dəymiyin onlara, qoyun həncəri istiyirlər, harda istiyirlər, havaxt istiyirlər görüşsünnər. Onsuz da Allah onları zəlil yaradıf, şildilər, dəymiyin. Siz də bir yannan zulum vermiyin... Dedim vallah, Allahın belə şeylərə ajiğı tutur... Gejə yatdix, dan üzü durdux, gördük kin, nə?.. (*Kiminsə ayağını taptalayır.*) Oyy, bağışda... Hə, Allaha qurvan oldum... (*Kimsə ona toxunur.*) Oyy, yavaş ol dana, üstümüze çıxma. Gözün ayağıın altını görmürmü? Yoluna bax dana... Vot tebe, na... Həə, deməli kənd durduğu yerdəce paza keçmişdi, özü də elə keçmişdi kin, çıxa bilmirdi... (*Ayağına nə isə ilışır. Az qalır yixılsın, özünü zorla saxlayır. Ayağına ilışəni əyilib götürür. Nə olduğunu anlamağa çalışır.*) Oyy, bu nəydi, ayə?.. Biy, bu kimnən düşüf, görəsən?.. (*Ətrafi haraylayır.*) Ay cahamat, şey tapmışam, kimin şeyi itif, ay cahamat?.. Ayə, a xalx, a millət, kimin şeyi itif, ay ellər?.. (*Kimsə yaxınlaşır.*) Ayə, ay eloğlu, sənin şeyin itmiyif kin?.. (*Həmin adam sakitcə onun yanından ötüb keçir.*) Hə, bağışda, elə bildim bu kənddənsən, dedim kin, bəlkəm sənində... (*Yenə də ətrafi haraylayır.*) Ay şey itirən, ay şey itirən, ay şey itirən... Şey tapmışam, ay cahamat... Şey tapmışam...

**MURĞUZ KİŞİ** — (*Əyri güzgünün üstündə dalğavari ilgim kimi peyda olur. Əl havası gəzə-gəzə gəlir.*) Kimsən ayə, nə tapıfsan, a bala?

**PƏRTDƏLƏNGÖZ** — Şey tapmışam, a Murğuz dayı...

**MURĞUZ KİŞİ** — Ayə, sən Sarışöyünnərdən döylüsənmi, ay oğul?

**PƏRTDƏLƏNGÖZ** — Sarışöyünnərdənəm...

**MURĞUZ KİŞİ** — Pərtdələngöz döylüsənmi, a bala?..

**PƏRTDƏLƏNGÖZ** — Pərtdələngözəm...

**MURĞUZ KİŞİ** — Gör bir səsin həncəri oxşuyur, ayə bavana... Şükür möcüzənə ilahi, deyirəm bu möcüzələrin olmasayıdız biz bir-birimizi həncəri tanıyardı?..

**PƏRTDƏLƏNGÖZ** — Kor U mudnan Kor Ulduz həncəri tanıydı?.. Adam anrıdan gələndə səsi-səmiri çıxmamışdan adamın adını deyirdilər... (*Kor U mudla Kor Ulduz əyri güzgü üzərində dalgalanan ilgim kimi adamların arasında peyda olur. Onların Qıl Körpünün qıraqında olduqları görünür. Kəndin içindəkilər Kor U mudla Kor Ulduzu, nə də onlar kəndin içindəkiləri ilgim olduğuna görə görmürlər.*)

**UMUD** — Əlini maa ver...

**ULDUZ** — Əylən dana, qoy ayağımı rahlıyım...

**MURĞUZ KİŞİ** — Umudnan Ulduzdan danışma, onlar Allahın bir möcüzəsiyidi...

**UMUD** — Rahla...

- MURGUZ KİŞİ — Həncəri gəlmışdilərsə, eləcənə də getdilər...  
 UMUD — Ayağını durbanın üstünə düz qoy...  
 MURGUZ KİŞİ — (Kövrəlir, ağlamsınır.) Ayə, qaysağımı niyə qopardın, a çıxdaş?..  
 ULDUZ — Əylən görüm...  
 MURGUZ KİŞİ — Onsuz da gejə-gündüz ağlamaxdan gözdərimə qor dolur...  
 PERTDƏLƏNGÖZ — Sənin şeyin itmiyif kin, a Murguz dayı?..  
 UMUD — Rahladınmı?.. Di ver əlini...  
 MURGUZ KİŞİ — Mənim hər şeyim itif, a bala...  
 UMUD — Di ver əlini, dana...  
 ULDUZ — Əylən dana a yetimcə, boranın odamı yandı?..  
 MURGUZ KİŞİ — Durduğumuz yerdəcə gözdərimizdən oldux...  
 UMUD — Tez ol dana...  
 MURGUZ KİŞİ — İşixlı dünyaya həsrət qaldıx...  
 ULDUZ — Qoy düz əməlli rahlıyım dana...  
 PERTDƏLƏNGÖZ — Bə mən deyəndə kin, onlara dəyməyin, Allahın belə şeylərə ajiğı tutur, bir gün hamımız qəzəbinə gələjik, heç kəs inanmadı...  
 MURGUZ KİŞİ — Vallah, mən onları Qarağacın altında görəndə elə oynasındılar kin, elə oynasındılar kin, elə bil yerin-göyün ən xoşbəxt adamlarıydı...  
 ULDUZ — Ayağımız sürüssə Qavrı qıjıltınan aparmazmı ikimizi də?..  
 UMUD — Qavrı bizi apararmı heç, qıyarmı?..  
 MURGUZ KİŞİ — Naxırı buraxıf, eləcənə bütün günü onlara tamaşa eliyirdim...  
 ULDUZ — Aparanda bizdən ha soruşmuyajax...  
 MURGUZ KİŞİ — Ayə, onların bir gizdənpaç oynamaxları variydi kin, belə görəcək eey...  
 ULDUZ — Aha, rahladım...  
 UMUD — Hə, di bəri gel...  
 MURGUZ KİŞİ — Düzdü, indi tikanni məftil-zad da yoxdu, əmbə işixlı dünya ayrı nemətdi, a bala...  
 UMUD — Di ver əlini...  
 MURGUZ KİŞİ — (Ağlamsınır.) Daa bunnan artıx mənim özgə nəyim itməliydi kin?..  
 ULDUZ — Tut...  
 MURGUZ KİŞİ — Mənim itməmiş nəyim qalif kin?..  
 PERTDƏLƏNGÖZ — Niyə nəyin qalif, a Murguz dayı?..  
 ULDUZ — Ayə, əlin naaman istidi öyüm-eşiyim, olmuya qızdırırsan?..  
 MURGUZ KİŞİ — Ayə, nəyim qalif a bala, de görünüm dana, nəyim qalif?..  
 PERTDƏLƏNGÖZ — Tikanni məftil göz verirdi, işix vermirdi xalxa...  
 UMUD — Yox-yox qızdırıram...  
 PERTDƏLƏNGÖZ — Qıl Körpünün həndəvərinən anrı keçəmmirdik indi dünyani gəzirkik, bə bu iş döylümü?..  
 ULDUZ — Bə niyə belə istisən?..  
 MURGUZ KİŞİ — İşdi iş olmağına, əmbə göz itdi, hər şey itdi, a bala...  
 UMUD — Yəqin həyəcannandı...  
 PERTDƏLƏNGÖZ — Bə mən demirdimmi kin, dəymiyin o beçərlərə?.. Hərəsi bir tərəfdən hoydu-hoyduya götürmüştü...  
 MURGUZ KİŞİ — Deyirdin, əmbə nə bileydi?.. Yamanca yixıldix...  
 PERTDƏLƏNGÖZ — Qurunun oduna yaş da yandı...  
 MURGUZ KİŞİ — Nolurdu oleydı, bircə kor olmuyeydix...  
 PERTDƏLƏNGÖZ — Baa, sən deyirsən kin, elə yerdən yixı lax, heç yerimiz ağrımاسın...  
 UMUD — A kopoğlunun Qıl Köpüsü, görəsən bu vaxta kimi bu

- MURGUZ KİŞİ — köpünün üstünnən neçə adam keçmiş olar?..
- ULDUZ — Bu ağrı çıvan ağrısı təkin dincəlmiyən, kəsmiyən zokqulduyan ağrıdı, a Sarisöyünnərin törəməsi...
- ULDUZ — Hər halda biz çox keçmişik...
- PERTDƏLƏNGÖZ — (*Ətrafa səslənir.*) Ayə, kimin şeyi itif, şey tapmışam, kimin şeyi itif, ay cahamat?.. (*Murğuz Kişi ilə Pərdələngöz əyri güzgünün üstündə dalğalanan təki dalgalanaraq tədricən ilgima çevrilir, səsləri eşidilməz olur ve gözdən itirlər.*)
- ULDUZ — Bıy, əylən eədə...
- UMUD — Nooldu yenə?
- ULDUZ — Elə bil ayağının altına yumşax nəsə bulaş�, az qaldı kin, ayağım sürüssün.
- UMUD — Ola bilər, Murğuz kişi inəhləri sulamağa burya gətirir axı. Keç, ayağını göylüyü sürt, sil...
- ULDUZ — Yavaş onda, əlimi burax...
- UMUD — Di tez ol...
- ULDUZ — Həə, sildim. Daha sürüşmür.
- UMUD — Di ver əlini, özün də düpbədüz yeri, dünən də az qalmışdı yixilax...
- ULDUZ — Deyirəm görəsən bu kənddə bu Qıl Körpüdən yixılmıyan adam varmı?..
- UMUD — Var...
- ULDUZ — Kimdi?..
- UMUD — Biz...
- ULDUZ — Axırı bir gün biz də yixılajiyıx...
- UMUD — (*Qəhqəhə çəkir.*) Bizi yıxsə-yıxsə Murğuz kişininin inəhləri yixajax... Aha, keçdik... Urra...
- ULDUZ — Yavaş, qoy mən də keçim, sonra qışqır... Hoppanmamış hopp eləmə... Keçdim, di qışqır. Urra...
- UMUD — Urra...
- ULDUZ — Əmbə bu dəfə yaman keçdik haa... Ayağının altındakını tez hiss eləməsəydim indi ikimiz də Qavrının qıjqoyunda qışqırırdıx...
- UMUD — Bə bu cahamat deyir kin, kəndi tikannı məftilnən qomarqalyıflar?.. Qıl Körpünün həndəvərinnən o yana keçmək olmur...
- ULDUZ — Yəqin bize görə deyirlər...
- UMUD — Ola bilər...
- ULDUZ — Əmbə biz ajıxnan keşdik, tikannı məftil-zad görmədik... İndi elə bilirlər kin, şirin yuxudayıx...
- UMUD — Qoy elə bilsinnər...
- ULDUZ — Oyy, uf-uf-uf-uf...
- UMUD — Nooldu?..
- ULDUZ — Ayağıma nəsə batdı...
- UMUD — Hooldu eey büyünnəri sənə, otur yerə, otur... Hansı ayağındadı?..
- ULDUZ — Yavaş-yavaş, mən özüm çıxardajam...
- UMUD — Əylən birçə, özüm çıxardajam...
- ULDUZ — Oyy, eləmə, qidiğım gəlir... Ora döylü, əylən... A yetimçə, əlini harya dürtürsən?..
- UMUD — Həə, tapdım, budu, əlimə toxundu...
- ULDUZ — Yoox. O döylü, o mazoldu, budu bax, əylən, özüm çıxardıram...
- UMUD — Yavaş, mən çıxardajam, həə, budumu?..
- ULDUZ — Həə...
- UMUD — Heç nə yoxdu, batif, çıxıf...

- ULDUZ — Ağrıdır axı...  
 UMUD — Ağriyan yeridi...  
 ULDUZ — Ayə, nə yeri, bu döylümü əlimə toxunur.  
 UMUD — Yavaş görüm. (*Əli ilə diqqətlə yoxlayır.*) Həə, deyəsən  
     tapmışam, burdadı, əylən, qurdalanma. (*Əli ilə nə qədər  
     əlləşir çıxarda bilmir.*) Yarısı qırılıf, içəridə qalif.  
     Əylən, dırnağım tutmur, bunun çarası dışdı... (*Əyilib dişi  
     ilə tutur.*)
- ULDUZ — A yetimçə, yavaş elə, qıdığım gəlir.  
 UMUD — Kirmiçənə dur. (*Dişi ilə dartib çıxardır.*) Deyəsən yeri  
     qanıyif, ağızım qana bulaşdı...  
 ULDUZ — Axırı kin, bələndinmi qanıma?..  
 UMUD — Bələndim, bələndim... Bə bu nədi?..  
 ULDUZ — Əlini çek, danabaş...  
 UMUD — Oyy, dəlimi oldun, aaz?.. Başıma niyə vurursan?..  
 ULDUZ — Ona görə kin, başını hər yerə soxursan...  
 UMUD — İndi əlimin günahını başımın üstünəmi yixırsan?  
 ULDUZ — Əlin, başın nə fərqi var kin?..  
 UMUD — Fərqi yoxdumu?..  
 ULDUZ — Yox...  
 UMUD — Onda burnuna de, məni görsün...  
 ULDUZ — İndi mənim sariyırsan?.. Burun görmək üçündümü...  
 UMUD — Bə onda niyə əlin günahını basın üsdünə atırsan kin?..  
 ULDUZ — Burax məni, dur gedək, birdən biri gələr, görər...  
 UMUD — Gejə vaxtı kim görəsidi?..  
 ULDUZ — Nə bilmək olar,o qədər öyünnən-eşiyinnən bezən var kin,  
     bizi kim?.. Oyy...  
 UMUD — Yenə nooldu?..  
 ULDUZ — Batdı...  
 UMUD — Nə batdı?..  
 ULDUZ — Tikan...  
 UMUD — Buralarda heç belə şey olmazdı, təzəliknən buralara  
     tikanmı səpiflər nədi, köpöyuşağı?  
 ULDUZ — Bəlkəm elə, xalxın dediyi tikanlı məftilə ilişmişik?..  
 UMUD — Yoox, xalxın dediyi tikanlı məftil Qıl Korpünün o tayında  
     olmaliydi, orda da rast gəlmədik, həm də məftili yerə ha  
     tökmüyüflər, qomarqalıyıflar.  
 ULDUZ — Deməli xalx gopa basır... Budu bax, çıxardım.  
 UMUD — Ver görüm nədi o?  
 ULDUZ — Tulladım...  
 UMUD — Yaxşı, dur gedək.  
 ULDUZ — Gedək... Qarağac bizi gözdürür, o günnən darıxfdı...  
 UMUD — Elə mən də darıxmışam...  
 ULDUZ — Mən də... (*Əl-ələ tutub gedirlər.*)  
 UMUD — Elə bil kin, bircə gün sənnən yanaşı onun altında  
     uzanmasam, dünyam başıma daralar... Neçə gündü  
     özümde döyləm... Biri yox, biri vardi,  
     Biri mən, biri yardı...  
     Qarağacdən öteri  
     Dünya başıma dardı...  
 ULDUZ — Mənim günüm qaradı,  
     Qaradan al-xaradı.  
     Gündüz görüşmək olmur.  
     Gejə dərdə çaradı  
 UMUD — Biri buz, biri qardı,  
     Biri güllü bahardı...  
     Biri mənnən inciyif,

- Biri şipşirin nardı...
- Ölini çek, a yetimçə... Qoy bir gedək çatax dana... Amanın qırılıfmı?.. Boranın odamı yanıf?..
- Cijim də belə deyir, qarnımı deşirdin deyir, özünü ütəliyib eşiye çıxmax isdiyirdin deyir, elə bil amanın qırılmışdı, boranın oda yanmışdı deyir...
- Görindi yazix anan səni doğana kimi nə zulumlar verifsən beçərəyə...
- Mənə həməşə elə gelir kin, mən işığı anamın qarnında görmüşəm... Elə bil işix gözdərimə batırıldı, bəlkəm elə onçun təpikliyirəmmiş anamın qarnını...
- A yetimçə, ananın qarnında sən özünü bilirdinmi?.. Biz də ana qarnında olmamışım, ananın qarnında işixmı var?..
- Bəlkəm də var, bəlkəm elə işix ordadı, qarannıx burda.
- Burda qarannıxdısa, bə onda niyə bizdən savayı hamı görür?
- Bəlkəm görənnər günah eliyir... Bəlkəm elə ananın qarnında görmək, burda görməmək lazımdı, nə bilmək olar... Ola bilər kin, elə belə də olmalıdır.
- Ətin tökülsün, a dingiriş. Yenə başdadı səy-səy danışmağa...
- Vallaah... Bəlkəm elə düzü budu... Bax, görürsənmi, hamı deyir kin, kəndin dörd döyrəsini tikənlə məftilnən qomarqalıyıflar, heç yerə keçmək olmur. Yalan-gerçək hələ bir dedilər kin, Dəli Hasanquluyu tikənni məftilin toku vurdu-ölürdü... Bə hanı o tikənni məftil?.. Bə həncəri olur, onlar tikənlə məftili görürler, əmbə addiya bilmirlər, əmbə biz görmürük, addıyırıx? Hələm deyilən yerdən xeylay da o üzdəyik...
- Mənə elə gelir kin, onlar tikənlə məftili bizə görə qondarıflar... Allah bilir, Dəli Hasanqulu da çaxırdan içdi, ürəyi yatdı, yalannanca deyirlər kin, tok vurdu... Nə var-nə var biz öydən eşiye çıxmışax...
- Ooy...
- Nooldu?..
- Əylən, o tərəfə keçmə, qanqal var, ayağıma batdı... Bu yannan gel...
- Bəlkəm xalx tikənni məftil əvəzinə bu qanqalları görün?.. (Gülür)
- Göydə ulduz neçədi?
- Yerde ulduz bircədi...
- Bəsdi dana a yetimçə, bəsdi, ətimi tökmə, yaman da elə ulduz görən təkin...
- Ay itin qızı, görmək həncəri olur kin?.. Aha, bura döylümü, yanımdasan dana... Saçın gözəl, qaşın gözəl, üzün gözəl, gözün... (Bir qədər susur.)
- Niyə susdun?.. Dalını gətirəmmədinmi?.. Yoxsam dilin gəlmədəmi?..
- Yoox... Birdən-birə fikirrəşdim kin, görəsən görən adamlar beyqafıldan qarannığa düşəndə həncəri olurlar?
- Həncəri olasıdı? Sən beyqafıldan işığa düşsən həncəri olarsansa onlar da eləcənə... Bildinmi?
- Mən işığa düşə bilirəmmi kin, biləm...
- Aye, a gopcu, bə deyirsən kin, anamın qarnında işix görmüşəm, bə deyirsən kin, mən bütün ulduzdardan işixlıyam, parlağam, bə bunu hardan bilirsən?..
- (Dayanır. Üzünü göylərə tutur.) Aye, a göyün ulduzdalar,

bəri baxın, ayə, bəri üzümə baxın, ayə... Əylənin görüm,  
kişi kimi deyin, kişi kimi düzünü deyin, sizmi gözəlsiniz,  
yoxsam mənim Ulduzummu?

- Yaxşı dana, ətimi tökmə...
- Sizmi parlaxsınız, yoxta mənim Ulduzummu?..
- Bəsdi dana, bəsdi...
- Həə, deyin dana, niyə kiriyifsiniz?.. Deyə bilmirsinizmi?..
- Yaxşı eliyirlər, demirlər...
- Niyə, lalmı olufsunuz?.. Yoxta diliniz gəlmirmi  
deməyə?..
- Haqq eliyirlər, demirlər...
- Ayə, yoxta görmürsünüzmü, korsunuzmu?.. Görürsənmi  
dillənmirlər.
- Lap əllərinin işinən gelir...
- Dillən nə desinər? Deməyə sözdərimi var? Əmbə gözəl  
olsayırlar, parlax olsayırlar çıxdan gözümüzü dəlmədeşik  
əlemişdilər. Əmbə ayıflarının susurlar... (*Ulduzu qolları  
üstünə götürür. Fırhana-fırhana qışqırır.*) E-he-he-he-  
heey, a göyün ulduzdarı, eşidin, eşidin bilin kin, mənim  
Ulduzum hamınızdan, hamınızdan, cümlənizdən gözəldi...
- Parlaxdı...
- Yaraşılıdı, hamınızdan, haamınızdaaaan... Eeeeeeyyyy,  
ayə, dillənin dana... (*Yavaş-yavaş onu qəhər bürüyür.*)  
dillənsəniz, a dilinə düyüñ düşsün... Dillənsəniz, a dilinizi  
ilan çalsın, dillənsəniz, a dilinizi arı vursun, dillənsəniz, a  
köpöyuşağı... Dillənsəniz a yaradansızdaaaaar,  
dillənsəniz ay Allahsızdaaaaar... Dillənsəniz a... A-a-a-a-a-  
a-a... (*Ulduz da qucağında hönkür-hönkür ağlayır.*)
- (*Onun boynunu qucaqlayır.*) Ağlama, niyə ağlıyırsan, kiri,  
ağlama... Bax, ağlama, yoxta özümü öldürəm...
- Mənim Ulduzum hamidan gözəldi, hamidan... Ulduzum...  
hamidan... (*Hönkür-hönkür ağlayır.*) Axi niyə Allah bizi  
kor yaratdı?.. Niyə mən səni görə bilmirəm?.. Niyə?..
- (*Umudu qucaqlayır.*) Kiri, kiri ay ömrüm-günüm, kiri...  
Kiri, a gözümün giləsi, kiri... Kiri əədə, kiri... (*Öpüb,  
ovundurur. Onlar öpüşürler. Öpüşlər Kor Umudun içində  
sakitlik getirir. Bir müddət susaraq yollarına davam  
edirlər. Qarağacın altına çatırlar.*)
- Çatdix, bu da Qarağac... Salam, a Qarağac...
- Salam, ayə...
- Salam, ay eşqimin ilhamı...
- Salam, a sirlərimin sandığı...
- Salam, a dosdum-qardaşım...
- Salam, a qohumum-əqrəbam...
- Salam, a dədəm-cijim...
- Salam, eloğlu, salaaaaamm...  
*(Onlar Qarağacın dövrəsinə dolanırlar. Sanki Qarağacın  
dövrəsinə dolanmaqla Allaha dua edirlər, arzu diləyirlər.  
sonra bir-birinə sarılır, yavaş-yavaş diz üstə çökürlər.  
Qarşı-qarşıya oturlurlar. Ayaqlarını bir-birinə təref yan-  
yana uzadırlar. Kor Ulduz növbə ilə hər ikisinin ayaqlarını  
bir-bir sözə sayırmış kimi söyləməyə başlayır.)*
- Belli-belli, bətir keçi,  
Şam ağacı, qotur keçi,  
Hambil, humbal,  
Yırıl, yırtıl,  
Su iç, qurtul... (*Özündə qurtul.*) Mən qurtuldım. Dombal.

- UMUD  
ULDUZ — Sən düz başdamadın axı...  
— Dombal-dombal, ciğallıx eləmə. (*Kor Umutun başından basıb əyir. Kor Umut diz üstə dayanır, əyilir. Alını torpağa söykəyir. Kor Ulduz iki ovcunu yumruq kimi tutaraq onun belində üst-üstə qoyur.*) Bax belə... Əl üstən kimin əli?.. (*Kor Umut susur, sanki fikirləşir.*) Həə, əl üstən kimin əli?..
- UMUD  
ULDUZ — Ulduzun.  
— Tapa bilmədin. Ulduz çoxdu... Vurun-vurun yalançının yanına... (*Umutun yanına şillə ilə vurur.*) Qarğanımı isdiyirsən, quzğunumu?..
- UMUD  
ULDUZ — Qarğanı.  
— (*Qidiqlayır.*) Qarr-qarr-qarr-qarr-qarr...
- UMUD  
ULDUZ — (*Gülməkdən uğunur.*) Oyy, Oyy, bəsdi, daha bəsdi...  
Quzğunu, quzğunu, quzğunu...  
— (*Yenə də qidiqlayır.*) Quzz-quzz-quzz-quzz-quzz...  
— (*Yenə də gülməkdən uğunur.*) Bəsdi, bəsdi daha, bəsdi...  
Qurban olum, bəsdi... Ətim töküldü, bəsdi...
- ULDUZ — Həə, otur. (*Yenə də qarşı-qarşıya oturlar, yenidən ayaqlarını qarşı-qarşıya uzadırlar. Bu dəfə Kor Umut əks tərəfdən söyləməyə başlayır.*) İndi sən başda.
- UMUD — Bəlli-bəlli, bətir keçi,  
Şam ağacı, qotur keçi,  
Hambal, humbal,  
Yırıl, yırtıl,  
Su iç, qurtul... Həə, bu dəfə mən qurtuldum. Sən tapmalısan. Dombal...
- ULDUZ — Olsun, mən sənin teki cığal döyləm... (*Diz üstə dayanır, əyilir. Əyilib alını torpağa söykəyir. Kor Umut iki ovcunu yumruq kimi tutaraq onun belində üst-üstə qoyur.*) Bax belə... Əl üstən kimin əli?.. (*Kor Ulduz susur.*) Həə, əl üstən kimin əli?..
- ULDUZ — Əylən dana, qoy fikirrəşim... Bilmirəm...  
UMUD — Vurun-vurun bilmiyənin yanına. (*Şillə ilə yanına vurur.*) Əl üstən kimin əli?.. Kimin əli?..
- ULDUZ — Sənin.  
UMUD — Tapa bilmədin. Mənim adım Umuddu... Vurun-vurun yalançının qarnına...
- ULDUZ — Eyy, əlini çək, qarına vurdum yoxdu...  
UMUD — Yaxşı, vurun-vurun yalançının...  
ULDUZ — Ahh, elemə... E... E... Elə... Elə... Mə... Mə... Əəəəəə...  
(*Ehtirasla öpüşürlər.*)
- UMUD  
ULDUZ — Mənim balam gül dadır. Doymuram...  
— Mən də... (*Öpüşürlər.*) Mənim balam bal dadır. Doymuram...
- UMUD — Mən də... (*Öpüşürlər.*)  
Dağ başında qar məmələr  
Yar başında nar məmələr  
Hənirtimnən cuşa gelər,  
Dəyməmiş oynar məmələr...
- ULDUZ — Dələmə kimi ağ məmələr  
Bulaq üstə dağ məmələr  
Gözdərimnən görəmmirəm  
Üstü şəhli, tağ məmələr... (*Əllərinini onun yaxasına uzadır.*)  
— (*Əllərinin üstündən vurur.*) Yüz dəfə sənə demişəm kin, əli uzunnux elləmə... Başını hər yerə dürtmə... Nə qanırsan,

- UMUD                    nə də qandırırsan...
- Tər çiçəkdi, tər məmələr,  
Bacarırsan dər, məmələr,  
Düymə qoftadan ayrılmaz  
Kor Umud mələr, məmələr.
- ULDUZ                    — Mələmə-mələmə... Onsuz da xeyri yoxdu...
- UMUD                    — Belədi dana, adamınkını Allah alanda bəndədən də imdad  
olmur...
- ULDUZ                    — Vay, yavaş görüm a yetimcə, qarnım burdu, öyüm yixılar,  
hintlətme-zad olaram gölün düzündə...
- UMUD                    — Nolasıdı, özünü verərsən arxin qıraqına...
- ULDUZ                    — Yox eədə, arxin qıraqında da şəymi olar, ayif döylümü?
- UMUD                    — Aaz, gejə vaxtı səni görənmi var, kimnən ayifdi?
- ULDUZ                    — Sənnən...
- UMUD                    — Bıy, mənnən ayib eliyənə baxın a cahamat... Mənim  
nəyimnən ayib elliysən? Mən səni görürəmmi kin, ayib  
elliysən?..
- ULDUZ                    — Gərək elə görəsənmi?.. Bilmirsənmi, hintlətmə olanda hay-  
harey qopur?..
- UMUD                    — Qorxma, qulaxlarımı yumaram... Bir kərəm mən uşax  
olanda hintlətmə olmuşdum... Özümü ayaqyoluna zornan  
çatdırırdım. Hah elliyif şalvari aşağı salana kimi hələm bir  
azca da şalvara qaçırtmışdım...
- ULDUZ                    — Tfı sənə, indi mütləq iргəndirməliyidinmi məni?..
- UMUD                    — Bıy, daa niyə iргənirsən? Allahın işidi dana. İndi sən  
hintlətmə olsan mən iргənməliyəmmi?..
- ULDUZ                    — Bəsdi dana, dalını danişma.
- UMUD                    — Əylən, yovaş, qoy danışım... Həə, gejə vaxtı düz iki saatdı  
kin, ayaqyolunda qalmışam... Yəni, gündüz hədikdən o  
qədər yemişdim kin...
- ULDUZ                    — Ətin tökülsün a dingiriş...
- UMUD                    — Allaha yalvarırdım kin, heç kəs gəlməsin. Bir də gördüm  
kin, dədəm vurhay məni axdarır. Hər yeri ələk-vələk  
eləmişdilər, gördüm dən olmamışdı. Vurhay  
harayıyırdılar. Mən də səsimi çıxarda bilmirəm axı. Bir də  
eşitdim kin, kimsə ayaqyoluna tərəf gəlir. Ayağının  
səsindən hiss ellədim kin, balaca bajımdı. Tez içimi  
artdadım... Səsimi duyan kimi bajım qışqırkı. Ay dədə,  
həyətimizə oğru gəlif, ayaxyoluna girif... Məcbur oluf, tez  
qışqırdım kin, gəlməyin mənəm, hintlətmə olmuşam...  
Onnan sonra düz bir həftə xalxın üzünə çıxa bilmədim  
ayivimnan... İndi uzağı sən də ayivinnan beş-on dəyqə  
mənim üzümə çıxmazsan, onnan da hər şeey qurtarar...
- ULDUZ                    — Sən narahat olma, hintlətmə olası olmadı, keçdi-getdi...  
Gəl, gizdənpaç oynuyax...
- UMUD                    — Oynuyax... (*Cibindən dəsmal çıxarır.*) Gözünü bəri gəti...
- ULDUZ                    — Yenə başdadı... Ayə, nəə bağlırsan...
- UMUD                    — Oyunun qaydası var, gözünü bəri gəti...
- ULDUZ                    — Onda birinci öz gözünü bağla, sən tap...  
*(Göy guruldayır, şimşək caxır, bircə anın içindəcə göyün  
üzünü qara bulud alır. Külək qalxır. Onlar bir-birinə  
qışılır.)*
- UMUD                    — Bıy, bu nəydi ayə, yağırımı nədi?..
- ULDUZ                    — Bay-bay-bay, nə təhərnən də gurullamırı yanı, elə bil kin,  
bu saat yeri-göyü tufan dağıdajax. Görəsən şimşək də  
çaxırımı?
- UMUD                    — Aaz, şimşəksiz də göy gurultusu olarmı?..

- ULDUZ — Nooloydu, bircə kərə şimşəyi göreydim... Görsəydim,  
ölməzdim... Qardaşım deyr kin, şimşək elə gözəldi kin,  
baxanda adam valeh olur... Uşax vaxdi şimşək çaxanda  
qardaşım qışqırırdı kin, Allah babam paprosunu yandırıdı...
- UMUD — Şimşək... Görəsən şimşəyin canı varmı?.. (*Ulduzu sinəsinə  
basır. Qollarını onun boyynuna dolayır.*)  
Gəl, mənə qonax gəl, sevgilim, bu gejə,  
Kirmişcə qışlax ağacın küncünə,  
Görüşək,  
sevişək,  
öpüşək gizlice...  
Bir ömür yaşıyax,  
yaşıyax beləcə.
- ULDUZ — Hamıdan gizlənək,  
UMUD — Hər zaman gözlənək,  
ULDUZ — Xəlvətcə izlənək,  
— Ayrı bir dünyaya baş vurax...
- UMUD — Sükutla üz-üzə, göz-gözə dayanax...  
ULDUZ — Bir kəlmə kəsmədən...  
UMUD — Ehtiras gətirək,  
şəhvətdən alışax...  
ULDUZ — Sarmaşix gülü tək sarılxax, sarmaşax...  
Məhəbbət gölündə oynuyax, oynaşax...  
UMUD — Həddimizdən aşax...  
ULDUZ — Eşq adlı səhranın qoynunda dolaşax...  
UMUD — Əl çatmaz, ün yetməz zirvəyə ucalax,  
Eşqimiz hər yannan görünsün!
- UMUD — Nə qədər insan var sevgiye bürünsün...  
Şəhvətin güjünnən canımız üzülsün...  
Dodaxlar sevginən sıraya düzülsün...  
ULDUZ — Dodaxdan dodağə möhübbət sözülsün!..  
UMUD — Məst olax,  
ULDUZ — Süst olax,  
UMUD — Taqətsiz uyuyax...  
ULDUZ — Qolumuz boşalsın,  
UMUD — Əlimiz titrəsin,  
ULDUZ — Bilmədən üzülsün...  
UMUD — Diksənif, oyanax...  
ULDUZ — Yenidən üz-üzə, göz-gözə dayanax...  
UMUD — Bu yolu durmadan baş alıf biz gedək.  
ULDUZ — Leyliyə, Məcnuna biz sevgi örgədək.  
UMUD — Bu eşqin odunda gejədən sübhəcən  
qovrulax, qovrulax...  
ULDUZ — Balıxlardən qırılıf üzəntək  
qırılxax, qırılxax...  
UMUD — Qırğılar göylərdə şığıyif süzentək  
şığıyax, şığıyax...  
ULDUZ — Gejənin içində sürətlə tapışax,  
UMUD — Bir dəli qapışmax qapışax,  
ULDUZ — Can-cana yapışax...  
UMUD — Əlləşək,  
ULDUZ — Vuruşax,  
UMUD — Çalışax,  
ULDUZ — Çarşışax!..  
UMUD — Yenidən, yenə də həddimizdən aşax...  
ULDUZ — Göylərin gözünnən bir işix sözülsün.  
UMUD — Göylərin gözünnən sözülen işixnan

ULDUZ  
UMUD  
ULDUZ

- Eşqimiz bir anda şimşek tək qovuşsun!..
- Bu işix hər yerə, hər yerə ələnsin...
- Eşqimiz Allahın nuruna bələnsin!.. (*Göy elə guruldayır ki, sanki sökülüb yerə tökülcək. Hələ bu günə qədər ruzigarın görmədiyi bir şimşek çaxır. İldirim qopur. İldirim şığıyb Qarağacı ikiyə bölür və ötüb Kor Umutla Kor Ulduzun canına hopur. Kor Umutla Kor Ulduz bir-birinə sarılmış vəziyyətdə qıvrıla-qıvrıla qapqara qaralaraq torpağın üstünə sərilir. Yağışın şidirgisi səsi bir müddət aləmin ahənginə hakim kəsilir.*)

### Birinci hissənin sonu.

### İkinci hissə

*(Bir müddət aləmin ahənginə hakim kəsilən yağışın şidirgisi səsi yavaş-yavaş sakitləşir. Hardansa qatı bir duman gəlir. Kor Umut arxası üstə, Kor Ulduz isə ona sarılmış vəziyyətdə, qapqara qaralmış şəkildə huşsuz haldə, uzun-uzadı yağan şidirgisi yağışdan tam İslənmış vəziyyətdə, torpağın üstündə yixilib qalıblar. Duman yaxınlaşdıqca dumanla bərabər təpədən dırnağa qədər ağ geyimdə, ağ saç və saqqalda, üzündən-gözündən nur yağan qoca, nurani bir adam hər əlində bir cam tutmuş haldə ilgim kimi görünür. Həmən adam yaxınlaşdıqca Murğuz Kişiye oxşayır. Kor Umutla Kor Ulduz zarımağa, sayıqlamağa başlayır.)*

UMUD  
ULDUZ

- Su, su isdiyirəm, su...
- Yanıram, bir içim su, su verin ay ellər, su...

*(Nurani kişi yaxınlaşdıqca qeybdən gələn səs şəklində hər ikisinin qulağına Murğuz Kişiinin səsinə bənzər səs gəlir.)*

NURANI  
UMUD  
ULDUZ

- Ay uşaaax, o inəkləri bu yana qaytarın, ay uşaaax...
- Ayə, dilim-dodağım qurudu a Murğuz dayı, o Qavrinin suyunnan bircə qurtum ver içim, Allah eşqinə...
- Alışiram, yanıram, a Murğuz dayı, sən atayın urfu bircə qurtum su ver, susuzluxdan dilim-dodağım böyük-böülüdü... Elə bil içimə od qoyuflar, aloy qoyuflar...

*(Nurani adam onlara tərəf gəlir. Dumanın dərinliyində dumağ geyimdə ağbirçək bir qadın uzaqlardan gələn səslə lay-lay oxuyaraq yelləncək yelləyir. Həmin qadının səsi də, özü də gah Umutun, gah Ulduzun anasına, gah Murğuz Kişiinin arvadına, gah da mələyə bənzəyir.)*

AĞBİRÇƏK

- Anan qurvan boyuna,  
Yat, yuxun şirin olsun.  
Ellər gəlsin toyuna,  
Gözdərinə nur dolsun.

Dur, oyan, şirin balam,  
Özüm qurvan özüne.  
Allah sənə sur versin,  
Qurvan olum gözüne.

NURANI

- (*Əlindeki camlardan birini Umutla Ulduza verir. Onun səsi qeybdən gələn səsə bənzəyir. Bu səs oxunan laylanın ahənginə qoşulur. Adama elə gəlir ki, həmin səs Murğuz Kişiinin səsidir.*) Alın, əvvəlcə hərəniz bunnan bir

qurtum için. Bu şimşekdi. Üstünnən də bunu için. Bu da ananızın südüdü...

*(Umutla Ulduz əvvəlcə birinci, sonra isə ikinci camdan hərəsi bir qurtum içirlər. Onlar içənə qədər Nurani adam bir anın içindəcə yox olur.)*

UMUD

— (*Ətrafa boylanır, Nurani adımı axtarır.*) Ayə, a Murğuz dayı, harya getdin, a Murğuz dayı?.. Allah atana rəhmət eləsin, a Murğuz dayı, oddanırdım, çızdağım çıxırdı... Ürəyim sərnidi, gözümə nur doldu, işix gəldi... (*Öz-özünə*) Ayə, olmuya bu Xızır peyqəmbər idi, ay ellər?..

ULDUZ

— (*Ətrafa boylanır, nurani kişini axtarır.*) Necoldun, a Murğuz dayı?.. Harya getdin?.. Oğlun sağ olsun, ömrün uzun olsun, a Murğuz dayı... Ciyaram yanırkı, gözümə işix gəldi, gözün işix görsün, a Murğuz dayı... Su qədər ömrün olsun... Neyniyim-nejeliyim demiyəsən... Ayə, a dağlar, bəlkəm bu Murğuz kişinin donuna girmiş Xızır peyqəmbər idi?..

*(Getdikcə göyün üzünü örтən qara buludlar çəkilir. Ulduzlar kəhkaşanına bürünən göyün üzü apaydın görünür. Ulduzların sayışması, şütməsi qaçdı-tutdu oynayan sevgililəri xatırladır. Vaxt sübhə doğru yaxınlaşırırdı deyə Dan ulduzu ulduzlar kəhkaşanında daha parlaq seçilirdi. Kor Umud arxası üstə yerə sərilmiş halda uzaniqli qalmışdı. Kor Ulduz qorxudan ona necə sarılmışdisa eləcə də yapışıp qalmışdı. Yavaş-yavaş Kor Umudun huşu özünə gelməye başlayır. O, oyandıqca heyrətlənir. Dünyanın gecə qaranlığında nə qədər gözəllik vardısa hamısı Kor Umudun gözləri önünde öz füsünkarlığı ilə durmuşdu. Umud çəşqin-çaşqın göyləri seyr edirdi. Bir müddət beləcə göylərin gözəlliyyinə valeh-valeh tamaşa etdi. Sonra Ulduzun üzünə baxdı. Onun yatdığını zənn edir, silkələyərək oyatmağa çalışdı.)*

UMUD

— Ay Ulduz, dur, dur a qara yiğvalli, dur. Biz anamın qarnına düşmüşük, dur öz gözdərinnən gör, savaxdan anam bize yellənənqədə lay-lay oxuyur. Mənə inanmırıdn, bir bax, gör anamın qarnında buralar nə gözəldi. Gör burda hər şey həncəri aydınca görünür... Ulduzdar görürsənmi?.. Görürsənmi ulduzdar anamın qarnında həncəri yarasıxlıdı?.. Dur, dur bax a gözümün işığı, dur... O ulduzu görürsənmi həncəri yekədi, həncəri yarasıxlıdı, həncəri parlaxdı?.. Bax, o sənsən... (*Kor Ulduz yavaş yavaş ayılır. O ayıldılqca sanki Umud dünyani dərk eləməyə başlayır.*) Biy, ayə, a göylər, a yerlər, a dünya, mənim gözdərim açıldımlı nədi, yoxsam mən dəlimi oluram?.. Qaramı basır məni?.. (*Ulduzun üzünə baxır. Ulduz çox gözəldir.*) Ayə, mənim Ulduzum nə gözəldi ayə. Aya deyir sən çıxma, mən çıxajam, günə deyir sən çıxma,

mən çıxajam. Dur, a gözümün işığı sevgilim. (*Onu möhkəməcə silkələyir.*) Dur, dur dünyanın üzünə bax a dərdimin dərmanı sevgilim... Dur gör dünya həncəri möcüzədi, a canımın canı sevgilim... (*Ulduzu o qədər silkələyir ki, Ulduz ayılır. O, heyrətdən çəşir. Nə edəcəyini bilmir, nə isə danışmaq istəyir, nitqi quruyur. Danışmaq istəsə də bir müddət danışa bilmir. Birdən özündən asılı olmayaraq qışqırır.*)

ULDUZ

— Mən görürəm... Mən səni görürəm, mən hər şeyi

görürəm... Sənə qurban olum, Allah, mən görürəm... (*Dəli kimi var gücü ilə qışqıra-qışqıra, qaçaraq Qarağacın dörd dövrəsinə dolanır. U mud onun hərəkətlərinə heyranlıqla baxır. Onlar bir-birinin qarşısında duraraq bir müddət heyranlıqla bir-birinin gözlərinin içini baxırlar.*) Ayə, bu sənsənmi, a murazım?.. Mən düzmü deyirəm, ay umudum, görürəmmi, yoxsa dəlimi oluram?.. Havalanırammı?..

UMUD

- Bu mənəm, görürsən. Mən də görürəm... Biz görürük... Allahın bize yazığı gəldi, gözümüzə nur göndərdi, işix verdi...

ULDUZ

- Ayə, qoy sənə doyunca baxım, ay ömrüm-günüm... (*Diqqətlə onun üzünə baxır, eyni zamanda əlləri ilə Umudun üzünü, gözlərini, dodaqlarını sığallayırlar.*) Görmək nə gözəliymiş ayə... (*Ətrafa boylanır.*) Booy, gör nə qədər yağıf, ayə. Yağışdan hər yer şıpri oluf... (*Yenə də heyranlıqla Umudun üzünə baxır.*) Şükür məsləhətinə, ilahi... (*Birdən nəyisə anlamağa çalışır.*) Bilmirəm məni qaramı basdı, yoxsam kimsə beyqafıl mənə nəsə içirtdimi?

UMUD

- Bıy, eyni hiss məndə də baş verdi. Bilmədim Murğuz Kişiydimi, yoxsam onun libasına girmiş Xızır peyqəmbəriydimi, nurani bir kişi mənə əvvəlcə şimşək dolu cam verdi, içdim, üsdünnən də anamın südünnən verdi (*Başını qaldırıb göylərə baxır.*) Göylərə bax, gör nə gözəldi, gör nə qədər ulduz var göydə.

ULDUZ

UMUD

- O da aydı yeqin...
- (*Dan ulduzunu göstərir.*) Bax, o da sənsən... Elə bil mən bu ulduzdarı anamın qarnında görmüşdüm.

ULDUZ

UMUD

- Bəsdi sən atayın başı, etimizi tökmə...
- Vallah görmüşdüm. Həmən bu ulduzdar idi. (*Umud Ulduzun üzünə hərisliklə baxır. Ulduz da onun üzünə hərisliklə baxır. Onlar tədricən dodaq-dodağa yaxınlaşır, öpüşürlər. Birdən Umud diksizmiş kimi geri çəkilir.*)

ULDUZ

UMUD

- Bıy, nooldu ayə?..
- Az qalmışdı kin, gözdərimi yumam...

ULDUZ

UMUD

ULDUZ

UMUD

ULDUZ

UMUD

- Yumanda nolur kin?..
- Qorxuram yumam, təzdən kor olam...
- Ayə, yum, qorxma, mən birnəfəsə yüz kərə yumdum, açdım... Gözdərimin açılmasına inanmirdim axı...

- Allah bize sur göndərdi,
- Suruna qurvan, ay Allah.
- Allah bize nur göndərdi,
- Nuruna qurvan, ay Allah...

ULDUZ

UMUD

ULDUZ

UMUD

ULDUZ

- Gözümüzə işix verən
- Allaha qurvan, ay Allah.
- Yar verən-yaraşix verən

Allaha qurvan, ay Allah... Dünya nə gözəldi, ay Umud...

- Belə vallah, billah mən bu gördüklerimi anamın qarnında görmüşdüm... Elə bil hər şey olduğu kimi anamın qarnındaki kimidi... İşix da, qarannix da, hər şey...

ULDUZ

UMUD

ULDUZ

- Ananın qarnına qurvan olum, ay Umud...
- Qulax as, indi biz nağayırmalıyıx?.. Getməliyik düz kəndə, qoy hamı görsün kin, dünyada həncəri işdər olurmuş...
- Yox-yox hələ kəndə getmirik, hələ biz savağın açılmasına tamasha eləməliyik. Ayə, gör dörd dövrəmizdə nə qədər işix yanır, ay Umud...

- UMUD — Kənddərin işıxlarıdı...  
 ULDUZ — İndi bizim kənd hasıdı görəsən?  
 UMUD — Bizim kənd?.. Bıy, doğru hasıdı bizim kənd?.. İndi biz  
     hardan bilək kin, bizim kənd hasıdı?..  
 ULDUZ — Yavaş-yavaş, bu dayqa mən bilejəm. (*Gözlərini yumur,*  
     *əl havası axtara-axtara Qarağacın dövrəsinə dolanır.*)  
     Oyy...  
 UMUD — (*Tez ona tərəf qaçır.*) Nooldu?..  
 ULDUZ — Ayağıma tikan batdı...  
 UMUD — Yena tikan, bu tikannar nə istiyir eey bu gejə sənnən?  
     Gözünü yuman kimi ayağına cumur...Qoy çıxardım...  
 ULDUZ — Özüm çıxardıram...  
 UMUD — Aaz, ayağını qucağıma qoy bircə... Mən ölmüşəmmi sən  
     çıxardırsan?..  
 ULDUZ — (*Yerə oturlular. Ayağını U mudun qucağına qoyur.*) Aha...  
 UMUD — (*Tikani axtarır.*) Hanı?.. Yoxdu...  
 ULDUZ — Yavaş, qidiğim gəlir... (*Əli ilə göstərir.*) Bura bax, bura  
     ağriyır, burya bax...  
 UMUD — (*Axtarır, tapmir.*) Ayaxların nə gözəldi, gözəlim... Tikan  
     görünmür, yoxdu. Yəqin tikannarın da gözdəri açılıf, batır,  
     sonra gözəlliyi görüb əməlinnən utanıf qaçı...  
 ULDUZ — Ayə, elini çək, tikannarın gözü açılıf, yox bir... Mağıl,  
     görmüyəndə tapirdin... Yavaş görək, tikani tapmax əsas  
     döylü, əsas kənddi, qoy kendi tapax... (*Yerindən*  
     *durur. Gözlərini yumur, Qarağacın dövrəsinə dolanaraq*  
     *kəndin istiqamətini müəyyənləşdirir. Birdən yerində*  
     *dayanıb gözləri yumulu halda əlini öz kəndləri tərəfə*  
     *uzadır.*) Bax, bizim kəndimiz odu... (*Gözlərini açır. Hər*  
     *ikisi kəndə tərəf baxır. Yavaş-yavaş dan yeri söküür.*  
     *Günəşin şəfqəqləri dağın arxasından süzüldükcə yerin-*  
     *göyün boyandığı rəng həqiqətən də möcüzə idi. Xüsusən*  
     *də gözləri heç vaxt kainatı, günəşi görmüyən U mudla*  
     *Ulduz üçün.*) Ay U mud, o dağın dalının görünən  
     gözəlliyyə bax, ayə... Dünya həncəri gözəliyim, ayə... Sənə  
     qurvan olum, Allah...  
 UMUD — Hər şey gözəldi, hər şey möcüzədi, əmbə mənim gözəlim  
     gözəllərdən də gözəldi. (*Qucaqlaşırlar. Günəş yavaş-*  
     *yavaş üzünü göstərməyə başlayır.*) Doğ ay günəş, doğ...  
     Doğ görüm səni... Sən də, yer də, göydə, ay da, ulduzlar  
     da, mən də, mənim Ulduzum da, kainat da, hər şey, hər şey  
     Allahın yaratdığı gözəllikdi, möcüzədi...  
     (*Dan yeri tam söküür. Səhər açılır. U mudla Ulduz*  
     *günəşin doğmağından tutmuş ta ki, səhərin açılmasına*  
     *qədər hər şeyin bütün incəliyini seyr edirlər. Uzaqdan*  
     *Murğuz Kişi və kəndin naxırı yavaş-yavaş kənddən üzü*  
     *onlara tərəf gəlir.*)  
 ULDUZ — Ayə, bir oyan tərəfə bax, o üzü bəri gələnnər görəsən  
     nədi?..  
 UMUD — Bu vaxt gələn nə olmalıdır?.. Yəqin kəndin naxırıdı...  
 ULDUZ — Onda geri yanındakı da Murğuz Kişiñən Səringüləb arvad  
     olar dana...  
 UMUD — Ayrı kim olasıdı?..  
 ULDUZ — Gəlsənə beyqafından böyürrərinnən çıxıf, duvalıx eliyək  
     ikisini də...  
 UMUD — Hələm qoy bir az yaxınnaşınnar, Qıl körpünün yanına  
     çatanda birdən boyürdən çıxarıx...  
 ULDUZ — Onda gəl ona qədər gizdənpaç oynuyax...

- UMUD — Oynuyax... (*Cibindən dəsmal çıxarır.*) Gözünü bəri gəti...  
 ULDUZ — Birinci sən tap...  
 UMUD — Yox, birinci sən tapassan...  
 ULDUZ — Elə həməşə birinci mən tapası döyləm kin, bu dəfə sən tap...  
 UMUD — Onda oynamıram...  
 ULDUZ — Yaxşı-yaxşı, sən elə pardamasan kin, dediyinnən dönmüyəjəksən...  
 UMUD — Bax belə, bəri dur... (*Dəsmalla onun gözlərini bağlayır.*)  
 ULDUZ — (*Tez dəsmali gözündən açır.*) A yetimçə, ürəyim darıldır... Baqlama...  
 UMUD — Bə nağayrax, oynamıyaxmı?..  
 ULDUZ — Gəl bu dəfə ayrı cürə oynuyax...  
 UMUD — Həncəri?..  
 ULDUZ — Gözü açıx oynuyax... Mən yumum, sən gizdən, sonra gözümü açım. Elə yerə gizdən kin, görə-görə səni tapa bilmiyim...  
 UMUD — Yaxşı, onda üzünü ağaca söykə, gözünü yum, baxma ha...  
 ULDUZ — Yumdum, tez ol, gizdən... (*Gözlerini yumur, sayır.*) Bir, iki, üç, dörd...  
 UMUD · — (*Gizlənə-gizlənə*) Baxırsan ha...  
 ULDUZ — Ciğallıx eləmə, baxmiram, tez ol... (*Yenidən sayır.*) Bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, qırmızı don... Açıdım qaç, gizlən paç... (*Ətrafa boylanır. Heç yerdə Umudu görmür. Umut Ulduzun arxasında aşağı əyilib, Ulduz onu görmür. Qarağacın dövrəsinə dolanır. O dolandıqca Umut da onun arxası ilə sakitcə gedir. Ulduz Umudu tapmir. Yerində dayanır.*) Bıy, nejoldun, ayə...  
 Həməşə ağaçın dalında olardin... Gör eey, indi gözü bir qırıq işix görüb deyə, dünyani gəzəjək, itəjək, tapılmayıajax... Tez ol, çıx... Uzaxda gizdənməkdən yoxux... Tez ol bax... Harya getdin ayə?.. Tez ol çıx deyirəm sənə... Çıxmırsanmı?.. Mən daha oynamıram... Tez ol çıx a yetimçə, qorxuram...  
 UMUD — (*Onun arxasında dayanıb. Ulduz onu görmür. Umut arxadan onu qucaqlayır.*) Burdayam...  
 ULDUZ — (*Diksinir.*) Bissimillah, qorxutdum, a yetimçə...  
 UMUD — Düz yanındayam, əmbə görmürsən...  
 ULDUZ — Gəlif dalıma niyə girifsən?.. (*Hürkmüş ceyran təki*  
*Umudun qucağına qışılır. Dünyanın ən bəxtəvər adamları kimi özlərinə qapılırlar. Dünya vəclərinə deyilmiş kimi bir-birinə sarılır, huşları özlərində olmayan adamlar kimi bir vaxt ayılırlar ki, palçığın içində eşənləirlər. Göləmcənin içində diz üstə üz-üzə, göz-gözə dayanırlar. Paltalarının, sir-sifatlərinin palçığını görüb ikisi də birdən qəhqəhələrlə yenidən bir-birini palçığa bələyirlər. Əgər ətrafdan onların oynışmasını görən olsayıdı inanmırıam ki, eşqin qüdrətini dərk etməzdi. Onlar yorulub, haldan düşürlər. Elə göləmcənin içində də arxası üstə, yan-yanə uzanırlar.*)  
 ULDUZ — Anam məni kəsəjək...  
 UMUD — Niyə?..  
 ULDUZ — Həncəri niyə, demiyəjəkmi kin, a qara talaklı, bu nə livadı?..  
 UMUD — Anan səni görəndə özünnən gedəjək, elə biləjək kin, səni təzədənnən doğufdu, əlinə təmiz çit keçmiyif, bu paltara bəliyifdi... Çünkü beyjə sən həqqənəsi də təzədənnən

- doğulufsan...
- (Birdən qışqırıv və yerindən tullanır.) Oyy, öldüm...
  - (Dik qalxır.) Nooldu?..
  - Dinim-imanım getdi... Ooy... Batdı...
  - Əylən görüm, harana batdı...
  - Kürəyimə...
  - Əylən... Həə... Vay-vay-vay, bu nə yekə tikandı a qadan alım?..
  - Tez ol, qoyma, çıxart... Öldüm...
  - Yavaş-yavaş-yavaş, təprənmə...
  - Oyy...
  - Çıxdı...
  - Baxım o andıra...
  - Bax...
  - Bıy səni andıra qalasan, həncəri də yekədi yanı...
  - Əylən, atma. Maa ver...
  - Oana tulla, niniyirsən?..
  - Saxlıyajam... (Əlindən alır.)
  - Ətin tökülsün sənin, saxlamağa şey tapmırsanmı?..  
*(Dəsmalına büküb cibinə qoyduğunu görür.)* Ədə ona tulla, orana-burana batar a yetimçə, öymüz yixilar... Durdur, dur gedək... Naxır körpüyə çatır... Gedək görək başımıza nə gelir...  
*(Onlar əl-ələ tutur və kəndə tərəf yollanırlar. Bir qədər getdikdən sonra Qavrı çayının kənarına çatırlar.)*
  - Bay-bay-bay, Qavrı çayı nə gözəliymiş ay Ulduz... Həə, bu da Qıl körpü, a kopoğlunun Qıl körpüsü, axırı kin səni gördüm... İndi möhkəm dur, gör üstünnən həncəri addımlıyajam... Qıjiltinan keçəjəm... Əlini maa ver ömrüm-günüm, a gözümüz giləsi...
  - Yavaş bircə, yüz kərə sənə demişəm kin, hoppanmamış hopp eləmə...
  - Aaz, əlini bəri ver dedim... (Əl-ələ tuturlar. Qıl körpünün üstünə çıxırlar.)
  - Yavaş ay Umud, bax dayıyın başı haqqı ürəyimə damif kin, yixiləjiyix...
  - Sən möhkəmcə dur, yixilmariş... (Birdən ayağı sürüşür.) Oyy... Möhkəm dur...
  - (Səndələyi və qışqırır.) Vayy, öyümüz yixildi... Gördünmü a yetimçə, çıxdınmı çıxacağını?..  
*(Hər ikisi müvazinəti itirib, Qavrı çayının içinə yixilirlər.)*
  - (Başını sudan çıxarıv. Su U mudun çıynindəndir. Tez ətrafdə Ulduzu axtarır. Qışqırır.) Ay Ulduuuz... (Ulduz da başını sudan çıxarıv. Umud qəhqəhələrlə ona tərəf gedir.) Ulduuuum...
  - Zəhrimər Ulduz, çor Ulduz, çıxdınmı çıxacağını, dincəldinmi?.. Saa dedimmi a yetimçə hoppanmamış hopp eləmə...
  - (Qışqırtısı yeri-göyü başına götürür.) Biz də Qıl körpüdən yixilarımış... Axırı kin... Canı cana yetirdik... Urра...
  - (Çarəsiz qalib Umuda qoşulur.) Urра...  
Gördünmü Allah özü həncəri yetirdi?.. İndi şim, yu cijiyin cindirrarını nə qədər isdiyirsən (*Hər ikisi ərimərək bərkdən-bərkdən qışqırırlar. Paltalarını yuyurlar. İslaq paltarda çayın kənarına çıxarkən kəndin dövrəsinə çəkilmiş tikənlə məftilləri görür'lər. Təəccübə bir-birilərinə baxırlar.*)

- Bıy, bu nəydi a yetimçə?...  
 — Aaz, bəlkəm bu bizim kənd döylü... Bəlkəm tərs gəlmışik, azmişix...  
 — Ayə, həncəri tərs gəlmışik, bə bu yekəlikdə Qıl körpüyü görmürsənmi?..  
 — Aaz, a dingiriş, Qıl körpü elə tekcə bizim kənddəmi var?..  
 — Yoox, bura bizim kənddi... Bu da cahamatın dediyi həmən tikanni məftillərdi... Xalx düz deyirmiş...  
 — Aaz, bə biz buranı həncəri keçmişik ay Ulduz?..  
 — Nə bilim?.. Möcüzədi...  
 — Əylən-əylən... Qoy fikirrəşək... Bura bizim kənd döylü...  
 Bu saat mən sənə sübut eliyəcəm... (*Gözlərini yumur, Öl körpünün üstünə çıxır, əl havası gəzərək kəndin səmtini müəyyənləşdirir.*) Həə, bizim kənddi... Bə bu həncəri olan şeydi, a qadan alım?.. (*O, yavaş-yavaş tikanlı məftilə yaxınlaşmaq istəyir. Yaxınlaşdıqca gözləri zəifləməyə başlayır. Tez geri çəkilir.*) Bıy, bu nədi ayə?.. Məftilə yaxınnaşdırıcıca gözdərim tutulur.

— Elə şey olmaz...  
 — Bir bax...  
 — Əylən görüüm... (*Ulduz da məftilə tərəf yaxınlaşır. Onu dəhşət bürüyür. Tez geri çəkilir.*) Booy, bu nədi ay yerlər, bu nə möcüzədi a göylər?..

— Aaz, olmuya biz ölmüşük, biz yoxux, bizim urfumuzu gəzən?..  
 — Ədə nə ruh-zad səyaxlıyırsan, a dingiriş, görmürsənmi sappasağıx?..  
 — Bə onda bu nədi?..  
 — Nə bilim vallah? Qurumalı işdi...  
 — Bə indi biz həncəri keçəjiyik o tərəfə?..  
 — Atamın başı haqqı bu məftillər tilsimlənifdi... Gülcəmal arvadın işidi... Tilsimliyif kin, xalx onun güjünə bələd olsun, ona inansın... İnanmıyannar da var axı...  
 — Bıy sənin başına-gözünə nəhlət hey... Dingirişdi ayə, dingiriş... Tilsim, yox bir... Atamın başı haqqı biz yoxux, biz ölmüşük. Bu bizim urfumuzu, cəsədimizdən çıxıf, əmbə hələm göyləre çəkilmiyif... Yəqin ölmək belə olur...  
 — Gəl yoxluyax...  
 — Həncəri yoxluyax?..  
 — Ona bax, o kəndin naxırı dölümü?..  
 — Yəqin ki...  
 — Yəqin ki, o da Murğuz Kişi olar dana...  
 — Əger kəndin naxırıdışa elə olar...  
 — Yəqin böyründəki də arvadı olar dana, Səringülab...  
 — Elə olar...  
 — Gəl, Murğuz kişiyi hareyliyax, əgər bizi eşitsə deməli biz ölməmişik... Eşitməsə...  
 — Onda?..  
 — Nə bilim vallah?..  
 — Yaxşı, gəl hareyliyax... (*Harayayırlar.*) Ay Murğuz dayı, ay Murğuz dayı, ay Murğuz dayı...  
 — Ay Murğuz dayı...  
 (*Murğuz kişi eşitmir.*)  
 — Gördünmü?.. Həə, biz ölmüşük...  
 — Ayə, nə ölmüşük, görmürsənmi dipdiriyik...  
 — Bə Murğuz Kişi niyə hay vermir?..  
 — Murğuz Kişinin qulağı qayırırmı kin, hay da verə, yəqin

- UMUD onun qulağınnan ötrü bura uzaxdı, səs çatmır...  
 — Yaxşı, gəl Sarı qayanın qaşına çıxax ordan hareyliyax...  
*(Onlar Sarı Qayanın qaşına çıxırlar. Əllərini yelləyərək qışqırırlar.)*
- UMUD Ay Murğuz dayı, ay Murğuz dayı, ay Murğuz dayı...  
 ULDUZ Ay Murğuz dayı...  
*(Murğuz Kişi və Səringülab arvad uzaqdan səsə tərəf boylanır. Onlar Qıl körpüyü tərəf gəlirlər.)*
- ULDUZ — Gördünmü?..  
*(Bu dəmdə Qıl körpünüñ yan tərəfindən, dərənin dibindən Pərtdələngöz kərəntisi də əlində qaçaraq gəlir.)*
- PƏRTDƏLƏNGÖZ — (Qayanın qaşında Kor Umutla Kor Ulduzu görüb çəşir.  
*Onların tikanlı məftilin o biri tərəfinə necə keçməsinə təəccübələnir.)* Bıy, bu dingirişdər burdaymışdar kin, ayə...  
 Ayə, a vurulmuşdar, ayə, beyjə savağa təkin dədəniz-cijiniz zulum çəkmiyifmi, xalx hüt vuruf sizi axdarmiyifmi, orda nağayırırsınız?.. Bıy, ayə, o tərəfə həncəri keçifsiniz, ayə?..
- UMUD — Ayə, a Pərtdələngöz, bu sən döylüsənmi?...  
 PƏRTDƏLƏNGÖZ — (Öz-özünə) Çıxdaş səsimnənəcə tanıyor, ayə... Mənəm, mənəm...  
 UMUD — Ayə, a Pərtdələngöz, sən atayın başı, sən bizi görürsənmi?..  
 PƏRTDƏLƏNGÖZ — Bıy, özünüz korsunuz deyə hamayı kormu bilirsınız?..  
 UMUD — Yoox, sən de görüm bizi görürsənmi?..  
 PƏRTDƏLƏNGÖZ — Ayə, niyə görmürəm?..  
 ULDUZ — (Umuda) Aha, gördünmü biz ölməmişik?..  
 PƏRTDƏLƏNGÖZ — Ayə, ay Umut, orya hardan keçdiniz, həncəri keçdiniz...  
 UMUD — Vallah biz özümüz də mat qalmışix... Lap qubb olmuşux...  
 ULDUZ — Ayə, a Pərtdələngöz, bu tikanni məftillər tilsimlidimi?..  
 PƏRTDƏLƏNGÖZ — Aaz, nə tilsim, a günü qara?..  
 UMUD — Nə bilim, deyirəm kin, bəlkəm Gülcəmal arvad tilsimliyif dana...  
 PƏRTDƏLƏNGÖZ — Bıy, ayvını yer gizdəsin, hey... Bə xalx neçə vaxtdı zulum çəkmirmi, Bə dəli Hasanquluyu nə vuruf öldürdü?.. yoxsam inanmırıdnızmı?..
- MURĞUZ KİŞİ — (Çomağı əlində, arvadı da yanında gəlib çatır. Kor Umutla Kor Ulduzu tikanlı məftillərin o biri tərəfində, Sarı qayanın qaşında görüb çəşir. Təəccübə arvadı ilə bir-birinin üzünə baxırlar.) Bıy, ayə bular burdaymış kin...  
 Bə xalx beyjə savağa təkin əli kösöyü bunları gəzmiyifmi?.. Ayə, a Pərtdələngöz, bular o tərəfə həncəri keçiflər, a bala?
- PƏRTDƏLƏNGÖZ — Vallah, mən də qurumuşam...  
 MURĞUZ KİŞİ — Ayə, a bala, o taya həncəri keçifsiniz?..  
 UMUD — A Murğuz dayı, sən bizi görürsənmi?..  
 ULDUZ — Görürsənmi, a Murğuz dayı?..  
 MURĞUZ KİŞİ — Bıy, ayə, bular havalanıfları nedir?..  
 SƏRİNGÜLAB — Booy, a yetimçələr, bu beçərələr haqqənnəsi də havalanıflar... Duvalıxdılar... Tez yələrinə xavar verin...  
 Gülcəmal arvadı çağırın...
- UMUD — Aaz, əylən bircə. Nə havalanımax?.. A Murğuz dayı, bax biz gejə burdan keçif getmişdik Qarağacın altına. Orda bizi ildirim vurdu. Bir də ayıldıx, gördük kin, gözdərimiz açılıf. Gəldik çatdix burya, gördük kin, kənd tikanni məftilnen qomarqalanıf. Tikanni məftilə yaxınnaşırıx, gözdərimiz tutulur, aralanırıx, açılır... İndi həncəri olsun?..  
 SƏRİNGÜLAB — Boy-boy-boy-boy-boy... Atamın urfu haqqı bunların başına

- MURGUZ KİŞİ — hava gəlif, öyü yicherniñ... Ədə, a Murguz, sən atayın urfu durma, tez get xalxi bəri tök, Gülcamatın da qolunnan özün tut, öz elinnənce bəri gəti, duva yazsın...
- MURGUZ KİŞİ — Aaaz, ay itin qızı yüz dəfə sənə demişəm kin, bu Gülcamatın başını burax, zırt da eliyəndə Gülcamatın yanına qaçırsan... Gülcamat Gülcamat olsayıdu bu neçə vaxtda tikanni məftillərin çarasını qılardı...
- PERTDƏLƏNGÖZ — (*Murguz Kişi ilə Səringülab arvada*) Gördünüzüm, hələm yəələrinə dedim kin, ayə, a cedraqlar, qoyun bu beçərələr qovuşsun, onsuz da bildiklərini eliyəjəklər... (*Umutla Ulduzun valideyinlərinə eyhamla*) Aha gördünüzüm, bunumu isdiyirdiniz... Di gedin indi duvalix saxlıyın...
- ULDUZ — Ayə, a Pərdələngöz, biz havalanmamışix, duvalixli-zad döylük, Umut düzczə deyir...
- MURGUZ KİŞİ — Yavaşın görüm, indi siz deyirsiniz kin, sizin gözdəriniz görür, eləmi?
- UMUD — Hə, hə görür...
- MURGUZ KİŞİ — Anadangəlmə korun gözü heç vaxt açılmır oğul...
- ULDUZ — Ayə, a Murguz dayı, deyirik açılıf, dəməli açılıf dana, indi biz yalanmı danışırıx?..
- MURGUZ KİŞİ — Yaxşı, mənim əlimdəki nədi?..
- UMUD — (*Öz-özünə*) İndi deyajəm kin, hər kəsin əlindəki öz gözünə, onda dincələjəkdir... (*Hırsıla*) Nə olasıdır? Qombal...
- MURGUZ KİŞİ — Bıy, düzczə deyirmiş, ayə... Görür...
- PERTDƏLƏNGÖZ — Ayə, sən də elə şey soruşdun kin, a Murguz dayı... O bilmirmi kin, sən naxırçısan, sənin əlində qombaldan başqa ayrı şey olurmu?..
- MURGUZ KİŞİ — Bə nə soruşum?..
- PERTDƏLƏNGÖZ — Əylən indi mən soruşajam... (*Əlindəki kərəntini yuxarı qaldırır.*) Ayə, ay Umut, mənim əlimdəki nədi?
- ULDUZ — (*Umudu qabaqlayır. Hırsıla qışqırır.*) Kərəntidi dana, a danagöz, kərənti, ayrı nolasıdı kin?..
- MURGUZ KİŞİ — (*Pərdələngözə*) Ay səni zoğala verim, a belə oğul... Ayə, sən ömründə əlinə kərəntidən başqa ayrı şey alıfsanmı?.. işin-peşən ot biçmək döylümü? Bunudamı bilmiyəjək deyirsən onlar?..
- PERTDƏLƏNGÖZ — Bə nə cürə təstiqliyək a Murguz dayı?..
- SƏRİNGÜLAB — Deyirəm, ikiniz də bir ağıldıınız dana... (*Umutla Ulduza*) Ay Umut, ay oğul, ay Ulduz, a qızım, bəri baxın, deyin indi görüm mən nağyayıram. (*Yerində əyilir.*)
- UMUD — Sən dombalırsan...
- SƏRİNGÜLAB — Bıy, atamın urfu haqqı düzczə deyillər, əməllicə-basdıca görüllər...
- ULDUZ — Ayə, a canımın canı, bunlardan bir şey çıxan döylü, gəl, biz elə burdancana əl-ələ tutuf var güjümüznən hoppanax, bəlkəm tikanni məftilin o üzünə düşdük.
- UMUD — Birdən düşməsək...
- ULDUZ — Onda da Allah özü bilən məsləhətdi...
- UMUD — Görəsən hoppana biliərikmi?..
- ULDUZ — Bile də bilərik... Nolajax, olajax... Öləmk-öləmkdi, xırıllamax harasıdır?..
- UMUD — Yaxşı, gəl onda gənnən gələk. Əlini maa ver. Çalış özünü uzağa tulla...
- ULDUZ — Yaxşı...
- UMUD — Əylən, birdən demək olmaz, gəl bir səni doyunca öpüm...
- ULDUZ — Öpmək nədi, a yetimçə, xalxi görmürsənm?..
- UMUD — (*Özünə tərəf çəkir.*) Aaz, bəri gəl görüm, cəhənnəm olsun

- xalx... Mən öləndə xalx da mənnən baravarmı ölejək?..  
*(Qucaqlayıb onu doyunca öpür...)*
- SƏRİNGÜLAB — (Tez üzünü yana çevirir.) Bıy ayvınızı yer altına çəksin,  
 hey. Öluf yerə keçmillər, a başına dönüm bu partdamalar...
- PƏRTDƏLƏNGÖZ — Gözünə dönüm sənin a Kor Umud, oğuldu, oğul... Ayə,  
 qoyma, bas altınə, min belinə...
- MURĞUZ Kişi — Paay sənin, ayə, gör bular həncəri qızıxfırlara, adam-zad da  
 pəsinmirlər, aqsaqqal-qarasaqqal da tanımlılar a qardaş...
- UMUD — Həə, indi ölsəm də olar...
- ULDUZ — Səni biyavır olasan, məni xəjələt elədin, bunnan sonra  
 xalxın içinde həncəri gəzəjəm, a yetimçə?..
- UMUD — Kiri, əlimnən bərk tut... Mən üç deyəndə qaçırix, elə kin,  
 qayanın qasına çatdix, var güjünnən özünü irəli at, əmbə  
 əlimi buraxma ha... Yaxşımi?..
- ULDUZ — Yaxşı...
- PƏRTDƏLƏNGÖZ — (Onların məqsədini başa düşür.) Bunlar nağayırmak  
 isdiyir a Murğuz dayı, hoppanajaxlarmı-nədi?..
- MURĞUZ Kişi — Nə bilim, qadan alım, qoy görək dana...
- UMUD — (Geri çəkilib, əl-ələ tutmuş vəziyyətdə dayanırlar.) Bir, iki,  
 üç... Getdiik...
- ULDUZ — Getdiik...  
*(Qayanın qasından var gücləri ilə tikanlı məftilin o biri  
 tayına tərəf tullanırlar. Adama elə gəlir ki, onlar göydə  
 qanad açıb uçacaqlar.)*
- PƏRTDƏLƏNGÖZ — Booy, tikanni məftilin üstünə tüşəjəklər, ayə...
- SƏRİNGÜLAB — Bay-bay-bay-bay, yazix yəələrinin gününə... Allah sən  
 saxla, Allah sən saxla...
- MURĞUZ Kişi — Ayə bir az gүj eliyyin, ayə bir az qavağa doğru üçün...  
*(Lakin hər ikisi düz tikanlı məftilin üstünə düşür. Onlar  
 tikanlı məftilin üstündə şimşəyə çevrilir. Dəhşətli bir  
 şimşək çaxır, yer-ğöy lərzəyə gəlir. Bir anın içindəcə  
 həmin şimşək tikanlı məftilləri də U mudla Ulduzu da külə  
 döndərir. Sonra şimşək şığıyb Murğuz Kişiinin də,  
 Səringülab arvadın da, Pərtdələngözün də gözlərinə dolur.  
 Dərhal üçünün də qışqırığı aləmə yayılır.*
- SƏRİNGÜLAB — Booy, Allah oldum, Allah.... Allah oldum, Allah....
- MURĞUZ Kişi — Ayə gözümə qor doldu qoymuyun... Ayə qoymuyun  
 oldum, ayə...
- PƏRTDƏLƏNGÖZ — Ayə nefəsim kəsildi, ayə ojağım qaraldı, ayə mən kor  
 oldum, ayə... Ayə qoymuyun ayə, ayə kömək eliyyin, ayə...
- SƏRİNGÜLAB — Ayə hardasan a Murğuz, ayə kömək eləsənə, a köməyini  
 Allah kəssin...
- MURĞUZ Kişi — Əylən görüm a Səringülab, öyüm yıxıldı kor oldum a  
 Səringülab...
- PƏRTDƏLƏNGÖZ — (Yerə yixilib, qırılır.) Ayə gözdərim çıxır, ayə... Allah  
 sənə qurvan olum, kömək ol, gözümnən oldum, Allah...  
*(Sonra həmin şimşək birçə anın işindəcə kəndə tərəf  
 şütüyür. Kəndin başı üzərində bircə dəfə möhkəməcə çaxır,  
 sonra kəndin içində hopub yox olur. Bir an sonra kənd  
 tərəfdən dəhşətli bir haray-qışqırıq qopur. Qışqırtılar,  
 haraylar bir-birinə qarışır. Murğuz Kişi də, Səringülab  
 arvad da, Pərtdələngöz də qışqıra-qışqıra əl havası bir-  
 birilərini axtarırlar. Bir qədər keçidkən sonra bütün kənd  
 əhlinin qışqıra-qışqıra əl havası bir-birini axtardığı  
 görünür. Onlar qarmaqarışlıq şəkildə ətrafi dolandıqdan  
 sonra əyri güzgünen üstündə dalgalanan ilgim kimi yox  
 olurlar... İllərin keçdiyi hiss olunur.)*

PƏRTDƏLƏNGÖZ — Şey tapmışam... Şey tapmışam... Ay şey itirən... Kimin  
şeyi itif?.. Ay şey itirən... Şey tapmışam... (*Əlini qayanın  
qaşında ağaca söykanan və yaxud da daşın, kötüyün  
üstündə oturan başqa kəndin sakınlərinə uzadaraq  
soruşur.*) Bağışdayın, siz hansı kənddənsiniz?.. (*Başqa  
kənddən olan adamlar dinmir.*) Başa düşdüm, siz bizim  
kənddən döylüsünüz... Sizin şeyiniz itmiyif kin?.. (*Başqa  
kənddən olan adamlar yenə də dinmir.*) Həə, bildim. Itən  
şey bizimdi. Xoş halınıza... Allahın altında sizin də şeyiniz  
itmiş olaydı, görüm onda beləcəne kirmiçə durardınızmı?  
Əmbə indi nə vejinizə... Ay cahamat, ay bizim elin xalxi,  
kimin şeyi itif, ay cahamat?..

MURGUZ KİŞİ

— (*Ona yaxınlaşır.*) Ayə, şeyhaşey düşüfsən kəndin canına,  
ver görüm tapdığın nədi, a bala... (*Alır, əli ilə yoxlayır.  
Hiss edir ki, kiçik bir qutudur. Qutunu açır. Əlini qutunun  
içinə salır. Qutunun içindəki şey onun əlinə batır. O  
bərkdən qışqırır.*) Off, ayə, bu kin, tikandı ay ömrün kəsik  
olsun, əlimi deşik-deşik elədi... Utanmırsanmı ay oğul,  
hoqqamı çıxardırsan?.. Bu tikani qutunun içini qoyuf,  
xalxımı alladırsan?.. Xalxin öz dərdi özünə bəs döylümü?..  
İndi xalxin kor olduğunu beləmi istifadə eliyirsən?  
Əlinə fürsətmi düşüf, a fürsət yoxsulu?.. Ayıb olsun sənə...  
(*Qutu da əlində, deyinə-deyinə gedir. Birdən Pərtdələngöz  
nə isə fikirləşir, öz-özünə donquldanır.*)

PƏRTDƏLƏNGÖZ — Bu nə danışdı ayə, nə tikan?.. İndi menimi alladır bu  
tarixin qojası?.. Adını tikan qoyuf, şeyi harya apardı ayə,  
tikannıxda ləlik-təlik olan... (*Tez Murguz Kişinin  
arkasında gedir.*) Ayə, a Murguz dayı, əylən görüm sən  
nədi danışdığını?.. Tikan nədi?.. Burya ver görüm qutuyu.  
Tikan kimə lazımdı, hası köpoğlu dingiriş-dingiriş  
qutunun içində tikan saxlıyar?.. Mənimi alladırsan, a qoja  
qartdex?.. Qutunu ver görüm... (*Əl havası axtara-axtara  
onun arkasında gedir. Kəndin içini sakitlik hakim kəsilir.  
Onlar geri dönmürlər. Qayanın qaşında dayanıb bu  
kəndin kor olmuş adamlarını başqa kənddən seyr etməyə  
gələnlər onların bir daha geri dönmədiyini görüb, şahidi  
olduqları hadisəni müzakirə edə-edə dağılışır, hər kəs öz  
kəndinə tərəf gedir.*)

SON



► ► ► b e l e d ç i

Elçin Hüseynbəyli  
2

Adil Mirseyid  
5

Sona Xəyal  
13

Qulu Ağsəs  
17

Ədalət  
Əsgəroğlu  
18

Rafiq  
Həsimov  
22

Firuzə  
Məmmədli  
25

Alim  
Məhərrəmli  
29

Xavier  
Serkas  
31

Xosrov  
Natil  
49

Sahib Camal  
51

Axan  
Bayramoğlu  
56

Yafəs Türksəs  
61

Zeynal Vəfa  
64

Əkbər  
Qoşalı  
73

İftixar  
75

# Gələn sayalarımızda

Qulu Ağsəs



Aydın Dadaşov

Faiq Balabəyli



Rafiq Yusifoğlu

